

Mukəddəs Kitab

Təwrat 7-ķisim

«Batur hakimlar»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 7-kisim

«Batur hakimlar»

Kirix söz

«Batur hakimlar» degən zatlar kimlər?

Roxənki, Yəxua pəyojəmbər Israil həlkigə ezining əlümidin keyin Hudanıng ularoja kandaq bir hil yetəkqini beridiojanlıkı toopruluk həq səz kilmidi. U bəlki pəkət ularoja kəngülliridə Pərwərdigar oja əgixixkə kət'iy niyət tikləxkə kəp jekiləxlər wə qattık agahlarnı tapxurdi («Yəxua» 24-bab, bolupmu 23-ayətni körüng). Hərbir kəbilining əz akşakalları bar idi, əmma on ikki kəbilə birlikdə ix körüxi kerək bolsa, undakta Hudanıng kandaq kərsətmisi bardu? Huda ularoja xu qəođa enik birhil yetəkqılık xəklini bərmigininə ezi bizgə Hudanıng «Batur hakimlar» dəwridiki muddia-məksətləri toopruluk azrak bir həwərnı puritip beridu. Ularning Əzığə bolovan kət'iy hajitini birinqi muhim ix dəp tonuxını halaytti.

2:10-19də biz təwəndikilərni okup kərəyli: —

«(Yəxua pəyojəmbər wə akşakallarnı tonuydiojan) ...bu dəwridikilərning həmmisi əlüp əz ata-bowilirioja koxulup kətti; ulardin keyin Pərwərdigarnımu tonumaydiojan, xundakla Unıng Israil üçün kıləjan əməllirini bilmigən bir dəwr pəyda boldı. Xuningdin tartip Israil Pərwərdigarning nəziridə rəzil bolovanı kılıp Baal-butlarning ibaditigə kirixti. Ular əzllarını Misir zeminidin qıkırip taipilərning ilahlıridin bolovan yat ilahılar oja əgixip, ularoja bax urup, Pərwərdigarning oqəzipini kəzəqidi...»

Buning bilən Pərwərdigarning oqəzipi Israiloja tutixip, harab kılınsun dəp, U ularni talan-taraj kiloquqıllarning kəlioja taxlap bərdi, yəni ətrapidiki düxmənlirininq kəlioja tapxurup bərdi; xuning bilən ular düxmənlirininq aldida bax ketürəlmidi. Ular kəyərgə barmisun, Pərwərdigarning kəli ularni apət bilən urdi, huddi Pərwərdigarning deginidək, wə Pərwərdigarning ularoja kəsəm kılıqinidək, ular tolimu azablıq əhalətkə qüxüp əldi. Andin Pərwərdigar ularning arisidin batur hakimlarnı turoquzdi, ular Israillarnı talan-taraj kiloquqıllarning kəlidin kütküzup qıktı.

Xundaktımı, ular əz hakimlirioja kulaq salmidi; əksiqə ular yat ilahılar oja əgixip buzukluk, kılıp, ularoja bax urup qoķundi; ata-bowilirininq mangojan yolidin, yəni Pərwərdigarning əmrlerigə itaat kılıx yolidin tezla qikip kətti; ular həq itaat kilmidi. Pərwərdigar əqanıki ular üçün batur hakimlarnı turoquzsa, Pərwərdigar həman xu batur hakim bilən billə bolatti, batur hakimning həyat künliridə ularni düxmənlirininq kütküzup qıktı; qünki ularni harlap əzgənərlər tüpəylidin ketürülgən ah-zarlarnı anglaqan Pərwərdigar ularoja iqini aqritatti.

Ləkin batur hakim əlüp ketixi bilənla, ular arkısiqə yenip, yat ilahılar oja əgixip, ularning əkullukçığı kirip, ularoja bax uruxup, əzllarını ata-bowiliridinmə ziyadə bulqayıttı; ular nə xu kilmixliridin tohrimayıttı, nə əz jahil yolidin həq yanmayıttı».

Bu ayətlərdin körüvkə boliduki, «hakimlar» birinqidin «krizis koziri» idi, yəni həlk Hudanıng yardımını tiləp, nalə-pəryad ketürginidə U ular üçün tuyuksız turoquzidiojan adəmlər idi. Ibraniy tilidə bu adəmlər «xfat»lar dəp atılıdu. Bu səzning mənisi adəttə «həküm qıqaroquqi» yaki «sorakçı» degən məninimə bildüridu. Ularning rolininq bir kismi, xübhisizki,

«Batur hakimlar»

hərhil կանուն ixlar wə sot-dəwalarnı həl կili x wə xuningdək on ikki կəbiligə qetixlik կararlarnı qıkırıxtın ibarət idi («1Sam.» 7:16).

İkkinqidin, «batur hakimlar» padixaḥlardək əməs idi, bəlkı həlk arisidiki addiy pukra idi; hakimlik ixi bilən bir yərgə barsa, ixi tügigüqə pəkət addiy ey wə yemək-iqməklilikla kerək bolatti. Baxka tərəptin eytkanda «hakim» «akşakallar arisidiki akşakal» idi. «Hakimlar» eż hakimlikini oouullirioqa etküzüp, həqkandak «sulalə» bərpa kilojan əməs. Kerək bolqanda Huda həlk arisidin yengi bir hakimni turozuzan. Xuning üçün həlk hərdaim Hudanıng iltipatioqa կarap, Uning ezlirigə muwapik yetəkqi turozuzuxi üçün Uningoqa tayinixi lazımdı.

Yakup pəyəqəmbərning hayatining ahirida bərgən bexaritidin Israılın ahirda padixaḥlık bir həlk bolidiojanlıkı, xundakla xu padixaḥlıkning ahirida Կutkuzojuqi-Məsihgə təwə bolidiojanlıkı enik kərünidu demək, Məsih Əzi ahirkı padixaḥ bolidu; «Yar.» 49:10ni kərung:

«**Xaḥanə hasa Yəhudadın ketip kalmayıdu,**

Yəhudanıng puxtidin կanun qıkaroluqı (yaki «idarə kılıquqining tutkən tayıki») **əksüməydi,**
Taki xu hökükü Igisi kəlgüqə kütidü,

Kəlgəndə jahən həlkələri Uningoqa itaat kılıdu».

Huda Musa pəyəqəmbər tapxurojan «Qanun xərhî» degən kitabta Huda Israiloqa «Silərnı padixaḥlık bolğan həlk kılımən» degəndək wədə kılıdu. Bu bexarət wə xundakla «hakimlik dəwri»ning zərürütüntüne səwəbi toorluluk «Samuil» 1- wə 2- kitabning «kökumqə səz» idə tohilimiz.

Hudanıng muxu kitabta ayan կilinojan məksiti (1)

Təwrat wə Injilni okuçoqilar baxka adəmlərdin kəp jəhətlərdə zor artukqılıqlarıqaya müyəssər bolidu — ulardin biri tarix toorluluk qüxənqılörni ezləxtürüxtin ibarəttur.

Tarihxunaslarning arisida dawam կiliniwatkan birhil talax-tartix bar. Birinci kəzkarax: — tarihninq «yenilixi» bar («insaniy dunya məlum tüp prinsip boyiqə kayniga kaytmay, dəwrlənməy «ilgiriləydu»»); ikkinçi kəzkarax: — tarix «dəwriyilik» bolidu (yəni, gərqə imperiyələr pəyda bolup yokəp tursimu, həqkandak tüp əzgirixlər yaki «ilgiriləx»lər bolmayıdu). Təwrat həm Injilda ayan կilinojaniki, məlum jəhəttin xu ikki kəzkaraxning hər ikkisi toorridur. Əməliyyətə, tarihninq ikki «tarixiy ekini» bar. Ulardin biri «nijatlık ekini» — yəni, Huda oqa etikəd kılıp, Uning mənggü muddia-məksətlirigə baqlanoqanlarının tarixiy ekini. İkkinqisi, etikadsız insanlarning tarixiy ekini — ular gunahning küllük həm ezlirininq qırıqliki tüpəylidin tüğiməs bir dəwriyilkə qüxüp, uningoqa əsir bolup կalojan bolidu. Kiyim-keqəkliridə əzgirixlər bolsimu, pan-tehnikida «ilgiriləxler» bolsimu, əmma gunah wə qırıqlik կatarlıq tüp hədislər huddi erdəkkə su yükmiqəndək xu peti կeliweridu. İnsan raketani ay xarioja yətküzəlsimu, eż mijəzini baxkuralmaydu.

«Nijatlık tarixiy ekini»ning tüp prinsipi Hudanıng İbrahimoja: «**Mən sanga bəht-bərikət ata կilimən... sən arkılık yər yüzdidi barlık ailə-կəbilələr bəht-bərikət tapidul**» degən wədisidə ayan կilinidu («Yar.» 12:1-3). Hudanıng bu məksitining həm uzun wakit dawamında ajayib əməlgə axuruluxi İbrahımlıq Hudanıng qakirikoqa կulaç selip, iman-ixənqning birinci կədəmlərini besixi bilən baxlinidu. Huda İbrahimdin İshäkni, İshäktin Yakupni, Yakuptin Israıl həlkini qıkırıdu; U Əzining pak-mukəddəs harakterini Israiloqa wəhiy bilən

«Batur həkimlər»

ayan kılıdu; Israildin Məsih qıkıdu wə Məsihədin barlıq insanlar üçün nijat həm mənggülük həyat qıkıdu.

Okurmənning қolidiki Təwratning «Batur həkimlər» degən կismida biz bu ikki «tarixiy ekjə»ni kərimiz; əlbuki, gunah wə qırıqlıknı dəwriyiliyi əng kərənərlik bolidu. Israilning tarihida biz xu «dəwriyilik»ni pəwəkül'addə bir xəkildə kərimiz: —

- (a) Israil gunahlıları tüpəylidin məlum birhil zulumoğa uqrayıdu.
- (ə) Israil Pərvərdigar aldida gunahıdin yenip Uningoşa: «Bizni kutkuzoqaysən» dəp nida kılıp pəryad ketürüdu.
- (p) Pərvərdigar ularnı kutkuzux üçün bir kutkuzojuq «batur həkim»ni turouzidu.
- (b) Israil yənə bir ketim gunahka, bolupmu butpərəslik gunahıqa qüxüp ketidu.
- (t) «Dəwriyilik» yənə baxlinidu. Israil yənə bir ketim zulumoğa uqrayıdu.

Muxu ketimliyək zulum birinqi ketimkisidin eojirrak bolidu. U ularning zemininining baxka millətlər təripidin ixojal əlininiziñini eoz iqigə alojan boluxi mumkin. Yukirida nəkəl kəltürgən ayətlirizmizdə (2:11-23də) bu «dəwriyilik» yəkünlənidü.

Əmaliyyəttə Israilning tarihida xu «gunahlık dəvr» kayta-kayta təkrarlinidu. Okurmən «batur həkimlər» degən kitabda uning yəttə ketim kaytlanıqınıñi baykaydu. Hudanıñ bu ixlarda tüp məksəti rosul Pawlusning «Rimliklärə» yazojan hetidiki: «**Qünki yaritiloqan kainat Hudanıñ lənitı astıda kəlip, bimənilikkə qəktürüldi. Bu, kainatning eoz ihtiysi bilən əməs, bəlkı uni Qəktürgüqinə iradisi bilən boldı wə xundak ümidi bilən boldiki, kainatning eozumu qırkılıxixi bolovan əllükidin kutkuzulup, Hudanıñ pərzəntlirigə beqixilindiqan xan-xərəpkə təwə bolovan hərlükə erixtürülüxtin ibarət idi. Qünki pütkül kainatning həzirojıqə nalə-pəyad ketürüp, tuqut toloqığının azabını birliktə tartıwalatçanlığını bilimiz»» degən sirlilik bayanida təswirlinidü («Rim.» 8:20-22).**

Pəkət insanlar eoz əməliyyətidin, yəni eoz-ezini gunahıning əllükidin kutkuzuxidin ümidiñi üzgən bolsa, andın Məsihədə bolovan nijatni əkbər kılıxka təyyar bolidu. Xu qaoqıqə bu «dəhəxətlik dəwriyilik» dawamlixiweridu. Mana bu «Batur həkimlər» degənning tüp həwiridur; Huda insanning «Meni kutkuzoqaysən» degən nalə-pəryadını kütidu; Məsih kəlgüqə gunahıñ tamamən kutulux yolinin bolmaydiqanlığını ukımız.

Hudanıñ xu künlərdə Israileşə karatkan waqtılık məksəti «batur həkimlər»da tət ketim kaytlanıqan bir bayanida puritilidu: —

«**Xu künlərdə Israilda həq padixaḥ bolmidi; hərkim eoz nəziridə yahxi kerüngənni kılatti**» (17:5, 18:1, 19:1, 21:25). «**Xu künlərdə**» degən ibarə bizgə xuni ukturiduki, «Batur həkimlər» degən kitab pütülgən waqtılarda Israilda padixaḥlıq bar idi; Samuil pəyoqəmbərnıñ xu məzkur hatırılerning müəllihi bolux ehtimalıqı bar. Israilning əlliti padixaḥ bolonda yahxıraq bolidu; əlbuki, ular yənə bexidin kəp aqqıq ixlarnı kəqürüdu; xuning bilən ular padixaḥ mukəmməl bolmisa, iximiz yənilə qataq bolidikən, dəp bilip yetidü! Bu jəryanlar arkılık ularning arzu-ümidliyi yənilə pəkət «mukəmməl padixaḥ» süpitidə bolovan Məsihgila baqlınidu; Məsihning padixaḥ bolidioqanlığı toqrisida «Yar.» 49:10də bəxarət berilidu. Bu ixlər toqruvluk «köxumqə sez»imizdə həmdə «Samuil» wə «Padixaḥlar» degən kitablardıki «kirix sez» wə «köxumqə sez»lərdə yənə tohtilimiz.

«Batur həkimlər»

Oğurmənning hayatıdiki «gunah, dəwriyiliyi» «həkimlər»da hatırlanğəndək bolmuşun, uning Hudaşa nida əlibi bilən əzining «nijatlılıq tarixi» baxılsun!

Kitabning қurulmisi wə məzmuni: —

- (1) Israilning daim gunahka murəssə əlibi; Hudanıng ularqa bolğan sadakətlili (1-2-bablar)
- (2) «Gunahning dəwriyiliyi» dawamlixidü; Hudanıng «kəutkuzojuqi həkimlər»i — Otniəl, Əhud, Xamgar, Dəborah, bilən Barak, Gideon, Tola, Yair, Elon, Ibzan, Abdon wə Ximxon (3-16-bablar)
- (3) Israil tehimu buzukqılılkka patidü: —
 - (a) Ximaliy tərəptiki butpərəslilik («Dan»da)
 - (ə) Jənubiy tərəptiki buzukqılık («Binyamin»da) (17-21-bablar)



Batur Hakimlar

Israillarning Qanaaniylar bilen jeng kılıp, zeminini kismen igilixi

1 ¹ Wə Yəxua wapat bolqandan keyin xundak boldiki, Israillar Pərvərdigardin: — Bizdin kim awwal qikip Qanaaniylar bilen soküxsün? — dəp soridi.

2 Pərvərdigar söz kılıp: — Yəhuda qiksən; mana, Mən zeminni uning kolioja tapxurdum, — dedi.

3 U wakıttı Yəhuda akisi Ximeonoja: — Sən mening bilən billə Qanaaniylar bilən soküxuxka, manga qək taxlinip miras kılınoğan zeminoja qıksang, mənmu sanga qək taxlinip miras kılınoğan zeminoja sən bilən billə qikip soküximən, dewidi, Ximeon uning bilən billə qıktı.

4 Yəhuda u yərgə qıkkanda, Pərvərdigar Qanaaniylar wə Pərizziylərni ularning kolioja tapxurdi. Xuning bilən ular Bezək degən jayda ularni urup kırıp, on ming adimini eltürdi. ⁵ Ular Bezəkətə Adoni-Bezək degən padixağı bilən uqrrixip kılıp, uning bilən soküxup Qanaaniylar bilən Pərizziylərni urup kirdi. ⁶ Adoni-bezək қaqtı, ular kooqlap berip, uni tutuwelip, kollirininq qong barmikə bilən putlirining qong barmikini kesiwətti. ⁷ Xuning bilən Adoni-Bezək: — Əyni qaoğda kollirininq qong barmikə bilən putlirining qong barmikini kesiwetilgən yətmix padixağı dastihinimning tegidiki uwaklarnı terip yegənidi. Mana əmdi Huda mening kıləolanırmını efüümə yandurdi, dedi.

Andin ular uni Yerusalemoja elip bardı, keyin u xu yərdə əldi.

8 Yəhudalar Yerusalemoja hujum kılıp xəhərni ixojal kıldı; ular u yərdə olturoquqılları kiliqlap kırıp, xəhərgə ot kojuwətti.

9 Andin Yəhudalar qüxüp, taoşlıq rayon, jənubdiki Nəgəw wə Xəfəlağ oymanlığında turuwatkan Qanaaniylar bilən soküxti.

10 Andin Yəhudalar Həbrondiki Qanaaniylar oja hujum kılıp, Xexay, Ahiman wə Talmayları urup kirdi (ilgiri Hébron «Kiriat-Arba» dəp atılıtti).. ¹¹ Andin ular u yərdin qikip, Dəbirdə turuwatkanlar oja hujum kıldı (ilgiri Dəbir «Kiriat-Səfər» dəp atılıtti)..

12 Kaləb: — Kimki Kiriat-Səfərgə hujum kılıp uni alsa, uningoja kizim Aksahni hotunlukça berimən, degənidi.

13 Kaləbning ukisi Kenazning oğlu Otniyəl uni ixojal kıldı, Kaləb uningoja kizi Aksahni hotunlukça bərdi. ¹⁴ Wə xundak boldiki, kiz yatlıq bolup uning kəxişa barar qaoğda, erini atisidin bir parqə yər soraxka ündidi. Aksah exəktin qüxüxigə Kaləb uningdin: — Sening nemə

1:1 «Wə Yəxua wapat bolqandan keyin xundak boldiki...» — muxu jümlə «Wə» degən söz bilən baxlinip, «Batur Hakimlar» degən kitabning «Yəxua» deyən kitab bilən ziq baqlanışlılığını kərsitidü. «Yəxua» 24:33-ayətni kerüng. Məzkur kitab «Yəxua» deyən kitabning dawamıdır.

1:1 Hək. 20:18

1:2 «Yəhuda» — muxu yərdə Yəhuda kəbilisini kərsitidü.

1:3 «Ximeon» — muxu yərdə Ximeon kəbilisini kərsitidü. «Sən mening bilən billə Qanaaniylar bilən soküxuxka, manga qək taxlinip miras kılınoğan zeminoja qıksang,...» — muxu ayəttiki «sən», «mən», «manga», «uning» degənlər kəbilidiki kəp adamlarını kərsitidü.

1:5 «Adoni-Bezək» — bəlkim xu padixağının ismi əməs, bəlkim uning unvanı boluxi mümkün; mənisi «Bezkənning əmri».

1:7 «...Andin ular Adoni-Bezəknı Yerusalemoja elip bardı, keyin u xu yərdə əldi» — Yəhuda wə Ximeonlarning Adoni-Bezəknı tırıq kəldüruxi Musa pəyəşəmber wə Yəxua pəyəşəmberning bu taipilər töoplusunda tapilioqınıq hilap idi (məsilən, «Qan.» 7:16, «Yə.» 10:40, 11:12).

1:9 **Yə. 10:36; 11:21; 15:13**

1:10 «Xexay, Ahiman wə Talmaylar» — bu üq adəm gigant idi («Yə.» 15:14).

1:10 **Yə. 15:14**

1:11 **Yə. 15:15-19.**

«Batur həkimlər»

təliping bar? — dəp soridi..

¹⁵ U jawab berip: — Meni alahidə bir bərikətligəysən; sən manga Nəgəwdin қaojjirak yər bərgənikənsən, manga birnəqqə bulaknimu bərgəysən, dedi. Xuni dewidi, Kaləb uningoja üstün bulaklar bilən astin bulaklarnı bərdi.

¹⁶ Musaning keynatisining əvladlıri bolğan Keniyələr Yəhudaçqa қoxulup «Hərmilik Xəhər»din qıçıq Aradning jənub təripidiki Yəhuda qəligə berip, xu yərdiki həlk bilən billə turqanidi.

¹⁷ Yəhuda bolsa akisi Ximeon bilən billə berip, Zəfat xəhəridə turuwatkan Kəanaaniylarnı urup kırıp, xəhərni mutlək wəyran kıldı; xuning bilən xəhərning ismi «Hormah» dəp atalojan.

¹⁸ Andin Yəhudalar Gaza bilən uning ətrapini, Axkelon bilən uning ətrapini, Əkron bilən uning ətrapini igili. ¹⁹ Pərvərdigar Yəhuda bilən billə bolqaq, ular taqlıq yurtnı məqəlup kılıp aldı; lekin jiloqidikilərnı bolsa, ularning təmür jəng hərwiliri bolqaqka, ularnı zeminidin қoşlıwetəlmidi.

²⁰ Ular Musaning buyruqınındək Həbronni Kaləbkə bərdi. Xuning bilən Kaləb Anakning üq oollini u yərdin қoşlıwətti..

²¹ Lekin Binyaminlar bolsa Yerusalemda olturuwatkan Yəbusiyərlər bilən Yerusalemda billə turmacta.

²² Yüsüpning jəməti Bəyt-Əlgə hujum kıldı; Pərvərdigar ular bilən billə idi. ²³ Yüsüpning jəməti Bəyt-Əlning əhwalını bilip kelixkə qarlıoquluları əwtəti (ilgiri xəhərning nami Luz idi).

²⁴ Qarlıoqular xəhərdin bir kixininq qıçıq keliwatkinini baykəp uningoja: — Xəhərgə kiridiqan yolni bizgə kərsitip koysang, sanga xapaət kərsitimiz, — dedi.

²⁵ Xuning bilən xu kixi xəhərgə kiridiqan yolni ularoja kərsitip koydi. Ular berip xəhərdikilərnı urup kılıqlıdı; lekin u adəm bilən ailisidikilərni aman koydu. ²⁶ U adəm keyin Hıttiyərlarning zeminoja berip, xu yərdə bir xəhər bərpa kılıp, namini Luz dəp atidi. Ta bügüngiçə uning nami xundak atalmacta.

²⁷ Lekin Manassəhlər bolsa Bəyt-Xeanni wə uningoja karaxlıq kəntlərni, Taanakni wə uningoja karaxlıq kəntlərni ixçal kılmidi; ular Dor wə uningoja karaxlıq kəntlərdiki həlkni, İbleam wə uningoja karaxlıq kəntlərdiki həlkni, Megiddo wə uningoja karaxlıq kəntlərdiki həlkni қoşlıwətmidi, zeminni almidi; Kəanaaniylar xu zemində turuwerixkə bəl baqlıqanidi. ²⁸ Israil baroqanseri küqəyqəqkə Kəanaaniylarnı əzlirigə həxarqı kılıp bekindurdi, lekin ularnı eż yərliridin pütünləy қoşlıwətmidi.

^{1:14} «Aksaḥ exaktin qıxüxiga Kaləb uningdin ... soridiv — bu ix sal sırlıq tuyulidi. Nemixə otniyolning ezi bu teləpnı koymaydu? Aksaḥ toyənə baroqanda uning atisimü uningoja həmrəh bolup baroqan bolsa kerək; xuning bilən Otniyolningkiga baroqanda Aksaḥ ezi adırap ketip biwasita atisioja xu teləpnı koyqan bolsa kerək.

^{1:15} «sən manga Nəgəwdin қaojjirak yər bərgənikənsən» — ibraniy tilida pəkət «sən manga Nəgəwdin yər bərgənikənsən...» deyildi. Əmaliyyatə Debir degən xəhər Nagəwdə amas (Nagəw Yəhūdanıñ janubiy təripidiki qəllük idi); belki taqlıq rayonda idi. Lekin ətrapida su az bolqaqka, Aksaḥ xu yərni «Nəgəwdak (demək, қaojjirak) bir yər» dəp puritidü.

^{1:16} «Hərmilik Xəhər» — Yerihoning baxkə bir nami. Yəxua Yerihə xəhərini harabə kılqanidi («Yə», 6:24); xuning «Hərmilik Xəhər» muxu yərdə Yerihoning ətraplarını kərsatsa kerək. «Musaning keynatisining əvladlıri bolğan Keniyələr Yəhudaçqa қoxulup ... xu yərdiki həlk bilən billə turqanidi» — bu həwərni berixning səwəbi Keniyələrning Yəhuda kəbilisidikilərgə bolğan amraklikını kərsitixin ibarət bolsa kerək.

^{1:17} «Hormah» — buning mənisi «wəyran kılıx».

^{1:19} «...jiloqidikilər» — baxkə birhil tərjimi: «... təwən yurttikilər».

^{1:20} Qəl. 14:24; Yə. 14:13

^{1:23} Yar. 28:19

^{1:25} ... xu kixi xəhərgə kiridiqan yolni ularoja kərsitip koydi — Yüsüpning jəmətidikilər xəhərni allikaqan körxiyalıqanıdı; bu kixi xəhərgə kiridiqan məhpış yolni kərsitip koyqan ohxaydu.

^{1:27} «Manassəhlər» — okurmənlərning esidə barkı, Yüsüp kəbilisi Manassəh kəbilisi wə Əfraim kəbilisi dəp ikkige belünətti.

^{1:27} Yə. 17:11, 12

«Batur həkimlər»

²⁹ Əfraimlarmu Gəzərdə turuwatqanlıqları kəoqlıwətmidi; xuning bilən Əfənəklərlər Gəzərdə ular bilən billə turiwərdi.³⁰

³⁰ Zəbulun nə Kıtronda turuwatqanlıqları nə Nahalolda turuwatqanlıqları kəoqlıwətmidi; xuning bilən Əfənəklərlər uların arısında olturaklıxılıq, uların həxarqı mədikar boldı.

³¹ Axır bolsa nə Akkoda turuwatqanlıqları nə Zidonda turuwatqanlıqları kəoqlıwətmidi, xundakla Ahlab, Akzib, Həlbah, Afək Rəhəblər turuwatqanlıqlarını kəoqlıwətmidi.³² Xuning bilən Axırlar xu zemində turuwatqanlıqlarının arısında, yəni Əfənəklərların arısında olturaklıxılıq kəldi; ular Əfənəklərlər ezbərdirin kəoqlıwətmidi.

³³ Naftalılar nə Bayt-Xəməxfə turuwatqanlıqları nə Bayt-Anattı turuwatqanlıqları kəoqlıwətmidi; xuning bilən ular xu zemində turuwatqanlıqlarının arısında, yəni Əfənəklərların arısında olturaklıxılıq kəldi; Bayt-Xəməxfə wə Bayt-Anattı həlkə uların həxarqı mədikar boldı.

³⁴ Amoriyalar Danlıları təəqüllük rayonuna məjburiy həydəp qıkıriwetip, uların jiloja-tüzlənglikkə qüvüñkə yol koymadi.³⁵ Amoriyalar Hərəs teozi, Ayjalon wə Xaalbimda turuwerixkə niyat baoqlıqanıdı; lakin Yusuf jəmətinin kolı küçəyəgəndə, Əfənəklərlər uların həxarqı mədikar boldı.³⁶ Amoriyaların qərəsi bolsa «Seriş Exək dawini»dən kəram texioşa etüp yüksək təripigə barattı.

Pərvərdigarning Pərixtisining Israiloja tənbihə berixi

2¹ Pərvərdigarning Pərixtisi Gilgaldin Bokimoja kelip: — Mən silərnı Misirdin qıkırip, **2**ata-bowliringlərə qəsəm kılıp bərgən zəminoja elip kelip: «Mən silər bilən kılıjan əhdəmni əbdəginqə bikar kılınmayım!»² Lekin silər bu zeminning həlkə bilən həqkandaq əhdə baoqlımlıqlar, bəlkı uların kurbangahlarını buzup taxlixinglər kerək» — deyənidim; lakin silər Mening awazimoja əyləncələrə qədəm olub. Bu silərning nemə kılqojininglər?!.³ Xunga Mən xu qəoqlu silərgə: «Xundak kılışangalar uların silərning aldinglərin kəoqlıwətməymən; ular bikininqlərə yantak bolup sanjılıdu, uların ilahlıları silərgə tor-tuzak bolidu» — dəp agaḥlandurdum, — dedi..

⁴ Pərvərdigarning Pərixtisi barlıq Israillərə bularını degəndə, ular ün selip yiołap ketixti.⁵ Xuning bilən bu jayning nami «Bokim» dəp koyıldı; ular xu yerdə Pərvərdigarə atap kürbanlıqlarını sundı.

^{1:29} «Əfraimlarmu...» — yüksək təripigə 27-ayəttiki izahatlı korüng. Yusuf kəbilisi Manassəh kəbilisi wə Əfraim kəbilisi dəp ikkigə belünətti.

^{1:29} **Ya. 16:10**

^{1:30} «Nahalol» — yaki «Nahalal».

^{1:31} «Afək» — yaki «Afik».

^{1:36} «Seriş Exək dawini» — bəzidə (ibraniy tiliqa əgixip) «Akrabbim dawini» dəp atılıdu. **kəram texi** — yaki «Sela». «Amoriyaların qərəsi ... «Seriş Exək dawini»dən kəram texioşa etüp yüksək təripigə barattı» — baxka birhil tərjemisi: «Amoriyaların qərəsi bolsa «Seriş Exək dawini»diki kəram texidin tartip yüksək təripigə barattı».

^{2:1} «Pərvərdigarning Parixtisi» — «tabirlər»nı korüng.

^{2:1} **Yar. 17:7; Mis. 23:20-22; Kan. 29:13, 14**

^{2:2} **Kan. 7:2; 12:3**

^{2:3} «ular bikininqlərə yantak bolup sanjılıdu» — yaki «ular silərnı kiltaklara qüvüridü».

^{2:3} **Mis. 23:33; 34:12; Kan. 7:16; Ya. 23:13**

^{2:5} «Bokim» — mənisi «yiołiojuqlılar». «... ular xu yerdə Pərvərdigarə atap kürbanlıqlarını sundı» — bu ixka əarioğanda, «Pərvərdigarning Pərixtisi» ayan bolovan qəoqlu, xu yerdələr kürbanlıq kilsə bolatti. Adətə pəkət Huda bekitkən jaydila kürbanlıq sunuxkə bolatti («Kan.» 12:5-14ni korüng).

«Batur həkimlər»

Yəxua pəyəqəmbərning dəwridin keyin bolğan ixlar

⁶ Yəxua həlkəni tərkitiwiwidə, Israillar hərkəsisi əzlirigə miras kılınoğan zeminni igiləx üçün kaytip ketixti. ⁷ Yəxuaning pütkül hayat künləridə, xundakla Yəxuadin keyin қalojan, Pərvərdigarning Israil üçün kılıjan həmmə karamət əməllirini obdan bilgən akşakallarning pütkül hayat künləridimə Israil həlkə Pərvərdigarning ibaditidə bolup turdi. ⁸ Əmdi Nunning oqlı, Pərvərdigarning kuli Yəxua bir yüz on yexida wapat boldi. ⁹ Ular uni elip berip, Əfraim taqlıq rayonida, Gaax teoçining ximal təripidiki əz miras ültüxi bolğan Timnat-Seraḥ degən jayda dəpnə kıldı. ¹⁰ Bu dəwrdikilərnin həmmisi əlüp ez ata-bowilirioqa қoxulup kətti; ulardın keyin Pərvərdigarnimə tonumaydiğan, xundakla uning Israil üçün kılıjan əməllirini bilmigən bir dəwr pəyədə boldi.

Israilning gunaһni üzlüksiz təkrarlıxi

¹¹ Xuningdin tartip Israil Pərvərdigarning nəziridə rəzil boloğanni kılıp Baal-butlarning ibaditigə kirixti. ¹² Ular əzlirini Misir zeminidin qıkırıp elip kəlgən ata-bowilirining Hudasi Pərvərdigarnı taxlap, ətrapidiki taipilərnin ilahlıridin bolğan yat ilahlaroja əgixip, ularoja bax urup, Pərvərdigarning oqəzipini қozojıdi. ¹³ Ular Pərvərdigarnı taxlap, Baal wə Axərahıllarning küllükioja kirixti.

¹⁴ Buning bilən Pərvərdigarning oqəzipi Israiloja tutixip, harab kılinsun dəp, u ularni talan-taraj kılıquqlıarning қolioja taxlap bərdi, yənə ətrapidiki düxmənlirininq қolioja tapxurup bərdi; xuning bilən ular düxmənlirininq aldida bax kətürəlmidi. ¹⁵ Ular kəyərgə bar-misun, Pərvərdigarning koli ularni apət bilən urdi, huddi Pərvərdigarning deginidək, wə Pərvərdigarning ularoja қəsəm kılıjinidək, ular tolimu azablik əhalətkə qüxüp kaldi. ¹⁶ Andin Pərvərdigar ularning arisidin batur həkimlərni turoquzdi, ular Israilları talan-taraj kılıquqlıarning қolidin kutkuzup qıktı.

¹⁷ Xundaktimu, ular əz həkimlərijo қulak salmida; əksiqə ular yat ilahlaroja əgixip buzukluk kılıp, ularoja bax urup qoқundi; ata-bowilirining mangajan yolidin, yəni Pərvərdigarning əmrlirigə itaat kılıx yolidin tezla qıkıp kətti; ular heq itaat kilmidi. ¹⁸ Pərvərdigar қaqqaniki ular üçün batur həkimlərni turoquzsa, Pərvərdigar һaman xu batur həkim bilən billə bolattı, batur həkimning hayat künləridə ularni düxmənlirininq қolidin kutkuzup qıktı; qünki ularni harlap əzgənlər tüpəylidin kətürülgən ah-zarlarnı angliojan Pərvərdigar ularoja iqini aoritattı.

¹⁹ Lekin batur həkim əlüp ketixi bilənla, ular arkisoja yenip, yat ilahlaroja əgixip, ularning küllükioja kirip, ularoja bax uruxup, əzlirini ata-bowiliridinmu ziyyadə bulqayıttı; ular nə xu kilmixləridin tohtimayttı, nə əz jahil yolidin heq yanmayttı. ²⁰ Xuning bilən Pərvərdigarning oqəzipi Israiloja қattık tutaxtı, U: — «Bu həlk Mən ularning ata-bowilirioja tapilioğan əhdəmni buzup, awazimoja қulak salmiojını üçün, ²¹ buningdin keyin Mən Yəxua əlgəndə bu yurtta қalduroğan taipilərdin heqbirini ularning aldidin қoqliwətməymən; ²² buningdiki məksət, Mən xular arkılıq Israilning ularning ata-bowiliri tutkandək, Mən Pərvərdigarning yolını tutup mangidioğan-mangmaydiqanlığını sinaymən» — dedi.

²³ Xuning bilən Pərvərdigar xu taipilərni қaldurup, ularni nə dərhalla zeminidin məhərum kılıp қoqliwətmidi nə Yəxuaning қoliojumu tapxurup bərmigənidi.

^{2:6} Yə. 24:28

^{2:9} «Timnat-Seraḥ» — yaki «Timnat-Hərəs».

^{2:13} «Axərahıllar» yəki Axərah butlar — bəlkim butpərəslikkə beoixlanıjan dərəhliklərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyulğan yaki nəkixləngən boluxi mumkin.

^{2:14} Zəb. 44:12-14; Yəx. 50:1

^{2:15} Law. 26; Kan. 28

^{2:19} Hək. 3:12

^{2:21} Yə. 23:13

^{2:23} «Xuning bilən Pərvərdigar xu taipilərni қaldurup, ularni ... nə Yəxuaning қoliojumu tapxurup bərmigənidi» — bu

«Batur həkimlər»

3¹ Təwəndikilər Pərvərdigar Qənaaniylar bilən bolqan jəngni bexidin etküzmigən Israilning əwlədlirini sinax üçün qaldurup koyojan taipilər² (U Israillarning əwlədlirini, bolupmu jəng-uruxlarnı kərüp bəkmioqlanları pəkət jəngni eğünsün dəp qalduroqlanıdı): —

³ — ular Filistilərning bəx əmirlik, barlıq Qənaaniylar, Zidonluqlar wə Baal-Hərmon teojudin tartip Hamat eçiziqiçə Liwan təqiliyida turuwatkan Hiyiylar idi;⁴ Ularnı qaldurup koyuxtiki məksəti Israilni sinax, yəni ularning Pərvərdigarning Musanıng wasitisi bilən ata-bowlırılıq buyruqan əmririni tutidiqən-tutmaydiqənlilikini bilix üçün idi.⁵ Xuning bilən Israillar

ayətlər, yəni 10-23-ayətlər «Batur Həkimlər» deyən kitabning kıska yəkündin ibarəttür.

3:3 «Hamat eçiziqiçə...» — yaxı «Livo-Hamatkığa...».

«Batur Həkimlər»ning Dəwri



«Batur həkimlər»

Kanaaniylar, yəni Hittiylar, Amoriylar, Pərizziylər, Hiyiylar wə Yəbusiylar arısında turdi; ⁶ Israillar ularning kızlirioqa eyninip, eż kızlirini ularning oğullirioqa berip, ularning ilahlırinin küllükçioqa kirdi.

Birinqi «batur həkim» – Otniyəl

⁷ Israillar Pərvərdigarning nəziridə rəzil bolqanı kılıp, eż Hudasi Pərvərdigarnı untup, Baallar wə Axərahıarning küllükçioqa kirdi. ⁸ Xuning bilən Pərvərdigarning oğazipı Israiloqa tutixip, ularnı Aram-Naharaimning padixahı Kuxan-Rixataimning kolioqa tapxurdi. Bu tərikdirə Israillar səkkiz yiloqıqə Kuxan-Rixataimoqa bekindi boldi. ⁹ Israillar Pərvərdigar ojaqna pəryad kətürgəndə, Pərvərdigar ular üçün bir kütkuzoquqını turoquzup, u ularnı kütkuzdi. U kixi Kaləbning inisi Kenazning oqlı Otniyəl idi.

¹⁰ Pərvərdigarning Rohı uning üstigə qüxüp, u Israiloqa həkimlik kıldı; u jənggə qikəwidə, Pərvərdigar Aramning padixahı Kuxan-Rixataimni uning kolioqa tapxurdi; buning bilən u Kuxan-Rixataimning üstidin ojalib kəldi. ¹¹ Xuningdin keyin zemində kırık yiloqıqə amanlıq boldi; Kenazning oqlı Otniyəl aləmdin etti.

Israelning yənə gunah kılıxi wə jazalinixi, «batur həkim Əhud»

¹² Andin Israillar yənə Pərvərdigarning nəziridə rəzil bolqanı kıldı; ular Pərvərdigarning nəziridə rəzil bolqanı kılıqlaqça, u Moabning padixahı Əglonni Israıl bilən karixilixixkə küqləndirdi. ¹³ U Ammoniyalar wə Amaləkiylərni əzigə tartıp, jənggə qikəp Israılın urup kırıp, «Hormiliq Xəhər»ni ixojal kıldı. ¹⁴ Buning bilən Israillar on səkkiz yiloqıqə Moabning padixahı Əglonuqa bekindi boldi.

¹⁵ Xuning bilən Israillar Pərvərdigar ojaqna pəryad kətürdi; Pərvərdigar ular üçün bir kütkuzoquqı, yəni Binyamin kəbilisidin bolqan Gəranıq oqlı Əhudni turoquzdi; u solhay idi. Israıl uning koli bilən Moabning padixahı Əglonuqa sowoqat əwətti.

¹⁶ Əmdi Əhud əzigə bir gəz uzunlukta ikki bislik bir xəmxər yasatkanidi; uni kiyimining iqigə, ong yotisining üstigə kisturuwaldı; ¹⁷ U xu haləttə sowoqatni Moabning padixahı Əglonning aldioja elip kəldi. Əglon tolimu semiz bir adam idi. ¹⁸ Əhud sowoqatni təkdim kılıp bolqandan keyin, sowoqatni kətürüp kəlgən kixilerni kətküzüwətti; ¹⁹ andin ezi Gilgalning yenidiki tax oymilar bar jaydin yenip, padixahning kəxioqa kelip: — Əy padixah, məndə ezlirigə dəydioşən bir məhpiyətlik bar idi, — dewidi, padixah: — Jim tur! — dedi. Xuning bilən ətrapidiki hizmətkarlarning həmmisi sirtka qikəp kətti.

²⁰ Andin Əhud padixahning aldioja kəldi; padixah yaloquz salğın balihanida olturatti. Əhud: — Məndə sili üçün Hudadin kelgən bir sez bar, dewidi, padixah orunduktın kopup ərə turdi.

²¹ Xuning bilən Əhud sol əolini üzütip ong yotisidin xəmxərni suçurup elip, uning korsiköja tikti. ²² Xundak kılıp xəmxərning dəstisimu tiqibilən koxulup kirip kətti, semiz eti xəmxərni kisiwalqalaqça, Əhud xəmxərni korsiködün tartıp qikiriwalmidi; üqəy-pokı arkidin qikti.

²³ Andin Əhud dalanoja qikəp, balihanining ixiklärini iqidin etip küluplap kəydi. ²⁴ U qikəp kətkəndə, padixahning hizmətqiliri kelip karışa, balihanining ixiklärini külupläklilik idi. Ular: — Padixah salğın eydə qong tərətkə olturoqan bolsa kerək, dəp oyldı.

^{3:8} «Hamat eojiziqıq...» — «Aram-Naharaim» yaxşı «Mesopotamiya», yəni «İkki dəryanın otturisidiki rayon».

^{3:10} «Aram» — «Suriyəning qədimki nameyi».

^{3:13} «Hormiliq Xəhər» — Yerihoning baxqa bir nameyi.

^{3:19} «Gilgalning yenidiki tax oymilar bar jay...» — yaxşı «Gilgalning yenidiki tax oymilar bar jay oyma butlar...» yaxşı «Gilgalning yenidiki taxlıklär...». «Jim turl» — bu buyruk muxu yərdə «Bu məhpiy həwərnin hizmətkarlırım aldida demə, man hələy bolxum kerək» deyən məndən bolsa kerək. Xunga hizmətkarları qəkinidü.

^{3:22} «... üqəy-pokı arkidin qikti» — ayətnin bu ahirkı kışmining baxqa ikki-üq tərjimiləri bar: «u (xəmxər) arkidin qikti», «u (xəmxər) ikki puti otturisidin qikti», «u (Əhud) (balihanining) kəynidin qikti».

^{3:24} «qong tərətkə olturoqan bolsa kerək» — ibranı tilida: «putlurunu yapğan bolsa kerək» deyən sözlər bilən ipadilinidü.

«Batur həkimlər»

²⁵ Ular uzun saklap kirmisək sət bolarmu dəp oylaxtı; u yənilə balihanining ixiklirini aqmioqandin keyin, aqkuqnu elip ixiklərni eqiwidı, mana, hojisining yərdə əlük yatçınını kərdi. ²⁶ Əmdi ular ikkilinip қarap turoğan waqtında, Əhud keqip qıkkanidi; u tax oymilar bar jaydin etüp, Seirahəkə keqip kəlgənidi. ²⁷ Xu yərgə yətkəndə, u Əfraim taoşlıq rayonida kanay qeliwidı, Israillar uning bilən birgə taoşlıq rayondin qüxti, u aldida yol baxlap mangdi. ²⁸ U ularoja: — Manga əgixip yürüngərlər, qünki Pərvərdigar düxmininglar Moabiyarlarnı kolunglaroja tapxurdu, — dewidi, ular uningoja əgixip qüxtüp, İordan dəryasining keqiklirini tosup, heqkimini etküzmidi. ²⁹ U wakıttı ular Moabiyardın on mingqə əskarnı əltürdi; bularning həmmisi təmbəl palwanlar idi; ulardin heqbir adəm keqip kələtəlmədi.

³⁰ Xu künü Moab Israilning kolida besikturuldi. Zemin səksən yiloqə aman-tinqılıqta turdi.

Xamgar

³¹ Əhəddin keyin Anatning oöli Xamgar həkim boldi; u altə yüz Filistiyəlikni bıraklaş kala sanjioqu bilən əltürdi; umu Israilni kütkuzdi..

Dəborah wə Baraқ

4 ¹ Əmdi Əhud wapat bolqandan keyin Israillar Pərvərdigarning nəziridə yənə rəzil bolqanni kılıqlı turdi. ² Xuning bilən Pərvərdigar ularni Қanaanıylarning padixahı Yabinning kolıqası taxlap bərdi. Yabin Həzor xəhiri idə səltənət kılətti; uning koxun sərdarining ismi Sisera bolup, u Əharoxət-Goyim degən xəhərdə turattı. ³ Israillar Pərvərdigaroja nałə-pəryad kətərdi, qünki Yabinning tokkuz yüz təmür jəng hərwisi bolup, Israillar oja yigirmə yıldın buyan tolimu zulum kılıp kəlgənidi.

⁴ U wakıttı Lapidotning hotuni Dəborah degən ayal pəyərəmbər Israiloja həkim idi. ⁵ U Əfraim taoşlıqidiki Ramah bilən Bəyt-Əlning otturisidiki «Dəborahıng horma dərihi»ning tüwidə olтурattı; barlıq Israillar dəwalırı toqrisida həküm sorioqli uning kəxişa keletti.

⁶ U adəm əwətəp Naftali yurtidiki Kədəxtin Abinoamning oöli Baraқını qakırtıp kelip, uningoja: — Mana, Israilning Hudasi Pərvərdigar mundak əmr kılıqan əməsmu?! U: — San berip Naftalilar əkbilisi həm Zəbulun əkbilisidin on ming adəmni əzüng bilən billə elip Tabor teoqıja qıkkin; ⁷ xuning bilən Mən Yabinning koxun sərdarı Siserani jəng hərwiliri wə koxunlari bilən koxup Kixon ekiniñ boyıqası, sening kəxinoja barəsi niyətə selip, uni kolungoja tapxurimən degən, — dedi.

⁸ Baraқ uningoja: — Əgər sən mən bilən billə barsang, mənmu barımən. Sən mən bilən barmisang, mənmu barmaymən! — dedi.

⁹ Dəborah jawabən: — Makul, mən sən bilən barsam baray; halbuki, səpiring sanga heq xanxərəp kəltürməydi; qünki Pərvərdigar Siserani bir ayal kixinin kolıqası tapxuridu, — dedi. Xuning bilən Dəborah kopup Baraқ bilən billə Kədəxkə mangdi..

3:29 «...ular Moabiyardın on mingqə əskarnı əltürdi...» — bu on mingqə əskər bəlkim Moabning Israillarını kullukta qing tutup turux üçün Israil zemini idarə kılıxka qaldırışan koxunu bolsa kerək. Əhudning İordan dəryasining keqiklirini tosuxi ularning Moab zemini oja keqix yolini tosuxtın ibarət idi. «... təmbəl palwanlar...» — yaki «... semiz palwanlar...».

3:31 «Əhəddin keyin Anatning oöli Xamgar həkim boldi... umu Israilni kütkuzdi» — Xamgarıng Filistylər bilən jəng kılıqanlığı uning Israilning məqrəb taripidə, dengiz boyidiki tizlənglikdə həkim ikenlikini kersitxi mumkin. 4:1 ga karioğanda, «Dəborah wə Baraқ» Xamgar bilən zamandax bolsa kerək; lekin alı zamanının ximal wə xərç taripidə həkimlik kılətti.

4:2 «Kanaanıylarning padixahı Yabin...» — «Yabin» Həzor padixahının ismi əməs, balkı uning unvanı boluxi mumkin. «... Yabinning kolıqası taxlap bərdi» — ibraniy tilida «Yabinning kolıqası setip bərdi». «Əharoxət-Goyim degən xəhər...» — yaki «Taipilərning ormanlık xəhəri».

4:2 1Sam. 12:9

4:6 «... Pərvərdigar mundak əmr kılıqan əməsmu?!» — yaki «... Pərvərdigar sanga əmr kılıqan əməsmu?».

4:6 Ibr. 11:32

4:7 Zəb. 83:9-10

4:9 «... Pərvərdigar Siserani bir ayal kixinin kolıqası tapxuridu» — ibraniy tilida «Pərvərdigar Siserani bir ayal kixinin

«Batur həkimlər»

¹⁰ Baraқ Zəbulunlar wə Naftalilarnı Kədəxkə qakırttı; xuning bilən on ming adəm uningoja əgəxti; Dəboraḥmu uning bilən qıkçı ¹¹ (xu qəođa keniylərdin boləğan Həbər əzini Musanıng կeynətəsi Həbabning nəslidin boləğan keniylərdin ayriq qıkçı, Kədəxning yenidiki Zaanaimning dub dərihining yenida qedir tikkənidı).



Tabor teoqining mənzirisi (Yizrəl tüzlənglikidin կարածոց)

¹² Əmdı Siseraoja: — Abinoamning ooqli Baraқ Tabor teoqıqa qıkıptı, degən həwər yətküzüldi.

¹³ Xuni anglap Sisera barlık jəng hərwilirini, yəni tokkoz yüz təmür jəng hərisini wə barlık əskərlərini yiciqip, Həroxət-Goyimdin qıkçı, Kixon ekinining yenida toplidi.

¹⁴ Dəboraḥ Barakkə: — Kopkın; bugün Pərvərdigar Siserani sening կolungoja tapxuridiojan kündür. Mana, Pərvərdigar aldingda yol baxlıqılı qıkçı əməsmu?! — dedi. Xuni dewidi, Baraқ wə on ming adəm uningoja əgixip Tabor teoqidin qüxti. ¹⁵ Pərvərdigar Siserani, uning həmmə jəng hərwiliri wə barlık կoxunini կoxup Baraқning kılıqı aldida tiripirən kıldı; Sisera əzi jəng hərisidin qüçüp, piyadə կeqip kətti.

¹⁶ Baraқ jəng hərwilirini wə կoxunni Həroxət-Goyimgiqə կoçlap bardı; Siseranıng barlık կoxuni kılıq astida yıķıldı, birimu կalmidi. ¹⁷ Lekin Sisera piyadə կeqip, Keniylərdin boləğan Həbərning ayali Yaəlnıng qedirioja bardı; qünki Հəzorning padixahı Yabin bilən Keniylərdin boləğan Həbərning jəməti otturisida dostluk alaklısı bar idi.

¹⁸ Yaəl Siserani կarxi elixqa qıkçı uningoja: — Əy hojam, kirginə! Կorkma, meningkigə kirgin, dedi.

kolıqıa setip beridu».

^{4:11} Qəl. 10:29

^{4:15} Zəb. 83:9-10

«Batur həkimlər»

Xuning bilən Sisera uning qedirioqa kirdi, u uning üstigə yotkan yepip köydi.

¹⁹ U uningoşa: — Mən ussap kəttim, manga bir otlam su bərginə, dewidi, ayal berip süt tulumini eqip, uningoşa iqlikzüp, andin yənə uni yepip köydi.

²⁰ Andin Sisera uningoşa: — Sən qedirning ixikidə saklap turoqın. Birkim kelip səndin: — Bu yərdə birərsi barmu, dəp sorisa, yok dəp jawab bərgin, — dedi.

²¹ Əmdı Həbərning ayalı Yaəl köpup, bir qedir közükünü elip, əkolida bolğını tutkınıqə xəpə qılırmay uning kəxioqa bardı; u həriq kətkəqə, qattık uhlap kətkənidi. Yaəl uning qekisigə közükünü xundak əkətlik, közük qekisidin etüp yərgə kirip kətti. Buning bilən u eldi.

²² Xu qaçda, Baraç Siserani kəoqlap kəldi, Yaəl aldioqa qikip uningoşa: — Kəlgin, sən izdəp kəlgən adəmni sanga kersitəy, — dedi. U uning qedirioqa kirip əkəti, mana Sisera elük yatatti, közük tehiqə qekisiga əkətlik turattı.

²³ Xundaq kılıp, Huda xu künü Əanaan padixahı Yabinni Israillarning aldida təwən kıldı. ²⁴ Xu wakittin tartip Israillar baroqanseri küqiyip, Əanaan padixahı Yabindin üstünlükni igilidi; ahdə ular Əanaan padixahı Yabinni yokattı.

Nusrət nəzmisi

5 ¹ Xu künü Dəborah wə Abinoamning oğlı Baraç mundak nəzmə okudi: —

² Israilda yetəkqilər yol baxlıqını üçün,
Həlk ihtiyarən əzlirini pida kılqını üçün,
Pərvərdigarqa təxəkkür-mədhiyə okunglar!

³ Əy padixahlar, anglanglar,
Əy əmirlər, kulaq selinglar!
Mən, mən Pərvərdigarqa atap nəzmə okuymən,
Mən Israillning Hudasi Pərvərdigarqa kuy eytimən.

⁴ I Pərvərdigar, sən Seirdin qikkiningda,
Edomning yaylığının qikip yürüx kılqiningda,
Yər titrəp, asmanlardın sular tamqidi,
Xundak, bulutlar yamojurlurini yaqdurdı;
⁵ Taqlar Pərvərdigarning aldida təwrəndi,
Ənə Sinay teojimu təwrinip kətti,
Israillning Hudasi Pərvərdigarning aldida..

⁶ Anatning oğlı Xamgarning künllridə,
Həm Yaəlning künllridə,
Qong yollar taxlinip kəlip,
Yoluqlar əgrı-toğay qıçıq yollar bilən mangatti;
⁷ Israilda əzimətlər yokap kətti,
Taki mənki Dəborah kozojılıp,
Israilda bir ana süpitidə pəyda boloninimojıq.

4:19 Hək. 5:25

5:4 Zəb. 68:7, 8, 9

5:5 «... Ənə Sinay teojimu təwrinip kətti, Israillning Hudasi Pərvərdigarning aldida» — yaki «yəni Sinay teojida ayan bolovan Hudanıng aldida,

— Israillning Hudasi Pərvərdigarning aldida».

5:5 Mis. 19:18; Zəb. 68:15, 16, 17; 97:5

5:7 «Israilda əzimətlər yokap kətti» — yaki «Israilda kənt-kıxlaklar yokap kətti».

«Batur həkimlər»

⁸ Israillar yengi ilahıları tallidi;

Urx dərvazılırioğlu yetip kəldi.

Kırık mingqə Israillikləng arısida,

Ya bir qalxan ya bir nəyzə tepilisiqu?!

⁹ Kəlbim Israilning əmirlirigə əyildür,

Ular həlk arısida ezlirini ihtiyanən pida kıldı;

Pərvərdigarə o təxəkkür-mədhiyə okungular!

¹⁰ I ak, exəklərgə mingənlər,

I nəpis zılqılerning üstidə olturoqanlar,

I yolda yürgənlər, kəngül belüngalar!

¹¹ Su əkilidioğan jaylarda olja belüxiwatkanlarning juxkun awazilirini anglangalar!

Ular xu yərlərdə Pərvərdigarning həkkaniyəməllirini mədhiyiləp,

Uning Israildiki əzimətlirining həkkaniyəməllirini təriplixidu.

Xu wakıttə Pərvərdigarning həlk qızıxp dərvazilaroğa yetip kelip: —

¹² «I Dəborah, oyqan, oyqan!

Oyqan, oyqan, oqəzəl eytkin!

Ornungdin tur, i Barak,

Əsirliringni yalap mang, i Abinoamning ooqlı!» — deyixidu.

¹³ Mana həlkinqə az bir kəldisi aliyjanablar o qəgixix üçün qüxti,

Pərvərdigarning həlk yenimoja palwan kəbi qızıxp kəldi.

¹⁴ Mana, Əfraimlardin Amaləktə yiltiz tartip kəloqanlar kəldi;

Mana, Binyaminlarmu kowmliring o qoxulup əgixip kəldi;

Makirdin əmirlər qızıxp kəldi,

Zəbulundin sərdarlıq həsəsini tutqanlar yetip kəldi.

¹⁵ Issakarning əmirliri Dəborah o qoxuldu;

Baraç nemə kılıqan bolsa Issakarmu xundak kılıp,

Uning kəynidin jılıqoja tap basturup etilip qüxti!

Rubənnin ailə-jəmətliridikilərning arısida xunqə uluq niyətlər kəlblrigə pükülgənidi!

¹⁶ Sən nemixkə qotanlarning iqidə turup,

Koylar o qelin oyan nəyning awazini anglaxni halap kəlding?

Rubənnin ailə-jəmətliridikilərning arısida xunqə uluq niyətlər kəlblrigə pükülgənidi!

5:8 «Urx dərvazılırioğlu yetip kəldi» — demək, Israfil tirik Hudani taxlap butlarnı tallıwalojını üçün Hudanıng xu jazası ularning bexioja qüxti.

5:10 «Nəpis zılqılerning üstidə olturoqanlar» — yaki «tökumlarning üstidə olturoqanlar». «I ak exəklərgə mingənlər, i nəpis zılqılerning üstidə olturoqanlar, i yolda yürgənlər...» — bu ayəttə puritilojan mənənə bəlkim «I, Israilde hazır rəhat künənləri kergüllər, sələr üçün öz hayatını təwakkül kılıqanları asləngərlə» deyəndək boluxı mumkin.

5:11 «Su əkilidioğan jaylarda olja belüxiwatkanlar...» — demək, nusrat kazanovanlıktın hətta su əkəlgili qikqanlarmu oljidiñ ezara belüxi.

-Baxka birhil tərjimi: — «Okyaqıllarning oqəyojasının kutulojanlar su alidioğan jaylarda turup, Pərvərdigarning həkkaniyəməllirini mədhiyiləp, uning Israildiki əzimətlirining həkkaniyəməllirini təriplixidu. Xu wakıttə...».

5:12 «I Dəborah, oyqan, oyqan! ... ornungdin tur, i Barak!...» — 12-ayəttiki nəzmə həlk keçip qıkwalojan təqəliktin aman-esan qızıxp, eż xəhirinən dərvazılırioğlu kəlgəndə huxallığından Dəborah və Baraçkə eytkən seyünük sözleri bolsa kerək.

5:13 «Mana həlkinqə az bir kəldisi aliyjanablar o qəgixix üçün qüxti» — demək, Hudaşa sadık bolqan «həlk kəldisi» az bolsunu, Baraç və baxka jasaratçı əzimətlərə əgəxən. Baxka birhil tərjimi: «Həlkinqə az bir kəldisi küqlükloرنing üstidən qızıl kəldi». «Pərvərdigarning həlk yenimoja palwan kəbi qızıxp kəldi» — baxka birhil tərjimi: «Pərvərdigarning həlkə zəlimlərə karxi qıqıxka meninq yenimoja qüxti». Bu ayətnin yənə birnəqqə hil tərjimiləri uqrıxi mumkin.

5:14 «Mana, Əfraimlardin Amaləktə yiltiz tartip kəloqanlar kəldi» — Əfraim kəbilisi əslidə Amaləklərning zeminini igiligən və ularını həydiwətənidi. «Makirdin...» — «Makir» müxv yərda Manassəh kəbilisigə waskililik kılıdu.

5:15 «Rubənnin ailə-jəmətliridikilərning arısida» — yaki «Rubənnin ekinlirinin boyida». «Rubənnin ailə-jəmətliridikilərning arısida xunqə uluq niyətlər kəlblrigə pükülgənidi» — bu nahayiti həjwiy, kinayilik gəp. Rubənlərdə xunqə yüksək niyət bolqanını bilən həqnemə kilmidi (16-ayətni kərting).

«Batur həkimlər»

¹⁷ Gileadlar bolsa lordan dəryasining u təripidə turup կaldi;
Danlarmu nemixə kemilərnin yenida tohtap կaldi?
Axırlar bolsa dengiz boyida jim olturnuwaldi,
Dengiz költüklerida turup կaldi.
¹⁸ Zəbulunlar janlırını əlümgə təwəkkül կildi;
Naftalilarmu jəng məydanidiki yüksiri jaylarda həm xundak կildi!

¹⁹ Padixaḥlar həmmisi kelip, sokuxti,
Qanaaniylarning padixaḥlirimu uruxka qikti;
Taanakta, Megiddoning su boylrida uruxti.
Lekin bir'azmu kümüx olja alalmidi!
²⁰ Asmanlarda yultuzlarmu jəng կildi,
Orbitiliridin Siseraqə karxi jənggə atlandi.
²¹ Kixon dəryasining ekini düxmənni ekitip kətti;
Xu կədimiy dərya, u Kixon dəryasıdır!
Əy meninjenim, pütün küqüng bilən aloşa baskın!
²² Ularning atlirining tuwaqları takirang-takirang kılmakta,
Tolparlıri qapmakta, qapmakta.
²³ Mərozoqa lənət okungular, dəydu Pərwərdigarning Pərixtisi,
U yerdə olturoquqilaroja lənət okungular,
Kəttik lənət okungular;
Qunki ular Pərwərdigarоja yardəmgə kəlmidi,
Zalimlarоja karxi Pərwərdigarоja yardəmgə kəlmidi..
²⁴ Ayallar iqidə kəniyilik Həbərning ayali Yaəl bəht-bərikətlənsun,
Qedirdə turojan ayallar iqidə u bəht-bərikət tapsun!
²⁵ Sisera su soriwidi, u uningoja süt bərdi,
Esilzadılərgə layik bir қağıda կaymak tutti;
²⁶ U sol қolini qedir қozukjоja,
Ong қolini təmürqining bolkisiqə uzattı;
Siserani urup,
Bax səngükini qekip,
Qekisidin yanjıp etküzüwətti..
²⁷ Sisera uning ikki putining arılıkjoja kiysaydi,
U yıkıldı, u olüktək yatti,
U uning ikki putining arılıkjoja kiysaydi, u yıkıldı,
Kiysayoqan yərdə u yıkılıp, jan bərdi.

²⁸ Siseranıñ anisi pənjiridin sırtka səp saldı,
U pənjirining rujikidin towlap: —
«Uning jəng һarwisi nemixə xunqə uzakkjıqə kəlməydu?
Jəng һarwilirining atlirining tuyak sadasi nemixə xunqə һayal bolidu? — dedi.

^{5:21} «Kixon dəryasining ekini ularni ekitip kətti» — muxu sezlər yukirik «asmanlardiki yultuzlar jəng կildi» degən sezlərni yorutidı. Yazda Kixon dəryası ekiniñda su yok deyərlik bolidu; kixta küqlük akidu. Xunga, xu hulasığa kelimizki, hawa rayı əzgirip, kəp yamojur yaqıqka, Kixon dəryası texip, Siseranıñ jəng һarwilirini ekitip kətti yaki ularni patkakka paturup koydi (4-ayettə xu kattık yamojur tiləş eliniñdu).

^{5:23} «Zalimlarоja karxi Pərwərdigarоja yardəmgə kəlmidi» — yaki «Baturlirini elip, Pərwərdigarоja yardəmgə kəlmidi».

^{5:26} «Yaəl sol қolini qedir қozukjоja, ... qekisidin yanjıp etküzüwətti» — bu ayətlərgə қarıojanda Yaəl Siseranıñ bexioja kakkan қozukni bolka bilən üq ketim urojan.

«Batur həkimlər»

²⁹ Uning dedəkliri arisida danalar jawab beridu,
Xundakla, u dərwəkə eż-ezığə jawab beridu: —
³⁰ «Ular oljilirini yioqip belüxüwatḳan bolmisun yənə?!

Hərbir ərkəkkə ayaq astı kılıxka bir-ikkidin kız təgkəndü,
Siseraoja rəngdar kiyimlər,
Gül kəxtıləngən rəngdar kiyimlərdin olja təgkəndü,
Bulangqining boynıqə aldi-kəyni kəxtıləngən rəngdar kiyimlər təgkən bolsa kerək!
³¹ I Pərvərdigar, Sening barlıq düxmənliring ənə xundak yokutulmuşay!
Lekin Seni səyənər kuyaxning ərləwatḳandiki kudritidək küqlük bolmuşay!».
Xuning bilən zemin kırıq yiloqə tinq-amanlıq taptı.

İsrailning gunah kılıxi, jazalinixi; Hudaning Gideonni həkimlikka qəkirixi

6 ¹ Israillar Pərvərdigarning nəziridə rəzil boloquenti kıldı; xuning bilən Pərvərdigar ularnı ² yətə yiloqıqə Midiyaniylarning koliqə tapxurup bərdi. ³ U wakitta Midiyaniylar İsrailning üstidin qalib kelip, İsrail Midiyaniylarning səwəbidin ezliri üçün taoqlardın, əngkürlərdin wə koram taxlardın panaḥ jaylarnı yasidi.
³ Hər ketim Israillar uruk terioqanda xundak bolattiki, Midiyaniylar, Amaləkiylər wə məxrəktilər kelip ularqa hujum kılattı. ⁴ Ularqa hujum kılıxka bargahlarnı tikip, zemindiki həsulni wəyran kılıp, Gazaçığıqə Israiloja həqkandak axlıq қaldurmay, ularning koy, kala, exəklirinimü elip ketətti. ⁵ Qünki ular qəkətkilərdək kəp bolup, eż mal-qarwiliri wə qedirilirini elip keletti; ularning adamları wə tegiliri san-sanaksız bolup, zeminni wəyran kılıx üçün taja-wuz kılattı. ⁶ Xuning bilən İsrail Midiyaniylarning aldida tolimu har əhalətə qüxüp kəldi; andin Israillar Pərvərdigaroja nalə-pəryad kətürdü.

⁷ Midiyaniylarning dəstidin İsrail Pərvərdigaroja pəryad kətürginidə xundak boldiki, ⁸ Pərvərdigar Israiloja bir pəyoqəmbərnı əwətti. U kelip ularqa: — İsrailning Hudası Pərvərdigar mundak dəydi: «Mən silərnı Misirdin qıkırıp, «ķulluk makani»din elip qıkkanıdim; ⁹ silərnı misirliklarning kolidin, xundakla silergə barlıq zulum kılıqıqlıarning kolidin kutkuzup, ularnı aldinglardın қoqlıwitip, ularning zeminini silergə bərdim ¹⁰ wə silergə: «Man, Mən Pərvərdigar silərning Hudayinglardurmən; silər Amoriylarning zeminidə turojininglar bilən ularning ilahılridin körkməngər» deyənidim. Lekin silər Mening awazimoja կulak salmidinglər», — dedi.

¹¹ Andin Pərvərdigarning Pərixtisi kelip Ofrah deyən jayda Abiezər jəmətidiki Yoaxka təwə boloan dub dərihining tüwidə olturdu. U wakitta Yoaxning oğlu Gideon Midiyaniylarning bulangqılığının saklinix üçün xarab kələqliki iqidə buoqday tepiwatattı.

¹² Pərvərdigarning Pərixtisi uningoja kərənəp: — Əy jasaratlıq palwan, Pərvərdigar sən bilən billidur! — dedi.

¹³ Gideon uningoja jawab berip: — I hojam, əgər Pərvərdigar biz bilən billə boloan bolsa, bu kərgülüklər nemixkə üstimizgə kəldi? Ata-bowlıririmiz bizgə səzləp bərgən uning barlıq möjiziləri kəni? Bular toqrisida ata-bowlıririmiz: «Man, Pərvərdigar bizni Misirdin qıkırıp

5:30 «Bulangqining boynıqə aldi-kəyni kəxtıləngən rəngdar kiyimlər təgkən bolsa kerək!» — yəki «Mening boynum oja ikki aldi-kəyni kəxtıləngən kiyimlər olja kılıp tagkən bolsa kerək!».

6:2 «koram taxlardın panaḥ jaylarnı yasidi» — yəki «korəjanlardın panaḥ jaylarnı yasidi». İbraniy tilida «istihkamlı jaylardın panaḥ jaylarnı yasidi».

6:10 2Pad. 17:35, 38

6:11 «... xarab kələqliki iqidə buoqday tepiwatattı» — xarab kəqlikidə buoqday tepix tolimu kolaysız, əlwəttə; bu Gideonning Midiyaniylardin körkənlikini kərsitidü.

«Batur həkimlər»

kəlmigənmidi?» — dedi. Lekin bugünkü kündə Pərvərdigar bizni taxlap, Midiyanning қolioqa tapxurup bərdi! — dedi.

¹⁴ Pərvərdigar uningoja қarap: — Sən muxu küqünggə tayinip, berip Israilni Midiyanning қolidin kütküzöjin! Mana, Mən seni əwətkən əməsmu? — dedi..

¹⁵ Gideon Uningoja: — I Rəb, mən Israilni qandaq kütkuzalaməm? Mening ailəm bolsa Manassəh, қəbilisi iqida əng namriti, əzüm atamning jəmətində əng kiqikidurmən, — dedi.

¹⁶ Pərvərdigar uningoja: — Mən jəzmən sən bilən billə bolimən; xunga sən Midyanlarnı bir adəmni uroqandak urup kırısən, — dedi.

¹⁷ Gideon Uningoja iltija kılıp: — Mən nəziringdə iltipat tapkan bolsam, mən bilən səzləxküqining əhəkətən Sən Əzüng iğənlilikigə bir alamət kərsətkəysən;¹⁸ ətinimən, mən yenip kelip əz hədiya-kurbanlıkmını aldingəja koyquqa bu yərdin kətmigəysən, — dedi.

U jawab berip: — Sən yenip kəlgüqə kətimən, dedi.

¹⁹ Gideon berip əyga kirip bir oqlaknı təyyarlap, bir əfah esil undin petir nan pixurup, gəxni sewətkə selip, xorpisini korioja usup bularni uning kəxioja elip kelip, uningoja sundı (U tehiqə dub dərihining tüwida olturatı). ²⁰ Andin Hudaniŋ Pərixtisi uningoja: — Bu gəx bilən petir nanlarnı elip berip, muxu yərdiki կօրան taxnix üstigə koyup, xorpini tekkin, — de-widi, u xundak կıldı. ²¹ Pərvərdigarning Pərixtisi қolidiki հասի uzitip uqını gəx bilən petir nanlaroja takküziwidı, կօրան taxtin ot qikip, gəx bilən petir nanlarnı yəp kətti. Xu համաν Pərvərdigarning Pərixtisimu uning կէzidin oqayıb boldı.

²² Xuning bilən Gideon uning Pərvərdigarning Pərixtisi iğənlilikini bilip: — Apla, i Rəb Pərvərdigar! Qataq boldı, qunki mən Pərvərdigarning Pərixtisi bilən yüzmuyüz kərəxüp կaldim...! — dedi.

²³ Lekin Pərvərdigar uningoja: — Hatırjəm bołożın! Korkmiojin, əlməysən, — dedi.

²⁴ Xuning bilən Gideon Pərvərdigaroja atap u yərdə bir kurbangah yasap, uning ismini «Yahwəh-xalom» dəp atidi. Bu kurbangah ta bügüngiçə Abiezər jəmətining Ofrah degən jayida bar.

²⁵ U keqisi Pərvərdigar uningoja: — Sən atangning qong bukisi wə yəttə yaxlıq ikkinqi bukisini elip atangoja təwə bolossen Baal kurbangahını ərüp, uning yenidiki Axərah butini kesiwətkin..

²⁶ Andin muxu koroqanning üstigə Pərvərdigar Hudayingoja ataloqan, bəlgiləngən rəsim boyiqə bir kurbangah yasap, ikkinqi bir bukini elip, əzüng kesiwətken Axarahning parqılırını otun kılıp կalap, uni kəydürmə kurbanlıq կlıoqın, — dedi.

²⁷ Xuning bilən Gideon əz hizmatqılıridin on adəmni elip berip, Pərvərdigarning əzığə eytkinidək կıldı; lekin u atisining eyidikilərdin wə xəhər adəmliridin կorkkını üçün, u bu ixni kündüzi kilmay, keqisi կıldı. ²⁸ Ətisi sahərdə xəhər həlkı kopup karisa, mana, Baal kurbangahı ərüwetilgən, uning yenidiki Axərah buti kesiwetilgənidi wə yengi yasalojan kurbangahının

6:14 1Sam. 12:11; İbr. 11:32

6:19 «bir əfah» — 22 litr. Axlik, az bolossen künlerdə namrat bir ailə üçün bu nahayiti qong bir hədiya-kurbanlıq bolatti.

6:23 «Hatırjəm bołożın» — ibranıy tilida «Xalom eləykum!» (Salamuəlykum). Ibranıy tilida mənisi adətə «sanga aman-salamatlik bolossen!».

6:24 «Yahwəh-xalom» — buning mənisi: «Pərvərdigar hatırjəmliktur».

6:25 «Sən atangning bukisi wə yəttə yaxlıq ikkinqi bukisini elip...» — baxka birhil tərjimi: «Sən atangning yax bukisini, yəni uning yəttə yaxlıq ikkinqi bukisini elip...». «Baal kurbangahını ərüp...» — Baalonq ataloqan kurbangahı bək qong bolsa kerak. İkki buka bəlkim kurbangahını tartıp ərük üçün kerak boluxi mumkin. «...uning yenidiki Axərah butini kesiwətken» — ««Axarah»lar torulruk 2:13 wa izahatını körung.

6:26 «...muxu koroqanning üstigə...» — yaki «...koram texininq üstigə...» — «bəlgiləngən rəsim boyiqə» — «Qan.» 25:6-Tni körung. «əzüng kesiwətken Axarahning parqılırını otun kılıp կalap, uni kəydürmə kurbanlıq կlıoqın» — 2:5 wə izahatını körung. Pərvərdigarning Pərixtisi yaki Pərvərdigar əzii mömin bəndilirigə kərungən yərlərdə, u kurbangahlar wə kurbanlıklar tooprisidik bekitken bəlgilişmələr bazida baxğıqə boluxi mumkin. Görqə xu yar Pərvərdigar Israillarıqa kurbanlıq կlix üçün rəsmiy bekitkən jay bolmısımı, xundakla Gideon əzii kahin bolmısımı, Huda bəribir əzii bekitkən bəlgilimlirigə əzii igidur; uning Gideonoja kılıoqan bu əmrliyi əzininq xundak pəwkul'adda jiddiy əhəwallarda gahı waqtılarda ez bəlgilimlirini əzgərtidiojanlığını ispatlaydu.

«Batur həkimlər»

üstidə ikkinqi buğa қurbanlıq қılınojanidi.²⁹ Buni kərüp ular bir-birigə: — Bu ixni kim қılıqandu? — deyixti. Ular sürüxtüriwidi, buni Yoaxning oqlı Gideonning қılıjanlıq məlum boldi.

³⁰ Xuning üçün xəhərning adəmliri Yoaxka: — Oqlungni qıkırıp bərgin! U Baal kurbangahını ərüp, uning yenidiki Axərahni kesiwətkini üçün əltürülsün! — dedi.

³¹ Bırak Yoax əzигə қarxilixxə turojan keçqilikkə jawab berip: — Silər Baal üçün dəwalaxmakqimusilər? Silər uni əkutkuzmakqimu? Kimki uning toqrisida dəwalaxsa ətigə əkalmay olümə məhkum əjilinsun! Əgər Baal dərwəkə bir huda bolsa, undakta uning kurbangahını birsi ərütwətkini üçün, u xu adəm bilən ezi dəwalaxsun! — dedi.

³² Bu səwəbtin atisi Gideonni «Yərubbaal» dəp atidi, qırnı atisi: «U Baalning kurbangahını ərütwətkini üçün, Baal ezi uning bilən dəwalaxsun!» degnəndi.

³³ Əmma Midiyən, Amalaklər wə məxriktikilərnin həmmisi yioqilip, Iordan dəryasidin etüp Yızrəl jılışında qedirlirini tikixti.³⁴ U wakıttı Pərvərdigarning Rohı Gideonning üstigə qüxtti; u kanay qeliwidi, Abiezər jəmatidikilər yioqilip uning kəynidin əgixip mangdi.³⁵ Andin u əlqılərnin Manassəhning zeminişa berip, u yərni aylinip kelixkə əwətiwidi, Manassəhlər yioqilip uningə əgixip kəldi. U Axırlarşa, Zəbulunlarşa wə Naftalilarşa əlqi əwətiwidi, ularmu uning aldişa qikixti.

Gideonning Hudadin ikki ketim alamət sorixi

³⁶ Gideon Hudaşa: — Əgər Sən həkikətən eytkiningdək mening ələm bilən Israilni əkutkuzidiojan bolsang,³⁷ Undakta mana, mən hamanoşa bir parqa koy terisi əkoyup əkoyımən; əgər pəkət terining üstigila xəbnəm qüxüp, qərisidiki yərlərning həmmisi kuruk tursa, mən Əzüng eytkiningdək mening ələm arkılık Israilni əkutkuzmakqı bolojiningni bilimən, — dedi.

³⁸ Ix dərwəkə xundak boldi. Ətisi səhərdə Gideon kəpup, yungni sikiwidi, lik bir piyalə xəbnəm süyi qikti.

³⁹ Andin Gideon Hudaşa yənə: Oğezipingni manga əzizimiqəysən, mən pəkət muxu bir ketimla dəymən! Səndin etünəy, mən pəkət yənə bu ketim bu terə bilən sinap bakayı; iltija kəlimənki, əmdi bu ketim pəkət terə kuruk bolup, qərisidiki yərning həmmisigə xəbnəm qüxkəy, — dedi.

⁴⁰ Bu keqisimu Huda xundak kıldı; dərwəkə pəkət terila kuruk bolup, qərisidiki yərning həmmisigə xəbnəm qüxkənidir.

Hudanıng Gideonni ikki ketim sinixi wə hatırjəm kılıxi

7¹ Yərubbaal (yəni Gideon) wə əzigə əxuləjan həmmə həlkətəsi səhər kəpup, Hərod degən bulakning yenioşa berip qedir tiki. Midiyaniylarning ləxkərgahı bolsa uning ximal təripidə, Morəh egizlikining yenidiki jılıjida idi.² Əmdi Pərvərdigar Gideonşa: — Sanga əgəxəkən həlkəning səni intayın kəp, xunga Mən Midiyaniylarnı ularning kolioşa tapxuralmaymən. Bolmisa Israil: «Əzimizni əzimizning kolı əkutkuzdi» dəp mahtinip ketixi mumkin.³ Xuning üçün sən əmdi həlkə: «Kimişlər körküp titrək başdan bolsa, ular Gilead teoqidin yenip kətsün» dəp jakarlıqın — dedi.

Xuning bilən həlkəning arisidin yigirmə ikki ming kixi kaytip ketip, pəkət on mingila əlip kəldi..

⁴ Pərvərdigar Gideonşa yənə: — Həlkəning səni yənilə intayın kəp; əmdi sən bularni suning lewigə elip kəlgin. U yərdə Mən ularni sən üçün sinəktin ətküzəy; Mən kimni kərsitip: «U sən

^{6:31} «Silər Baal üçün dəwalaxmakqimusilər?» — yaki «Silər Baal üçün jəng kilmakqimusilər?». «...ətigə əkalmay olümə məhkum əjilinsun!» — yaki «...muxu ətigəndila əkalmay olümə məhkum əjilinsun!».

^{6:32} «Bu səwəbtin atisi...» — ibranı tilidə «Bu səwəbtin ular...» yaki «Bu səwəbtin ular...». «Yərubbaal» — bu isimning mənisi: «Baalning ezi uning bilən jəng əjilinsun!» (yaki «dəwalaxsun!»).

^{6:39} Yar. 18:32

^{7:3} Kan. 20:8

«Batur həkimlər»

bilən barsun desəm», u sən bilən barsun; lekin Mən kimni kərsitip: «U sən bilən barmisun» desəm, u sən bilən barmisun, — dedi.

⁵ Xuning bilən Gideon həlkəni suning lewigə elip kəldi. Pərvərdigar uningoja: — Kimki it su iqlikəndək tili bilən yalap su iqsə, ularni ayrim bir tərəptə turoquzojın; həm kimki tizlinip turup su iqsə, ularnimu ayrim bir tərəptə turoquzojın, — dedi.

⁶ Xundak boldiki, oqumini aqzioja təvküzüp yalap su iqliklərdin üq yüzü qıktı. Kalojanlarning həmmisi tizlinip turup su iqtı. ⁷ Andin Pərvərdigar Gideonqa: — Mən muxu suni yalap iqlik üq yüz adəmning əcoli bilən silərni kutkuzup, Midiyanni sening əkolungoja tapxurimən; lekin kalojan həlkə bolsa həmmisi ez jayıqə yenip kətsən, — dedi.

⁸ Xuning bilən bu üq yüz adəm ozuk-tülük wə kanaylırını əcoli elixti; Gideon Israilning kalojan barlıq adəmlərini ez qədirioja kəyturuwetip, pəkət xu üq yüz adəmni elip kəldi. Əmdi Midiyaniylarning ləxkərgahı bolsa ularning təwən təripidiki jilojida idi.

⁹ Xu keqisi xundak boldiki, Pərvərdigar uningoja: — Sən köpup ləxkərgahka qüixin, qünki Mən uni sening əkolungoja tapxurdum; ¹⁰ əgər sən qübüxtin körkəşəng, ez hizmətkaring Purahni billa elip ləxkərgahka qüixin. ¹¹ Sən ularning nema deyixiwatkinini anglaysən, andin sən ləxkərgahka hujum kılıp qübüxkə jürət kılalaysən, dedi.

Buni anglap u hizmətkari Purahni elip ləxkərgahning yetidiki əskərlərning yenioja bardı.

¹² Mana Midiyən, Amalək wə barlıq maxriktikilər qekətkilərdək kəp bolup, jilojining boyioqa yeyiloqanidi; ularning tegilirli kəplikidin dengiz sahiliyidə kumdaq həddi-hesabsız idi.

¹³ Gideon baroqanda, mana, u yerdə birsi həmrəhioja kərgən qüxinə səzləp beriwasattı: — Mana, mən bir qüx kərdüm, qüxümənə mana, bir arpa toqiqi Midiyanning ləxkərgahioja domulap qübüptudək; u qədirioja kelip sokülpətidək, xuning bilən qədir ərulüp, düm kəmtürülüp kətipti — dəwatattdı.

¹⁴ Uning həmrəhə jawabən təbir berip: — Buning mənisi xuki, u toqaq Yoaxning oqlı, Israilliç adəm Gideonning kılıqidin baxka nərsə əməstur; Huda Midiyən wə uning barlıq əcoxununu uning əcoli tapxuruptu, dedi.

¹⁵ Xundak boldiki, Gideon bu qüxni wə uning berilgən təbirini anglap, səjdə kıldı. Andin u Israilning ləxkərgahioja yenip kelip: — Ələm, Pərvərdigar Midiyanning ləxkərgahını əkolunglar oja tapxururdı, — dedi.

Gideonning əqəlibə kılıxi

¹⁶ Xuning bilən u bu üq yüz adəmni üq guruppiyo bəlüp, həmmisinin əcoli bardin kanay bilən bardin ərəkəmək bərdi; hərbir komzəknə iqidə bardin məx'əl koyuldu.

¹⁷ U ularoja: — Silər manga ərap, menin kılıjinimdək kilinglar. Mana, mən ləxkərgahning kəxiyoja baroqanda, nemə kilsəm, silərmə xuni kilinglar; ¹⁸ mən wə mən bilən həmrəh bolup mangəjan barlıq adəmlər kanay qalsak, silərmə ləxkərgahning qərisidə turup kanay qelinglar wə: «Pərvərdigar üçün həm Gideon üçün!» dəp towlangalar, — dedi.

¹⁹ Keyinkı yerim keqilik kəzətninq baxlinixida, kəzətqilər yengidin almaxkanda, Gideon wə uning bilən billə boləjan yüz adəm ləxkərgahning kəxiyoja kəldi; andin ular kanay qelip kollırıldı komzəklərnə qakçı. ²⁰ Xu həman üq guruppidikilərning həmmisi kanay qelip, komzəklərnə qekip, sol kollırıda məx'əllərnə tutup, ong kollırıda kanaylarnı elip: — Pərvərdigar oja wə Gideonqa atalojan kılıq! — dəp towlaxkınıq, ²¹ ularning hərbiri ləxkərgahning ətrapida, ez jayida turuxti; yaw əcoxuni tərəp-tərəpkə petirap, warkirap-jarkiriojan peti əlaqəli turdi. ²² Bu üq yüz

^{7:7} «Mən muxu suni yalap iqlik üq yüz adəmning əcoli bilən silərni kutkuzup, Midiyanni sening əkolungoja tapxurimən...» — bu sinaxning əhmiyyəti bəlkim kimning jäng tarapka oyoxaq turuwatkənlilikini kərsiti xi mumkin. Su iqlikəndə tizlinip yüzünü suoja tikip iqliklər hətərgə anqə səgək bolmisa kerək. Bu ixlar töprülük baxka hil qüxənqlərəmə bar.

^{7:11} «jürət kılalaysən» — ibraniy tilida «əkolung küqləndürülidü».

^{7:12} Hək. 6:3, 5, 33

«Batur həkimlər»

adəm kanay qalqanda, Pərvərdigar pütkül ləxkərgahıtki yaw ləxkərlirini bir-birini kiliqlaxka selip kəydi, xuning bilən yaw koxunu Zerərahka baridioğan yoldiki Bəyt-Xittah tərəpkə қaqtı; ular Tabbatning yenidiki Abəl-Məhəolahning qebrisisiqə қaqtı.

²³ Andin Naftali, Axir wə pütkül Manassəhning қabililiridin Israillar qakırıp kelindi wə ular Midiyaniylarnı қoşqlidi.

²⁴ Xuning bilən Gideon Əfraim pütkül taoqlikini arılap kelixkə əlqilərni əwətip Əfraimlar oja: — «Silər qüxüp Midiyaniylar oja hujum kilinglar, Bəyt-Barahkığa, xundakla Iordan dəryasındaqıqə barlıq ekin keqiklirini igiləp, ularmı tosuwelinglar», dedi. Xuning bilən Əfraimning həmmə adəmləri yiojılıp, Bəyt-Barahkığa wə Iordan dəryasındaqıqə barlıq ekin keqiklirini igilidi. ²⁵ Ular Midiyanning Orəb wə Zəbəd degən ikki əmirini tutuwaldı; Orəbni ular «Orəb қoram texi» üstidə, Zəbənbi «Zəbəd xarab kelqiki»da eltürdi, Midiyaniylarnı қoşlap berip, Orəb wə Zəbənbing baxlı-rını elip, Iordan dəryasining u təripigə Gideonning kəxioğla kəldi.

8¹ (Keyin, Əfraimlar uningoja: — Sən nemixkə bizgə xundak muamilə kilişən, Midiyaniylar bilən sokuxka qıkkanda, bizni qakirmidingən, dəp uning bilən kəttik deyixip kətti. ² U ular oja jawabən: — Mening kəloqanlırmı kəndakmu silərning kəloqininglar oja təngləxtürgili bolsun? Əfraimning üzümlərni pasangdıcıqını, Abieəzərlərning üzüm üzginidin artuk əməsmə?

³ Huda Midiyanning əmirləri Orəb bilən Zəbənbi kəlungsular oja tapxuroğan yerdə, mening kolumdin kəlginini kəndakmu silərning kəloqininglar oja təngləxtürgili bolsun? — dedi. Xundak dewidi, ularning uningoja bolovan aqqıki yandı).

⁴ Əmdı Gideon Iordan dəryasining boyioqa yetip kəldi. U wə əzizə həmrəh bolovan üq yüz adəm həriq kətkən bolsimu, ular yənilə Midiyaniylarnı қoşlap dəryadın etti. ⁵ Gideon Sukkot xəhəridikilərgə: — Manga həmrəh bolup kələn kixilərgə nan bərsənglər, qunki ular həriq-qarqap kətti. Biz Midiyanning ikki padixahı Zəbəh wə Zalmunnanı қoşlap ketip barımız, — dedi.

⁶ Lekin Sukkotning qongləri jawab berip: — Zəbəh wə Zalmunna hazır sening kəlungsə qüxtimu?! Biz sening muxu ləxkərlirinə nan berəmdük?! — dedi.

⁷ Gideon: — Həp! Xundak bolovnını üçün Pərvərdigar Zəbəh wə Zalmunnanı mening kəlumsə tapxuroğanda, atlırları qəldiki yantak wə xoha bilən hamanda təpimən, — dedi.

⁸ Gideon u yərdin Pənuəlgə berip, u yərdiki adəmlərgimi xundak dewidi, Pənuəldikilər kixilərmə uningoja Sukkottikilərdək jawab bərdi. ⁹ U Pənuəldikilərgə: — Mən oşalıb bilən yenip kəlginimdə, bu munarəgləri ərəwetimən, — dedi.

¹⁰ U qəoja Zəbəh wə Zalmunna Karkor degən jayda idi; ular bilən mangovan koxunda on bəx mingqə ləxkər bar idi. Bular bolsa məxrikliklərning pütkül koxunidin kəlip kəloqanlırı idi, qunki ulardin kiliq tutkənlərinin bir yüz yigirmə mingi əltürüləngənidir. ¹¹ Gideon bolsa Nobah wə Yogrıbahıning xərkidiki kəqmənlər yolu bilən qıkip Midiyanning ləxkərgahıqə hujum kəlip, ularnı tarmar kıldı; qunki ləxkərgahıtkılər tolumu əndixsiz turənənidi.. ¹² Zəbəh wə Zalmunna

7:22 Zəb. 83:10

7:25 Zəb. 83:11-12; Yəx. 10:26

8:1 Hak. 12:1

8:3 «ularning uningoja bolovan aqqıki yandı» — ibranıy tilida «uning oja karap ularning rohlıri tinqlanduruldu».

8:4 «Əmdı Gideon Iordan dəryasining boyioqa yetip kəldi... dəryadın etti» — 1-3-ayətətə hatırılsanın wəkələr (əfraimlarning Gideonlar oja aqqıklıñixi) 4-21-ayətlərdə hatırılsanın wəkələrdin keyin bolovan bolsa kerək.

8:6 «Zəbəh wə Zalmunna hazır sening kəlungsə qüxtimu?!» — ibranıy tilida «Zəbəh wə Zalmunnanın alkanlırı hazır sening kəlungsə qüxtimu?!». «Biz sening muxu ləxkərlirinə nan berəmdük?!» — ularning nan bərməslik səwəbi bəlkim xuki, bizi nan bərgəndin keyin Gideon maqsələp bolsa (uning aran üq yüz adımı bar idi), Midiyaniylar kəytiplə kəlip bizdin eq alıd, dəp korkğan yaki bolmisa ularning Midiyaniylar bilən ittipakı bolsa kerək.

8:9 «Mən oşalıb bilən yenip kəlginimdə...» — ibranıy tilida «Mən aman-tinqlik elip yenip kəlginimdə...».

8:11 «... xərkidiki kəqmənlər yolu...» — ibranıy tilida «... xərkidiki qədirlarda turənqalar yolu». Xu yər Midiyaniylarning

«Batur həkimlər»

keqip kətti; Gideon kəynidin қоғlap berip, Midiyanning bu ikki padixahı Zəbah, wə Zalmun-nani tutuwaldı; u pütkülləxkərgahlıkları alakzadə kılıp tiripirən kılıwətti.

¹³ Andin Yoaxning oqlı Gideon Hərəs dawinidin ətüp, jəngdin käytip kəldi. ¹⁴ U Sukkotluq bir yax yigitni tutuwelip, uningdin sürüxtə kılıwidi, yigit uningoja Sukkotning qongliri wə akşakallırining isimlərini yezip bərdi. Ular jəməy bolup yətmix yəttə adəm idi. ¹⁵ Andin Gideon Sukkotning adəmlirining kəxiqoja yetip baroqanda: — Silər meni zanglıq kılıp: «Zəbah wə Zalmunna hazır sening қolungoja qüxtimu? Biz sening bilən billa mangojan muxu hərojın adəmliringgə nan berəmdük?» degənəndinglər! Mana, u Zəbah wə Zalmunna degənlər! — dedi..

¹⁶ Xuni dəp u xəhərninq aksakallırını tutup kelip, qəldiki yantak bilən xohilarnı elip kelip, ular bilən Sukkotning adəmlirini urup adipini bərdi.

¹⁷ Andin u Pənəualning munarını erüp, xəhərdiki adəmlərni eltürdi.

¹⁸ Gideon Zəbah wə Zalmunnani sorak kılıp: — Silər ikinglər Taborda əltürgən adəmlər əndək adəmlər idi? — dəp soriwidı, ular jawab berip: — Ular sanga intayın ohxayıttı; ularning hərbiri xahzadidək idi, — dedi.

¹⁹ Ubunianglap: — Ular meninq bir tuqşanlırmıdur, bizbiranıning oqullırırmız. Pərvərdigarning hayatı bilən kəsəm kılımənki, silər əyni waqtta ularnı tırık kyojan bolsanglar, mən silərnı hərgiz əltürməyttim, — dedi;

²⁰ Xuning bilən u qong oqlı Yətərgə: — Sən kopup bularni əltürgin, — dedi. Lekin oqul kiçik bolöaqqa körküp, kiliqini suqurkırdı.

²¹ Xuning bilən Zəbah wə Zalmunna: — Sən əzüng kopup bizni əltürgin; qünki adəm əndək bolsa küqimu xundək bolidu, — dedi. Xundək dewidi, Gideon kopup Zəbah wə Zalmunnani əltürdi. U tegilirining boynidiki hılal ay xəkillik bezəklərni eliwalı..

Gideonning padixah boluxni rət kılıxi wə butpərəslik yolioja kirixi

²² Andin Israillar Gideonə: — Sən bizni Midiyanning əkədinin kutkuzaqanıkənsən, əzüng bizgə padixah bolöqin; oqlung wə oqlungning oqlımı bizning üstimizgə həküm sürsün, — dedi.

²³ Əmma Gideon ularoja jawab berip: — Mən üstünglər səltənət kilmaymən, oqlummu üstünglərə səltənət kilmaydu; bəlkı Pərvərdigar Əzi üstünglərə səltənət kılıdu, dedi..

²⁴ Andin Gideon ularoja yənə: — Silərgə pəkət birlə iltimasım bar: — Hər biringlər əz oljangardin həlkə-zerilərni manga beringlər, dedi (Midyanlar Ismaillardin bolöaqqa, hərbiri altun zirə-həlkilərni takayıttı).

²⁵ Ular jawabən: — Berixkə razımız, dəp yərgə bir yepinqini selip, hərbiri uning üstigə oljisidin zirə-həlkilərni elip taxıldı. ²⁶ U sorap yioqkan altun zirilərning eçırlılıq bir ming yəttə yüz xəkəl altun idi, buringdin baxka Midyan padixahlıri əzığa aşkan hılal ay xəkillik buyumlar, zunnar, uqisioja kiygən səsün eginlər wə tegilərning boynioja aşkan altun zənjirlərəmə bar idi..

²⁷ Gideon bu nərsilərdin bir əfadə yasitip, əz xəhəri Ofrahı koyup koydi. Nətijidə, pütküll Israel uni izdəp buzukqılıq kıldı. Buning bilən bu nərsə Gideon wə uning pütün ailisigə bir tor-tuzak boldı..

zemini iqidə idi.

8:12 Zəb. 83:11-12

8:15 «Zəbah wə Zalmunna» — ibranıylı tilida «Zəbah wə Zalmunnanıñ alkənləri».

8:16 «...ular bilən Sukkotning adəmlirini urup adipini bərdi» — yaki «...ular bilən Sukkotning adəmlirini «hamanda taptı». Ələrni əltürgən boluxı mumkin (17-ayətnimü kerüng).

8:21 Zəb. 83:11-12

8:23 «Man üstünglərə səltənət kilmaymən» — Israelning təlipi (22-ayat): «Sən Gideon bizgə padixah bolöysən» degənliklər. Gideon ularoja həkimlik kılıjını bilən ularning təlipini kət'iy rət kılıdu («Kirix söz»imizni, «Samuil (1)» 8- wə 12-bab wə «Samuil (1)»diki «Koxumqa söz»imiznimü kerüng).

8:26 «1700 xəkəl» — altun bolsa bəlkim 20 kilogramqə kələtti.

8:27 «əfadə» — əslidə Bax kahin kiyidıqan alağında birhil kiyim idi. U toopruluk «Mis.» 28:6-30 wə izahatlarını kerüng. Musa payəmber İsraillərə bekitkən əkanın boyıq pütküll Israel üçün pəkət birlə boluxı kerək; uning üstigə pəkət

«Batur həkimlər»

²⁸ Midiyaniylar xu tərikidə Israillarning aldida boysundurulup, ikkinqi bax kətürəlmidi; zemin Gideonning künliridə kırıq yiloqış tinq-aramlıq taptı.

²⁹ Yoaxning oqlı Yərubbaal kaytip berip, eż eyidə olturdu. ³⁰ Gideonning ayalları kəp bolşaqla, uning puxtidin yətmix oqlu tərəldi. ³¹ Xəkəmdə uning bir kenizikimə bar idi; u uningoja bir oqlu tuqulup bərdi, Gideon uning ismini «Abimələk» dəp koydı.

³² Yoaxning oqlı Gideon uzun əmür kərüp, kərip aləmdin etti. U Abiezərlərgə təwə bolovan Ofrahda, eż atisi Yoaxning kəbrisigə dəpnə kılındı.

³³ Gideon elgəndin keyin Israillar kəynigə yenip, Baal butlirioqa əgixip buzukqılıq kıldı wə «Baal-Berit»ni əzlirining ilahı kılıp bekitti. ³⁴ Xundak kılıp Israillar əzlirini ətrapidiki barlıq düxmənlirining қolidin kütküzojan eż Hudasi Pərvərdigarnı untudi ³⁵ wə xuningdək Gideonning Israiloqa kılolan həmmə yahxiliklərini həq əsliməy, Yərubbaal (yəni Gideon)ning jəmətigə həqbir mehribanlıq kərsətmidi.

Abimələkninq aka-ukilirini əltürüxi wə padixaḥ boluwelixi

9 ¹ Əmdi Yərubbaalning oqlı Abimələk Xəkəmdiki anisining aka-ukilirining kəxişa berip, ular wə anisining atisining pütkül jəmətidikilərgə: — ² Silər Xəkəmdiki barlıq adəmlərning կulikişa söz kılıp ularoqa: «Silər üçün yətmix kixi, yəni Yərubbaalning oqulları üstünglaroqa həküm sürgini yahximu yaki birlə adəmning üstünglardın həküm sürgini yahximu? Esinglarda bolsunki, mən silərning կan-kerindixinglərmən» — degən gepimni yətküzünglər, — dedi..

³ Xuning bilən uning anisining aka-ukiliri u tooruluk bu gəplərning həmmisini Xəkəmdikilərning կulaklırioqa eytti. Ularning kəngli Abimələkkə mayıl bolup: — U bizning kerindiximiz iğəno, diyixip, ⁴ Baal-Beritning buthanisidin yətmix xəkəl kümüxnə elip, uningoja bərdi. Bu pul bilən Abimələk birmunqə bikar tələp lükqəklərni yallap, ularoqa bax boldi. ⁵ Andin u Ofrahka, atisining eyiga berip əzining aka-ukiliri, yəni Yərubbaalning oqulları bolup jəməy yətmix adəmni bir taxning üstida əltürüwətti. Lekin Yərubbaalning kiqik oqlı Yotam yoxuruniwalqaqka, kütulup kəldi.

⁶ Andin pütkül Xəkəmdikilər wə Bəyt-Millodikilərning həmmisi yioqilixip berip Abimələknı Xəkəmdiki dub dərihining tüwidə padixaḥ kılıp tiklidi..

⁷ Bu hawar Yotamoja yətküzdü; u berip Gərizim teoqining qokkisişa qıkıp, u yərdə turup yüksək awazda kəpqılıkkə towlap: — Eş Xəkəm qongliri, menin səzümgə կulak selinglar, andin Hudamu silərgə կulak salidu. ⁸ Künlərdin bir küni dərəhlər əzlirining üstigə həküm süridiojan bir dərəhni məsihələp padixaḥ tikləxkə izdəp qıkıp, zəytn dərihigə: — Üstimirzə padixaḥ bolup bərgin, dəptikən.

⁹ Zəytn dərihi ularoja jawab berip: — Hudaşa wə insanlaroja bolovan hərmətni ipadiləydiyan meymini taxlap, baxka dərəhlərning üstidə turup pulanglaşka kətəmdim? — dəptu.

Bax kahinla uni takixi kerək idi. «...pütkül Israil əfdni izdəp buzukqılık kıldı» — Musa pəyərəmbər bekitkən kanun boyıça «əfdə» arkılık, Israfil həlki Hudanın yol sorayıatty. Lekin Gideon yaşışan bu əfdə Huda bekitkən sfod əməs wə kahinlarning yetəkçiliyi astıda ixtililən əmas. Nətijidə Gideon wə ailisidikilər xu əfdə arkılık həqkünü qəktin axurup yürgüzgen wə Israillar əfdökə but süpitidə qokunup kətkən ohxaydu.

— «Buzukqılık» — Huda aldida hərkəndək butparaslıq «rohij buzukluk» yaki «rohij paħixiwazlik» dəp hesablinidu.

8:31 «...u Gideonəqə bir oqlu tuqulup bərdi, Gideon uning ismini «Abimələk» dəp koydi» — kizik bir yeri xuki, Gideon padixaḥ boluxni rət kılıojını bilən padixaḥdək kəp ayallıq bolovan wə Xəkəmdiki kenizikidin tuqulojan oqlıçoja «mening atam padixaḥduru» («Abimələk») dəp isim koyojan.

9:2 «...mən silərning կan-kerindixinglərmən» — ibraniy tilida «...mən silərning səngək wə ətliringlardınmən».

9:6 «...kular... yioqilixip berip Abimələknı Xəkəmdiki dub dərihining tüwidə padixaḥ kılıp tiklidi» — ilgiri Yəxua pəyərəmbər xu jayda həlk bilən «Hudanıng yolda mangaylı» dəp əhədə tütüp, əhdinəminə xu dub dərihining tüwigə kəmüp koyojan («Yə.» 24:26).

9:6 *Yə. 24:26*

9:7 «u berip Gərizim teoqining qokkisişa qıkıp, u yərdə turup yüksək awazda kəpqılıkkə towlap...» — demisəkmə, Gərizim teoqı Xəkəm xəhərinining ululida turidi.

«Batur həkimlər»

¹⁰ Buni anglap dərəhlər ənjür dərihining kəxioqa berip: — Sən kelip üstimizgə padixah bolojin, dəp iltija kılıptu; ¹¹ Ənjür dərihi ularoja jawab berip: — Mən eż xırnəm bilən yahxi mewəmni taxlap, baxka dərəhlərning üstidə turup pulanglaxka ketəmdim? — dəptu.

¹² Xuning bilən dərəhlər üzüm tallikininq kəxioqa berip: — Sən kelip bizning üstimizgə padixah bolojin, dəptu, ¹³ üzüm teli ularoja jawab berip: — Mən Huda bilən adəmlərni hux kılıdijojan yengi xarabni taxlap, baxka dərəhlərning üstidə turup pulanglaxka ketəmdim? — dəptu.

¹⁴ Andin dərəhlərning həmmisi azoqanning kəxioqa berip: — Sən kelip bizning üstimizgə padixah bolojin, dəptu; ¹⁵ azoqan ularoja jawab berip: — Əgər silər meni səmimiyy niyitinglar bilən üstünglaroja padixah kılıxni halisanglar, kelip mening sayəmning astida panaqlininglar; bolmisa, azoqandin bir ot qıkıdu wə Liwanning kədir dərəhlirini yəp ketidü! — dəptu..

¹⁶ Əgər silərning Abimələknı padixah kılıqininglar rast səmimiyy wə durus niyat bilən bolojan bolsa, Yərubbaal wə uning ailisidikilərgə yahxilik kılıqan, uning kılıqan əməlliri boyiqə uningoja qayturojan bolsanglar — ¹⁷ (qünki atam silər üçün jəng kılıp, eż jenini hətərgə təwəkkul kılıp silərni Midiyanning əqlidin kütküzdi!) ¹⁸ Lekin silər bugün atamning jəmətigə karxi қozojılıp, uning oozullurunu, jəmiy yətmix adamnı bir taxning üstidə əltürüp, uning dedikininq oqli Abimələknı tuşqıninglar bolojını üçün Xəkəm həlkining üstigə padixah kılıp tikləpsilər!) ¹⁹ — əmdi əgər silər Yərubbaal wə jəmətigə səmimiyy wə durus muamilə kılıqan bolsanglar, silər Abimələktin huxallıq tapkaysılər, umu silərdin huxallıq tapkay! ²⁰ Lekin bolmisa, Abimələktin ot qıkıp, Xəkəmdikilər wə Bəyt-Milloning həlkini yəp kətsün; xundakla, Xəkəmdikilər wə Bəyt-Milloning həlkidin ot qıkıp, Abimələknı yəp kətsün! — dedi.

²¹ Yotam kerindixi Abimələktin körküp, kəqip Bəər degən jayoja berip, u yərdə olturaklıxip kaldı.

²² Abimələk Israiloja üç yil səltənət kıldı. ²³ Huda Abimələk bilən Xəkəmnin adəmliri otturisoja bir yaman roh əwətti; xuning bilən Xəkəmdikilər Abimələkkə asılık kılıxka қozojal di.. ²⁴ Buning məksəti, Yərubbaalning yətmix oqlıqə kılınojan zorawanlıq wə əcan kərznı ularını əltürgən kerindixi Abimələknin boynıqə qüxtürük, xundakla eż aka-ukilirini əltürüxkə uni kollap-kuwwətligən Xəkəmdiki kixilərning bexioqa qüxtürüxtin ibarət idi.

²⁵ Xəkəmdiki kixilər Abimələknı tutmaqçı bolup, taoqlarning qokkilirioqa paylaqqlarını bektürmə kılıp turquzdu; ular u yərdin etkan yoluqların həmmisini bulang-talang kıldı. Bu ix Abimələkkə yətküzüldi.

²⁶ Əbədninq oqli Gaal eż aka-ukilirili bilən Xəkəmgə kəqüp keliwidi, Xəkəmdiki kixilər uningoja ixənq baçlap uni eż yar-yəlikli kıldı. ²⁷ Xundak kılıp ular xəhərdin etizlikkə qıkıp, üzümzarlarning üzümlərini üzüp sılkıp, xarab yasaq, xadılık kılıp eż butining ibadathanisoja kirip, yəp-iqixip Abimələknin üstidin lənat okuqılıp turdi.. ²⁸ Əbədninq oqli Gaal: — Abimələk degən kim idi? Xəkəm degən nemə idi, biz nema dəp uningoja hizmət kılıqudəkmiz?! U Yərubbaalning oqlı əməsmu? Zəbul uning nazatətqisi əməsmu? Silər Xəkəmnin atisi Hamorning adəmlirinining hizmitidə bolsanglar bolidu! Biz nemixkə Abimələknin hizmitidə bolidikənmiz? ²⁹ Kaxki bu

^{9:15} ... bolmisa, azoqandin bir ot qıkıdu wə Liwanning kədir dərəhlirini yəp ketidü! — Yotamning bu təmsili eż atisini kərsitidü, əlwəttə; Gideon gərgə «tegi pəs» adam bolsımı, Israiloja yetəkqılık kılıxka eż həyatını birnəqqə kətim təwəkkül kıldı; xuning üçün Israillar uningoja wa ailsiga mehîr-xəpkət kərsitxi kerək.

^{9:16} «Yərubbaal» — yəni «Gideon» — 6:32ni kerüng. «uning kılıqan əməlliri boyiqə...» — ibraniy tilida «uning kollirining əməllili boyiqə...».

^{9:23} «bir yaman roh» — bir jin, demək.

^{9:27} «xarab yasaq,...» — ibraniy tilida «üzümlərni dəssəp,...».

^{9:28} «Abimələk degən kimi idi? Xəkəm degən nemə idi, biz nema dəp uningoja hizmət kılıqudəkmiz?! U Yərubbaalning oqlı əməsmu? — okurmənlərinən esidə barkı, «Yərubbaal» degənninq manisi «Baalning ezi kelip uning bilən jong kilsün!» degənlik bolup, Gideon (yəni, Yərubbaal)ningmu Baaloja karxi turidijoanlığını bildürətti. Xunga Gaalning sözünün mənisi Xəkəmdikilər baalpərsələr turup, nemixkə Baaloja karxi turqan adamning oqlining hizmitidə bolidu?» degəndək idi. «silər Xəkəmnin atisi Hamorning adəmlirinining hizmitidə bolsanglar bolidu» — okurmənlərinən esidə barkı, Yakup

«Batur həkimlər»

həlk mening kol astimda bolsa idi! U qaođda mən Abimələknı həydiwtəttim! Mən Abimələkkə:
— Əz koxuningni kəpəytip, jənggə qılkın! — degən bolattim.

³⁰ Əmdi xəhər baxlıkı Zəbul Əbədninq oöli Gaalning bu səzlirini angliojinida, aqqiki kelip,
³¹ əlqılerni Abimələkninq əxioja yoxurunqə əwətip: «Mana, Gaalning oöli kerindaxliri bilən
Xəkəmgə keliwatidu; mana, xəhərnı siligə karxi qırixka kutritiwatidu.³² Xunga sili adəmlirini
elip bugün keqə xəhər ətrapidiki etizlikə berip marap olturojaya; ³³ əta kün qılkən həman
közqılıp xəhərgə hujum kılqayla; u wa uning adəmliri siligə karxi qılkanda, sili əhwaloja
karap uningoja taqabil turojaya, — dedi.

³⁴ Buni anglap, Abimələk həmmə adəmlirini elip, keqisi qıkip, tət topka bəlünüp, yoxurunup
Xəkəmgə hujum kılıxka marap olturdu.

³⁵ Əbədninq oöli Gaal sırtka qıkip xəhərning dərwazisida əra turojanda, Abimələk əz adəmlirini
bilən yoxurunojan jaydin qıktı. ³⁶ Gaal həlkni kərüp Zəbuloja: — Mana taq qoikkiliridin adəmlər
qüxüwatidu, dedi. Lekin Zəbul uningoja jawabən: — Taqlarning kələnggisi sanga adəmlərdək
kerünüdu, — dedi.

³⁷ Gaal yəna sez kılıp: Mana, bir top adəmlər dənglərdin qüxtüp keliwatidu, yəna bir top adəmlər
«Palqlarning dub dərihi»ning yoli bilən keliwatidu, — dedi.

³⁸ Andin Zəbul uningoja: — Sening: «Abimələk degən kim idi, biz uning hizmitidə bolattukmu?»
dəp qong gəp kilojan aqzing hazırlıq? Mana bular sən kəzgə ilmiqan həlk əməsmu? Əmdi
qıkip ular bilən sokuxup baķkin! — dedi.

³⁹ Xuning bilən Gaal Xəkəmdikilər bilən qıkip Abimələk bilən sokuxuxka baxlıdı. ⁴⁰ Lekin
Abimələk uni məqəlup kılıp kooqlidi; u uning aliddin qaqtı, xundakla nuroğun yarilanıqan
adəmlər xəhərning dərwazisinqiq yetixip kətkənidi. ⁴¹ Andin Abimələk Arumahda turup қaldı.
Zəbul bolsa Gaal wə uning kerindaxlirini kooqlap, ularning Xəkəmdə turuxioja yol koymidi.

⁴² Ətisi Gaaldikilər dalaqa qıktı; bu həwər Abimələkkə yətkəndə ⁴³ u həlkini elip, ularni üq
topka bəlüp, dalada yoxurunup marap turdu; u karap turuwidi, Xəkəm həlkı xəhərdin qıktı.
U kəpop ularqa hujum kıldı. ⁴⁴ Abimələk wa uning bilən bołożan birinqi top atlinip xəhərning
dərwazisining aldioja besip berip, u yərdə turdu; kəlojan ikki top etilip berip dalada turoqan
adəmlərgə hujum kılıp ularnı kırıwtı. ⁴⁵ Xu tərikidə Abimələk pütün bir kün xəhərgə hujum
kılıp, uni elip, uningda turuwatkan həlkni əltürüp, xəhərnı haniwəyran kılıp üstigə tuzlarnı
qeqiwətti.

⁴⁶ Xəkəm munaridiki adəmlərning həmmisi buni anglap, Berit degən butning ibadəthanisidiki
korojanqa kiriwaldı. ⁴⁷ Xəkəm munaridiki adəmlər bir yərgə yiojiliwaptı, degən həwər
Abimələkkə yətti. ⁴⁸ Xuning bilən Abimələk adəmlirini elip Zalmon teojoja qıktı; u kəlojə
paltını elip dərəhninq bir xehini kesip elip, əxnisişa koyup, andin ezi bilən bołożan həlkə: —
Mening nemə kəlojinimni kərdünglər, əmdi silərmə tezdir xundak kilinglar, — dedi.

⁴⁹ Buni anglap həlkning hərbiri Abimələktək bardin xahni kesip elip, uningoja əgixip berip,
xahlarnı korojan ning yenioqa dəwiləp, ot koyup korojan wa uningda bołożanlarnı keydürüwətti.
Buning bilən Xəkəmninq munaridiki həmmə adəmlər, jəməy mingqa ər-ayal əldi.

⁵⁰ Andin Abimələk Təbəzgə berip, u yərdə bargah kürup Təbəzkə körxap, hujum kılıp uni
ixojal kıldı. ⁵¹ Lekin xəhərning otturisida mustəhkəm bir munar bar idi; barlıq ər-ayal, jümlidin
xəhərning həmmə qongliri u yərgə kəqip berip, dərwazini iqidin takap, munarning üstigə

pəyojəmbərninq dəwrində Xəkəmdikilər Həmor degən bir kixigə bekindi idi («Yar.» 34-babni kərung). Həmor tunji oölioja
xəhərning namini isim kılıp koyan. «Xəkəmninq atısı» dəl muxı Həmornı kərsitidü; Abimələk xəhərnı soraxtin burun
«xəhər baxlıkı» Həmornı jəmatidikilərdin qılkən bolsa kerək.

^{9:31} «Mana, xəhərnı siligə karxi qırixka kutritiwatidu» — yaki «Mana, xəhərnı siligə karxi turuxka mustəhkəmləwatidu».

^{9:46} «Xəkəm munaridiki adəmlər... buni anglap, Berit degən butning ibadəthanisidiki korojanqa kiriwaldı» — bu ayətkə
kariçanda «Xəkəm munarı» Xəkəm xəhəridin ayrim tursa kerək. Mumkinlıqliki barkı, u «Bəyt-Millo» degən jayığa
ohxaxtur (9:20-ayəttə hatırıləngən lənətni kərung).

«Batur həkimlər»

qıkiwaldı. ⁵² Abimələk munaroqa hüjum kılıp, uningoşa ot köyuxka munarning dərwazisioğa yekin laxkanda, ⁵³ bir ayal yarоunqakning üstüñki texini Abimələknинг bexioşa etip uning bax süngikini sunduruwətti. ⁵⁴ Andin Abimələk dərhal eз yariojını kətürgüqi yigitni qakırıp uningoşa: — Kılıqning suqurup meni əltürüwətkin; bolmisa, həlk menin toqramda: «Bir ayal kixi uni əltürüwətiptu» deyixidu, — dedi. Buni anglap yigit uni sanjip əltürüwətti.

⁵⁵ Andin Israılning adəmləri Abimələknинг əlginiñi kərüp, ularning həmmisi eз jaylirioja kätip ketixti. ⁵⁶ Xundak kılıp Huda Abimələknинг əzininq yətmix aka-ukisini əltürüp, atisoşa kılıqan rəzillikini uning eз bexioşa yandurdu; ⁵⁷ xuningdək Huda Xəkəmning adəmləri kılıqan barlıq yamanlıklırınimu ularning bexioşa yandurup qüxürdi. Buning bilən Yərubbaalning oqlı Yotam eytən lənət ularning üstigə kəldi.

Tola wə Yairning «həkim» boluxı

10¹ Abimələktin keyin Issakar kəbilisidin bolojan Dodoning nəwrisi, Puahning oqlı Tola degən kixi Israılñi kutkuzuxka turdi; u Əfraimning taqliridiki Xamir degən jayda turatti; ² u Israiloja yigirmə üç yil hakim bolup aləmdin etti wə Xamirda dəpnə kılındı.

³ Uningdin keyin Gileadlıq Yair turdi; u Israiloja yigirma ikki yil hakim boldi. ⁴ Uning ottuz oqlı bolup, ular ottuz təhəygə minip yürətti. Ular ottuz xəhərgə igidarqılıq kılatti; bu xəhərlər Gilead yurtida bolup, ta bügüngiqə «Yairning kəntliri» dəp atalmaqta. ⁵ Yair wapat bolup, Kamonda dəpnə kılındı.

Israılning yənə gunahka petixi

⁶ Lekin Israillar yənə Pərvərdigarning nəziridə rəzil bolojanni kılıp, Baal bilən Axərah butlirioja bax urup, xundakla Suriyəning ilahlıları, Zidondikilərning ilahlıları, Moabning ilahlıları, Ammoniyarning ilahlıları wə Filistilərning ilahlırinining ibaditigə kirip, Pərvərdigarnı taxlap, uningoşa ibadətə bolmıldı. ⁷ Xuning bilən Pərvərdigarning qəzipi Israiloja kəzəqiliq, ularni Filistilərning wə Ammoniyarning kəlioşa taxlap bərdi. ⁸ Bular bolsa xu yili Israillarnı kəttik besip əzdi; andin ular İordan dəryasining məxrək təripidə Amoriylarning zeminidiki Gilead-ta olturuxluq barlıq Israıl həlkigə on səkkiz yiloqıqə zulum kıldı. ⁹ Ammoniyalar yənə İordan daryasidin etüp, Yəhuda, Binyamin wə Əfraim jəmətiga kárxi hüjum kıldı; xuning bilən pütküll Israıl kəttik azablandı.

¹⁰ Xuning bilən Israillar Pərvərdigarqa pəryad kılıp: — Biz sanga gunah kıldıuk, eз Hudayimizni taxlap, Baal butlirinining kəllükioja kirip kəttük, dedi.

¹¹ Pərvərdigar Israillarqa: — Mən silərnı misirliklardin, Amoriylardin, Ammoniyardin wə Filistilərдин kutkuzoşan əməsmidim? ¹² Zidoniylar, Amaləklər wə Maonlar kəlip silərgə zulm kəlioşinida, Manga pəryad kəlioşinlarda silərnı ularning kəlidin kutkuzoşan əməsmidim?

¹³ Xundaktimu, silər yənə Meni taxlap, yat ilahıların kəllükioja kirdinglər. Mən silərnı əmdi kutkuzmaymən!. ¹⁴ Əmdi berip ezungular tallıqan ilahılarqa pəryad kilinglər, kiyinqılıkka kəloşan qeoqinglarda xular silərnı kutkuzsun, — dedi.

¹⁵ Əmma Israillar Pərvərdigarqa yalwurup: — Biz gunah kıldıuk! Əmdi nəziringgə nemə yahxi kərünsə bizgə xundak kəlioşin, bizni pəkət muxu bir kətimla kutkuzuwalıq oysən! — dedi.

9:53 2Sam. 11:21

10:4 «Yairning kəntliri» — yaki «Hawwot-Yair».

10:6 «Suriyə» — ibraniy tilida «Aram».

10:6 Hək. 2:11; 3:7; 4:1; 6:1

10:7 ... Ammoniyarning kəlioşa taxlap bərdi — ibraniy tilida «...Ammoniyarning kəlioşa setip bərdi».

10:8 ... İordan dəryasining məxrək təripidə — ibraniy tilida «... İordan dəryasining u təripidə».

10:13 Kan. 32:15; Yər. 2:13

«Batur həkimlər»

¹⁶ Xuning bilən Israil yat ilahıları ez arisidin qıkırıp taxlap, Pərvərdigarning ibaditiga kirixti; Pərvərdigar Israillning tartiwaṭkan azab-okübatlırını kərüp, kengli yerim boldi.

Ojerip adəmning sərdar boluxı — Yəftah

¹⁷ Xu waqtta Ammoniyalar toplinip Gileadta qedirgah tiki; Israillarmu yiojilip kelip Mizpaḥoja qüxüp qedirgah tiki. ¹⁸ Gileadtiki həlkinq qonglirli əzara: — Kim Ammoniyalar bilən sokuxuxka baxlamqı bolsa, u barlik Gileadttikilərgə bax bolidu, dedi.

11 ¹ Xu qəsədə Gileadlık Yəftah degən kixi batur palwan idi. U bir paḥixə ayalning oqlı bolup, Gileadtin terəlgənidi.. ² Lekin Gileadning ez ayali uningoşa birnəqqə oqlul bala tuqulup bərgənidi; bu ayaldın tuqulujan oqulları qongolojanda Yəftahı eydin kooqlap: — Sən baxka hotundinolojan oqluloloqqa, atimizning eyidin miraska iğə bolmaysən, — dedi.

³ Xuning bilən Yəftah kərindaxlıridin keletalip, Tob degən zemində turup kəldi. Xu yərdə birmunqə bikar tələpler Yəftahning atrapişa bir-birləp yiojıldı. Ular uning bilən kırıp-qıkıp yürətti.

⁴ Əmma birnəqqə wakıt etkəndə Ammoniyalar Israil bilən sokuxuxka qıktı. ⁵ Ammoniyalar Israiloja hujum kılqanda Gileadning akşakallırı Yəftahı Tob zeminiñin elip kəlməkqi bolup uning yeniqa bardı. ⁶ Ular berip Yəftahı iltija kılıp: — Bizning Ammoniyalar bilən urux kılıxımız üçün sən kelip bizgə sərdar bolup bərgin, — dedi.

⁷ Yəftah Gileadning akşakallırıja jawabən: — Silər meni eq kərüp atamning jəmətidin həydiwətəknidinlaroju, əmdi bexinglaroja bayayı'apət qüxkəndə kəndakşığə menin kəximoja kelip қaldıngılar, — dedi.

⁸ Gileadning akşakallırı Yəftahı: — Durus, lekin seni biz bilən billə berip Ammoniyalaroja qarxi jəng kılıp, Gileadta həmmə olturuwatlınlarda bax bolsun dəp, kəxingəja kəldük, — dedi.

⁹ Yəftah Gileadning akşakallırıdından: — Əgər silər meni Ammoniyalar bilən sokuxuxka yandurup barqininglarda, Pərvərdigar ularni menin kolumna tapxursa, mən silərgə bax bolamdimən? — dəp soridi.

¹⁰ Gileadning akşakallırı Yəftahı jawab berip: — Eytkiñindək kılmissak, Pərvərdigar Əzi arı-mızda guwahı bolup həküm qıqarsun! — dedi.

¹¹ Buni anglap Yəftah Gileadning akşakallırı bilən bardı; həlk uni ezlirigə həm bax həm sərdar kılıp tikildi. Yəftah Mizpaḥoja barqanda həmmə səzlərini Pərvərdigarning aldida bayan kıldı.

Yəftahning tarixtin dərs berixi

¹² Andin Yəftah Ammoniyalarning padixaḥıja əlqılarnı əwətip, uningdir: — Mening zeminimoja besip kirip, mən bilən sokuxuxka məndə nemə həkkinq bar idı? — dəp soridi.

¹³ Ammoniyalarning padixaḥı Yəftahning əlqilirigə jawab berip: — Qünki Israillar Misirdin qıkıp kəlgändə ular Arnon dəryasidin tartip ximalddiki Yabbok ekinoqıqə wə əşrbə Iordan dəryasıqıqə menin zeminimni bulap igiliwalojanıdı. Əmdi sən bu yərlərni tinqlik bilən manga yandurup bər! — dedi.

10:18 Hək. 11:6, 9, 10, 11

11:1 «Yəftah bir paḥixə ayalning oqlı bolup, Gileadtin terəlgənidi» — Yəftahning atisi Gilead Manassəhning nəwrisi Gilead əməs, əlwattə («Qel.» 26:29). Lekin u Gileadtkilər arısında ularning qonglirining biri bolsa kerak.

— «Gilead» (manisi «taxlık rayon») debyn jay heli burunlu xu nam bilən tonulujan (məsilən «Yar.» 31:21). Manassəhning nəwrisi Gileadka xu yərning namını isim kılıp koypən ohxaydu; keyin uning ejadlırları dərwəkə xu rayonda olturaklaştı.

11:2 Ibr. 11:32

11:3 «... qıkıp-kirip yürətti» — ibraniy tilida bu ibarə bəlkim bulangqılık kılıxı qıkıxnı kərsitixi mümkün.

11:11 «...həmmə səzlərini Pərvərdigarning aldida bayan kıldı» — baxka birhil tərjimi: «həmmə ixlarnı Pərvərdigarning aldida yüksəltti».

«Batur həkimlər»

¹⁴ Yəftah, əlqilərni Ammoniyarning padixahining kəxioqa yənə əwətip ¹⁵ uningoşa: — Yəftah söz kəlip mundak dəydu: «Israil nə Moabning zeminini nə Ammonning zeminini igilimidi,¹⁶ bəlkı ular Misirdin qıkip kəlgəndə qəl-bayawanda mengip Kızıl dengizdən etüp, andin Қadəx degen jayoşa yetip kəlgənidi;¹⁷ xu qəoşa Israillişklar Edom padixahining kəxioqa əlqilər əwətip: «Zeminliridin kesip etüwelixkə ijazət bərgəyla» dəp soriwidə, Edom padixahı unimiqoşanıdi. Xuning bilən ular Moab padixahining kəxioqa iltija bilən əlqilərni əwətsə, umu koxulmioşanıdi. Xu səwəbtin Israillar Қadəxtə turup қaloşan;¹⁸ andin ular qəl-bayawan bilən mengip Edom zemini bilən Moab zeminini aylinip etüp, Moab zeminining xərk təripidin kelip, ahiridə Arnon dəryasining xu kətida qedir tiki. Ular Moabning qebrisini iqigə kirmidi; qünki Arnon dəryası Moabning qebrasıdır.¹⁹ Andin Israil Amoriylarning padixahı Sihonqa, yəni Həxbərning padixahining kəxioqa əlqilərni əwətip: «Bizning zeminlirinin iqidin etüp əz jayimizə beriwelliximizoja ijazət bərgəyla» — dedi..

²⁰ Lekin Sihon Israiloşa ixənq kılalmayı, yurtidin ətkili koymidi; u bəlkı həlkəlirining həmmisini yiqip, Jahzah degən jayoşa qüxüp qedirgah tiki, Israil bilən uruxti.²¹ Əmma Israilning Hudasi Pərvərdigar Sihonni barlıq həlkə bilən koxup Israilning kəlioşa tapxurdi, Israillar ularını urup kirdi. Andin Israil xu yərdə olturuxluq Amoriylarning həmmə zeminini igilidi.²² Arnon dəryasının tartip Yabbok ekiniçiqə, qəl-bayawandın tartip İordan dəryasıçığıqə Amoriylarning pütkül zeminini igilidi.²³ Israilning Hudasi Pərvərdigar Amoriylarını Əz həlkə boləşən Israilning alddidin kəoqlap qıçırdı, əmdi sən xu yurtka igə bolmaqsimusən?²⁴ Sening ilahinq Kəməx sanga igilətkən yərgə əzüng igə boldungoşu? Xuningoşa ohxax Pərvərdigar Hudayımız aldimizdin həydəp qıkırıwtəkən həlkəninq yerigə bolsa, bizmə xuningoşa igə bolimiz.

²⁵ Əmdi sən dərwəkə Moabning padixahı boləşən Zipporning oğlı Balaktinmu küqlükmu? U qaqqan Israil bilən tirkəxkən yaki Israil bilən jəng kılınxı jür'ət kəloşan?²⁶ Yənə kelip, Israil Həxbər wə uningoşa karaxlıq yeza-kıxlaklarda, Aroər wə uningoşa karaxlıq yeza-kıxlaklarda həmdə Arnon dəryasının boyidiki barlıq xəhərlərdə üq yüz yil makan tutup olturoşan wəkitlərda, nemixkə silər xu yərlərni käyturuwalıdinglar?

²⁷ Xunga mən sanga gunah kılımidim, bəlkı manga tajawuz kəlip, yamanlıq kəloquqi sən ezungdursən. Birdinbir adalət qıçaroquqi Pərvərdigar Əzi bugün Israillar bilən Ammoniyarning otturisida həküm qıçarsun!» — dedi.

²⁸ Lekin Ammoniyarning padixahı Yəftahning əlqi əwətip eytən sezlirini tingximidi.

Yəftahning kəsəm kılıxi

²⁹ Xu wəkitta Pərvərdigarning Rohı Yəftahning üstigə qüxüp, u կuwwətlinip Gilead bilən Manassəhələrning yurtidin etüp Gileadlıki Mizpahkə berip, andin Gileadlıki Mizpahdin Ammoniyalar tərəpkə mangdi.³⁰ Xu qəoşa Yəftah Pərvərdigaroşa kəsəm iqip: — Əgər Sən dərwəkə Ammoniyarnı kolumoşa tutup bərsəng,³¹ undakta mən Ammoniyarning kexidin tinq-aman yenip kəlginimdə, eyümninq ixikidin qıkip manga tunji yolukkını Pərvərdigaroşa ataloşan bolıdu, mən umi kəydürmə қurbanlıq kılımən, — dedi..

^{11:15} Qəl. 21:13; Kan. 2:9, 19

^{11:17} Qəl. 20:17

^{11:19} Qəl. 21:22; Kan. 2:26

^{11:22} Kan. 2:36

^{11:24} «Sening ilahinq Kəməx sanga igilətkən yərgə əzüng igə boldungoşu?» — Yəftahning «ilahinq Kəməx» degin hərgizmə Kəməxni həkikətən «bir huda» dəp etirap kəlojini əməs, əlwətə. U pəkət ixlərni Ammoniyarning padixahining kezkarix qıyoşa bayan kılıdu, halas. 27-aytnı kerüng.

^{11:25} Qəl. 22:2

^{11:26} «Israil Həxbən ... həmdə Arnon dəryasının boyidiki barlıq xəhərlərdə üq yüz yil makan tutup olturoşan wəkitlərda» — bu «300 yil»ning kəndak hesablanoşanlığını «kökumqə sez»imizdin kerüng.

^{11:31} eyümninq ixikidin qıkip manga tunji yolukkını...» — Yəftahning muxu yərdə kəzdə tutkını əslidə insan əməs, bəlkı birər qarpay bolsa kerak.

«Batur həkimlər»

³² Xuning bilən Yəftəh qıkıp Ammoniyalar bilən soküxkili ular tərəpkə etti; Pərvərdigar ularni uning kölioja tapxurdi. ³³ Xuning bilən u Aroerdin tartip Minnitkiqə ularnı kattik urup kırıp, yigirmə xəhərni elip, Abəl-Keramimojıqımı yetip bardı. Buning bilən Ammoniyalar Israiloja boysundurldı.

³⁴ Andin Yəftəh Mizpahka kaytip əyigə kəlgəndə eż kizi dap qelip ussul oynap uning aldioja kerüvkili qıktı. Bu uning yalozuz kizi bolup, uningdin baxka həq oøjul-kizi yok idi. ³⁵ U uni kərgəndə eż iginlirini yırtıb: — Ah, ah, menin kizim! Sən meni intayın yaman haloja qübürdung, meni dərdkə qübürgüqlərdin biri bolup kalındı; qünki mən Pərvərdigaroja aozızmnı eqip, eytən gepimdir yeniwalalmaymən, — dedi..

³⁶ Kizi uningoja: — Eş ata, Pərvərdigaroja aozıngı eqip wədə kılıqan bolsang, aozıngıdin qıkkını boyıqə, manga xuni kılçın; qünki Pərvərdigar sening düxmanlıring bolçan Ammoniyalardın intikamingı elip bərdi, — dedi.

³⁷ Andin u atisioja yənə: — Mening xu iltimasını köbul kərginkı, manga ikki aylıq məhələt bərsəng; mən kız dostlirim bilən berip təoşlarda yürüp, kızlıkim üçün matəm tutuwalay, — dedi..

³⁸ Atisi jawab berip: — Baroqın, dedi. Uningoja ikki aylıq məhələt berip dalaqə əwətti. U berip, kız dostlarını elip təoşlarqa qıkıp, ikki ayoqıqə əzining kiz peti kalojinoja ah-zar ketürüp yioşlap yıldı. ³⁹ Xundak boldiki, u ikki aydın keyin atisining kexiqə yenip kəlgəndə, atisi uning üstığa kılıqan kəsimini bəja kəltürdü. Bu kız bolsa həq ər kixigə yekinlaxmioqanıdı. Xuning bilən Israelda xundak bir ərp-adət pəyda boldiki, ⁴⁰ hər yili Israelning kızlari əydiq qıkıp Yəftəhning kızını tət kün əsləp hatırılıydiqan boldı..

Israelda həsəthorluq tüpəylidin jedəl pəyda boluxı

12¹ Lakin Əfraimiyalar bolsa toplixip Zafon tərəpkə etüp Yəftəhka soal koyup: — Sən Ammoniyalar bilən jəng kılıqlı baroqiningda nemixkə bizni billə berixkə qakırmaysən? Əmdi biz əyüngni əzüng bilən koxup otta kəydürüwetimiz, — dedi..

² Yəftəh ularoja jawab berip: — Mən bilən həlkim Ammoniyalarqa karxi kattik jəng kiliwatkanda, silərni qakırsam, meni ularning kolidin kutkuzmidinglər. ³ Silərning kelip meni kutkuzmaydiqanlıqları kerüp, jenimni alkınimoja elip koyup, Ammoniyalarqa hujum kılıxka atländim, Pərvərdigar ularını kolumoja tapxurdi. Əmdi silər nemixkə bugün kelip manga hujum kılmaqqisılər? — dedi..

⁴ Lakin Əfraimlar Gileadlarnı həkarətləp: — Silər i Gileadlar, Əfraimning arisida wə Manassəhning arisida turuwatkan musapirlar, Əfraimda turuwatkan kaqınsılər, halas! — dedi. Xuning bilən Yəftəh barlıq Gileadtikilərni yioşip Əfraim bilən soküxti. Ular Əfraimlarnı urup kırıp məoşlup kıldı. ⁵ Andin Gileadtikilər İordan dəryasining keqiklirini tosus, Əfraimlarnı etküzmidı. Xundak boldiki, Əfraimlik birər қaqqon keqikkə kelip: — Meni ətkili koyoqın, desə

^{11:35} «Sən meni intayın yaman haloja qübürdung, meni dərdkə qübürgüqlərdin biri bolup kalındı» — ibraniy tilida: «Sən meni bək paskə qübürdung, meni parakəndə kılıqularning biri bolup qıktı».

^{11:37} «...kızlıkim üçün matəm tutuwalay» — demək, ey-oqaksız, parzəntsiz bolup bu dunyadın ketidiojını üçün.

^{11:39} «...atisi Yəftəh uning üstığa kılıqan kəsimini bəja kəltürdü» — Yəftəh eż kızını kurbanlıq kıldımu? Yaki bu səzərning baxka mənisi barmu? «Koxumqa sez»imizdə alımlarning pikirli tooruluk azraq mulahizə yürgümüz.

^{11:40} «...Yəftəhning kızını tət kün əsləp hatırılıydiqan boldı» — yaki «... Yəftəhning kızını tət kün əsləp matəm tutidiojan boldı».

^{12:1} «...Zafon tərəpkə etüp...» — yaki «ximal tərəpkə etüp...».

^{12:1} Hək. 8:1

^{12:2} «...hujum kılıxka atländim» — ibrabi tilida «...hujum kılıxka ottüm». Məlum bir dərya-əstəngdin etkən bolsa kerək.

^{12:4} «Silər i Gileadlar, Əfraimning arisida wə Manassəhning arisida turuwatkan musapirlar, Əfraimda turuwatkan kaqınsılər, halas!» — Gileadlar əslidə Manassəh əkbilisidin kelip qıkkandı.

«Batur həkimlər»

Gileadtikilər uningdin: — Sən Əfraimiyimu? — dəp soraytti. U kixi «yak» desə, ⁶ular uningoşa: — «Xibolət» degin! — dəytii. Əgər u kixi natocoşa tələppuz kılıp «sibolət» dəp jawab berip ələsə, ular uni tutup İordan dəryasining keqikining yenida əltürüwetətti. Xu tərikidə xu wakıttı kırık ikki mingqə Əfraimiy əltürüldi.

⁷ Yəftahələtə yil Israiloqa həkim boldi. Andin Gileadlıq Yəftahələtələmdin etüp, Gilead xəhərlirinə birlədə dəpnə kılındı.

Ibzanning həkim boluxi

⁸ Uningdin keyin Bəyt-Ləhəmlik Ibzan Israiloqa həkim boldi. ⁹ Uning ottuz oöqli, ottuz kizi bolup, ottuz kizini sırtka ərgə berip, sırttin ottuz kizni oqullurıqa elip bərdi. U yəttə yiloqə Israiloqa həkim boldi. ¹⁰ Andin Ibzan elüp, Bəyt-Ləhəmdə dəpnə kılındı.

Elon wə Abdonning həkim boluxi

¹¹ Uningdin keyin Zəbulun kəbilisidin bołożan Elon Israiloqa həkim bolup, on yil Israilda həküm sürdi. ¹² Andin Zəbulun kəbilisidin bołożan Elon elüp, Zəbulun zeminiidiki Ayjalon degen jayda dəpnə kılındı.

¹³ Uningdin keyin Piratoluk Hılləlninq oöqli Abdon Israiloqa həkim boldi. ¹⁴ Uning kırık oöqli wə ottuz nəvrisi bar idi. Ular yətmix exəkkə minip mangatti. U Israiloqa səkkiz yil həkim boldi.

¹⁵ Andin Piratoluk Hılləlninq oöqli Abdon elüp, Əfraim zeminidə, Amaləklərninq taoqlıq rayonidiki Piraton degen jayda dəpnə kılındı.

Ximxonning tuoquluxi

13 ¹Lekin Israillar Pərvərdigarning nəziridə yənə rəzil bołożanni kıldı; xuning bilən Pərvərdigar ularını kırık yiloqə Filistiyələrning qolioqa taxlap koydı.

² Xu qəoşda Zoreah degen jayda, Dan jəmətidin bołożan, Manoah isimlik bir kixi bar idi. Uning ayali tuoqmas bolup, həq balisi yok idi. ³ Pərvərdigarning Pərixtisi bu ayalıqə ayan bolup uningoşa: — Mana, sən tuoqmas bołożining üçün bala tuoqmiding; lekin əmdi sən həmilidər bolup bir oöçlü tuoqisən. ⁴ Əmma sən səgək bolup, xarab yaki küqlük hərək iqma, həq napak nərsinimə yemigin. ⁵ Qünki mana, sən həmilidər bolup bir oöçlü tuoqisən. Bu bala anisining qorsikidiki qaoşdin tartıp Hudaşa atalojan «nazariy» bolidiojini üçün, uning bexioqa hərgiz ustira selinmisun. U Israillni Filistiyələrning qolidin kütküzux ixini baxlaydu, — dedi.

⁶ Ayal erining kəxioqa berip, uningoşa: — Mana, Hudanıng bir adımı yenimoja kəldi; uning turki Hudanıng Pərixtisidək, intayın dəhəxətlik ikən; lekin mən uningdin: «Nədin kəlding» dəp sorimidim, umu eż nam-xəripini manga dəp bərmidi. ⁷ U manga: — «Mana, sən həmilidər bo-

12:5 «Andin Gileadtikilər İordan dəryasining keqiklərini tosup, Əfraimlarnı etküzmidi» — yaki «Andin Gileadtikilər Əfraimning udulidiklə İordan dəryasining keqiklərini tosuvaldı».

12:6 «Xibolət» — Bu seznıng mənisi «ekin» yaki «kəlkün» bolup, muxu waktılarda pekət keqikkə yətkən adəmlərning tələppuzunu sinax üçün ixtililən, halas. Roxənki, Əfraimiyələr adətə «»ning tələppuzunu qıçaralmayıttı. «Sibolət» — buning mənisi «buğday batıxı».

12:9 «Ibzanning ottuz oöqli, ottuz kizi bolup...» — roxənki, Ibzan Yəftahələtə oxhimayıttı, u kəp ayallıq bołożanı.

12:14 Hək. 10:4

13:1 Hək. 2:11; 3:7; 4:1; 6:1; 10:6

13:4 Qəz. 6:2, 3

13:5 «Nazariy» — Hudanıng yolioqa alahidə atalojan bir kixi. Ular tooqruluk «Qəl.» 6-bab wə izahatlarnı kərung.

13:5 Qəl. 6:5; 1Sam. 1:11

13:6 «Hudanıng Pərixtisidək» — ayal kərgən muxu Pərixtining «Hudanıng pərixtisi» yaki «Pərvərdigarning Pərixtisi» (demək, Məsih) degen zatning ezi («Təbirlər») imizni wə keyinkı 16-ayətni kərung.

«Batur həkimlər»

lup bir oğul tuqışən; u bala anisining körsikidiki qaoğdin tartip əlidioğan künigiqə Hudaçşa ataloğan bir nazariyə bolidioğan bołoqaqqa, əmdi sən xarab yaki küqlük hərək iqmə wə həq napak nərsinimu yemigin» dedi, — dedi.

⁸ Buni anglap Manoah Pərvərdigarə dua kılıp: — Ah, Rəbbim, Sən bu yərgə əwətkən Hudanıng adımı bizgə yənə kelip, tuqulidioğan balioja nemə kliximiz kerəkləkini əgitip koysun, dəp iltija kıldı.

⁹ Huda Manoahıning duasını anglıdi; ayal etizlikə oltuqınıda, Hudanıng Pərixtisi yənə uning kəxioğa kəldi. Əmma uning eri Manoah uning kəxida yok idi. ¹⁰ Andin ayal dərəhal yığırıp berip, erigə həwər berip: — Mana, həlikü kümə yenimoğan kəlgən adəm manga yənə köründi, dewidi,

¹¹ Manoah dərəhal kəpup ayalining kəynidin mengip, u adəmning kəxioğa kelip: — Bu ayal ola kelip söz kılqan adəm sənmə? — dəp sorıwidı, u jawaben: — Xundak, mandurmən, dedi.

¹² Manoah, uningoja: — Eytqan sezliring bəja kəltürüləndə, bala kəysi tərikidə qong kılınixi kerək, u nemə ixlarnı kılıdı? — dəp soridi.

¹³ Pərvərdigarning Pərixtisi Manoahka jawab berip: — Mən bu ayal ola eytqan nərsilərning həmmisidin u həzi bolup əzini tartsun; ¹⁴ u üzüm telidin qıkkən həqkandaq nərsidin yemisun, xarab yaki küqlük hərək iqmisun, həq napak nərsilərdin yemisun; mən uningoja barlıq əmr kılqinimni tutsun, dedi.

¹⁵ Manoah Pərvərdigarning Pərixtisigə: — İltipat kılıp, kətməy tursila, əzlirigə bir oğlak təyyarlaylı, dewidi, ¹⁶ Pərvərdigarning Pərixtisi Manoahka jawab berip: — Sən Meni tutup kəlsangmu, Mən neningdin yeməymən; əgər san birər kəydürmə kurbanlıq sunmakçıqı bolsang, uni Pərvərdigarə atap sunuxung kerək, dedi (uning xundak deyixining səwəbi, Manoah uning Pərvərdigarning Pərixtisi ikənlikini bilmigənidi).

¹⁷ Andin Manoah Pərvərdigarning Pərixtisidin: — Əzlirinə nam-xəripi nemidu? Eytip bərgən bolsila, sezliri əməlgə axurulqınıda, siligə hərmitimizni bildürəttük, — dedi.

¹⁸ Pərvərdigarning Pərixtisi uningoja jawabən: — Namimni sorap əldingən? Mening namim karamət tilsimattur, — dedi.

¹⁹ Xuning bilən Manoah oğlak bilən axlıq hədiyəsini elip berip uni կoram taxning üstidə Pərvərdigarə atap sundı. Pərvərdigarning Pərixtisi ularning kez aldida ajayıp karamət bir ixni kılıp kərsətti; Manoah wə ayali կarap turdi. ²⁰ Xundak boldiki, ot yalkuni kurbangahtın asmanoğa ketürüləndə, Pərvərdigarning Parixtisumu kurbangahtın qıkkən ot yalkuni iqida yukirioğa qıkip kətti. Manoah bilən ayali buni kerüp, ezlirini yərgə taxlap yüzlirini yərgə yekip dum yatti.

²¹ Xuningdin keyin Pərvərdigarning Pərixtisi Manoahka wə uning ayalioğa käyta körünmədi. Manoah xu wakıttı uning Pərvərdigarning Pərixtisi ikənlikini bildi. ²² Andin Manoah ayalioja: — Mana, biz qoçum elimiz, qırkı biz Hudanı kerdük! — dedi.

²³ Lekin ayali uningoja jawab berip: — Əgər Pərvərdigar bizni əltürükə layik kərgən bolsa, undakta u kəydürmə kurbanlıq bilən axlıq hədiyəni kolimizdən kəbul kilmioğan bolatti, bu ixnimu kərsətmigən bolatti wə xundakla bundak sezlərni bizgə eytmioğan bolatti, — dedi.

²⁴ Xu ixtin keyin ayal bir oğul tuqıldı, uning ismini Ximxon koydı. Bu bala əsüb, qong boldı wə Pərvərdigar uni bərikətlidi.

²⁵ Zoreah bilən Əxtəołning otturisidiki Maḥanəh-Danda Pərvərdigarning Rohı uningoja əz təsirini kərsitixkə baxlıdı.

^{13:18} «Namimni sorap əldingən? Mening namim karamət tilsimattur» — Manoah əz duasıojə jawabən kəlgən Pərvərdigarning Parixtisini insan dəp oylaydı. «Karamət tilsimat» deyən muxu süpət ibranı tilida («پەل») pəkət Hudanıñ Əzini yaki uning kıljanı ixlirini süpətləx üçün ixlitiliđu.

^{13:22} Mis. 33:20; Kən. 5:26; Hək. 6:22, 23

^{13:24} «Ximxon» — «küyaxtak (küqlük)» yaki «roxən, parlıq adəm».

^{13:24} Ibr. 11:32

^{13:25} «Maḥanəh-Dan» — yaki «Danning bargahı».

«Batur həkimlər»

Ximxonning Filistiy bir kızni əmrinqə almaqçı boluxi

14¹ Bir wakitta, Ximxon Timnahka qüxüp, u yerdə bir kızni kərdi; u Filistiy kızliridin biri idi.² Xu yərdin qıkip ata-anisining yenioqa kaytip: — Mən Timnahda Filistiy kızliridin birlini kərdüm, uni manga hotunlukka elip beringlar, — dedi.

3 Bırak ata-anisi uningoja: — Kərindaxliringning kızlirining iqidə yaki bizning pütkül kowmimizning arisidin sanga bir kız qıqlaması? Nemixka hətnisiz bolovan Filistiy'lerning əxioqa berip, ulardin hotun almaqçı bolisən? — dedi; əmma Ximxon atisioja: — Uni manga elip bərgin, qünki u manga bək yaktı, — dedi.

4 Uning ata-anisi bu ixning Pərvərdigar təripidin bolojinini bilmidi. Qünki Filistiy'lər xu qəoşa Israil üstidin həküm sürüp turqan bolovaqqa, U Filistiy'lərgə takəbil turuxka pursət yaratmakçı idi..

5 Əmədi Ximxon ata-anisi bilən Timnahka qüxti; ular Timnahdiki üzümzarlıqlar oja yetip kəlgəndə, mana bir yax xır hərkirigən peti uningoja etildi. **6** Xuan Pərvərdigarning Rohi uning üstigə qüxüp, u kolida həqnemə bolmiojan əhalətə xirni tutup, uni oqlaklı yirtkəndək yirtip titma-titma kılıwətti. Lekin u bu ixni ata-anisioja demidi. **7** Andin u Timnahka qüxüp, u kız bilən paranglaxtı, u kız Ximxonoja bək yarap kətti.

8 Birməzgildin keyin u kızni elip kelix üçün käyta baroqanda, xirning olükini kerüp bağay dəp yoldın burulup kariwidə, mana xirning iskilitining iqidə bir top həsəl hərilirli bilən həsəl turattı.

9 U həsəldin oqumiqa elip yəp mangdi; ata-anisining yenioja kəlgəndə, ular ojımı bərdi, ularmı yedi, lekin əzininə həsəlni xirning iskilitining iqidin elip kəlgini ular oja demidi. **10** Uning atisi uningoja həmrah bolup qüxüp kızning eyigə kəldi, u yerdə Ximxon bir ziyanət bərdi, qünki burundinla toy kılıdiojan yigitlər xundak kılıdiojan rəsm-kaidə bar idi. **11** Ular Ximxonni kerüp, uningoja həmrah boluxka ottuz yigitni tepip kəldi; ular uningoja həmrah boldi. **12** Ximxon ular oja: — Mən silərdin bir tepixmək soray, əgər silər ziyanət kılınidiojan yəttə kün iqidə uning mənisini manga dəp berəlisənglər, mən silərgə ottuz danə kanap kəynək bilən ottuz yürüx egin berimən; **13** əgər uni yexip berəlisənglər, silər manga ottuz danə kanap kəynək bilən ottuz yürüx egin beringlar, — dedi. Ular uningoja: — Maşul, undak bolsa tepixmikinqni eytキン, keni anglaylı, — dedi.

14 U ular oja: — Yeylidiojini yegiçining iqidin qıktı; tatlık küqtüngürning iqidin qıktı, bu nəmə? — dedi. Ular üç künqiqə bu tepixməkni tapalmadi. **15** Yəttinqi künı xundak boldiki, ular Ximxonning ayalining əxioqa berip: — Sən eringni aldad-siylap, tepixmakning mənisini bizgə eytip berixkə maşul kılqın; bolmisa seni atangning eyi bilən əkəmək kəydürüwetimiz. Silər bizi yokşul kılıxka bu yərgə qakırojanmu?! — dedi..

16 Ximxonning ayalı uning aldida yiołap turup: — Sən manga eq, meni pəkət səyməysən; sən mening kowmimining baliliridin bir tepixməkni soriding, əmma manga mənisini eytip bərmidim, dəp yioqliqli turdi. Ximxon uningoja jawabən: — Mana, mən uni ata-anamıjımı dəp bərmigən tursam, sanga dəp berəmdim? — dedi.

17 Ziyanət ətküzülgən yəttə künidə u erining aldida yiołapla yürdi. Xundak boldiki, yəttinqi künı bolovanaya ayalı uni kıştap turuwalovaqqa, uningoja tepixmakning mənisini eytip bərdi.

14:1 «Timnah» — yaki «Timnatah».

14:3 «bizning pütkül kowmimizning arisidin...» — ibraniy tilida «mening pütkül kowmim arisidin...».

14:4 «...yaratmaqçı id» — ibraniy tilidiki muxu sez adatə «izdiməkçi id» deqənni bildiridü. Mumkinlikli barkı, Hudanıng Rohi Ximxonni tezrək Filistiy'lərgə hujum kılıxka kəzəpəjini bilən, lekin u Hudanıng Rohinining xu türkisigə təhiqə etiwar kılınaywattdı.

14:6 «Lekin Ximxon bu ixni ata-anisioja demidi» — Ximxon «nazariy» bolovaqqa, həqkəndək üzümđin bolovan nərsini yeməsləki kərək idi. Xunga Ximxon üzümzarlıqlı bilən mangmay, ata-anisidin ayrıılıp mangovan bolsa kerək. Lekin ata-anisi «nazariy» bolmiojaqqa üzümzarlıktın udul ətsə bolatti. Xu səwəbtin Ximxonning ata-anisi uning xirni əltürginini bilmidi.

14:11 «...ottuz yigitni tepip kəldi» — ximxuning toyida uningoja həmrah boluxka qakırojan bolsa kerək.

14:15 «yəttinqi kün...» — bəzi kona kəqürmılarda «tetinqi kün...» deyilidü.

«Batur həkimlər»

Andin ayal berip əz həlkining adəmliriga tepixmağın mənisini dəp bərdi.¹⁸ Xuning bilən yəttinqi kün kün patmasta, xəhərnin adəmliri uningoja jawab berip: — Həsəldinmu tatlıki barmu? Xirdinmu küqtüngüri barmu? — dedi.

U ularoja jawab berip: — Əgər silər menin inikim bilən yər aqdurmiqan bolsanglar, tepixmikimni hərgiz tapalmayttinglar! — dedi.

¹⁹ U wakıttı Pərvərdigarning Rohı uning üstigə qüxti; u Axkelonoja qüxüp, Axkelondikilərdin ottuz kixini əltürüp, ulardin olja elip, oljidin ığınlerni elip kelip, tepixmağın mənisini yexip bərgənlərgə bərdi. Xuningdək Ximxonning oqəzipi kelip, ata-anisining eyigə yenip kətti.

²⁰ Andin Ximxonning ayali Ximxonning həmrəhliridin қoldax bolovan yigitkə təwə kılindi.

Ximxonning Filistiyılər bilən қarxılıxıçka baxlıxi

15¹ Əmma birnəqqə waqt etüp buğday orux məzgili kəlgəndə xundak boldiki, Ximxon bir oqlaknı elip əz ayalining eyigə berip: «Mən hotunumning ķəxişa uning hujrisioşa kirimən» dedi. Lekin ayalining atisi uni iğkirigə kirixığa yol koymidi.² Keynatisi uningoşa: — Mən həkikətən sizni uningoşa mutlək eq bolup kətti, dəp oylidim; xunga mən uni sizning қoldixingizoşa beriwətkənidim. Həlbuki, uning kiqik singlisi uningdin tehimu qiraylıqku? Uning ornioşa xuni aloqan bolsingiz! — dedi.

³ Əmma Ximxon ularoşa: — Əmdi mən bu ketim Filistiyılərgə ziyan yətküsəm, manga gunah bolmayıdu! — dedi.

⁴ Xuni dəp Ximxon berip üç yüz qılberini tutup kelip, otkaxlarnı təyyarlap, qılberilərni jüpləp կuyruklarını bir-birigə qetip, ikki կuyrikjining otturisioşa bardin otkaxni astı;⁵ otkaxlaroşa ot yekip qılberilərni elip berip, Filistiyılərning etizdiki ormiojan ziraətlirigə koyup bərdi. Xuning bilən u dəwə-dəwə ənqılarnı, orulmiojan ziraətlərni, xundakla zəytun baqlarınımu kəydür üwətti.⁶ Filistiyılər buni kərəüp: Buni kim kıldı, — dəp sorisa, həlk jawab berip: — Timnahlıq adəmning kuyyoqlı Ximxon kıldı; keynatisi uning ayalini uning қoldixioşa beriwətkini üçün xundak kıldı, — dedi. Xuning bilən Filistiyılər qikip, u ayal bilən atisini otta kəydürüwətti.

⁷ Ximxon ularoşa: — Silər xundak kiloqininglar üçün, mən silərdin intikam almay boldi kilmaymən, — dedi.

⁸ Xuning bilən Ximxon ularnı kır-qap kılıp kətl kiliwətti; andin u berip Etam қoram texining əngkiridə turdi.

⁹ U wakıttı Filistiyılər qikip, Yəhuda yurtida qedir tikip, Lehî degən jayda yeyildi.¹⁰ Yəhudalar bolsa: — Nemixə bizgə hujum kılmakçı bolisilər? — dewidi, ular jawab berip: — Biz Ximxonni tutup baqlap, u bizgə kändək kilojan bolsa, bizmə uningoşa xundak kiliyim, dəp qıktuk, — dedi.

¹¹ Xuning bilən Yəhuda yurtidiki üç ming kixi Etam қoram texining əngkirigə qüxüp, Ximxonoxa: — Sən Filistiyılərning üstimizdən həküm sürüwatkinini bilməmsən? Xuni bilip turup, sən nemixə bizgə xundak kılding? — dedi. U ularoşa: — Ular manga kiloqandak, mənmu ularoşa kıldım, dəp jawab bərdi.

^{14:17} «Ziyapət ətküzülgən yəttə künidə u erining aldida yioqlaplə yürdü» — yaki «Ziyapət ətküzülgən yəttə künlik ziyapətnin qalojan waqtida u uningoşa (Ximxonoxa) exiliwelip yioqlaplə turdu».

^{14:19} «Axkelon» — Filistiyılərning qong bir xəhiri.

^{14:20} «köldax bolovan yigitkə...» — yaki «əzığa aqınə kilojan yigitkə».

^{15:2} «...uni sizning қoldixingizoşa beriwətkənidim» — yaki «uni sinin aqınəngga beriwətkənidim».

^{15:4} «üç yüz qılber» — bazi tərcümilərde «üç yüz tükə» deyilid. Lekin qılberlər top bolup yüraqkə, azrak gəxni yəməqk kılıx bilən ularnı tutuwelix tülkilərini tutuwelixtin kəp asan bolub.

^{15:5} «etizdiki ormiojan ziraətlir» — ibranıy tilida «etizdiki əra turoqan ziraətliri» — demək, pixay dəp qalojan ziraətlər.

^{15:8} «Ximxon ularnı kır-qap kılıp kətl kiliwətti» — ibranıy tilida «Ximxon ularnı yota wə paqaklırioşa urup, ularnı əltürüwətti».

^{15:9} «Lehî degən jayda yeyildi» — yaki «Lehî degən jayda jənggə səp tüzdi».

«Batur həkimlər»

¹² Ular uningoşa: — Biz seni baqlap Filistiyılerning kolioşa tapxurup berix üçün kəldük, dewidi, Ximxon ularoşa: — «Biz əzimiz sanga hujum kılıp əltürməymiz», dəp manga kəsəm kilinglar, dedi.

¹³ Ular uningoşa: — Seni əltürməymiz; pəkət seni qıng baqlap, ularning kolioşa tapxurup bərimiz; hərgiz əlümgə məhkum kılmayımz, dəp jawab bərdi. Xuni dəp ular ikki yengi arojamqa bilən uni baqlap, koram taxning üstidin elip mangdi. ¹⁴ U Lehigə kəlgəndə, Filistiyılər warkiraxkınıqə uning aldioşa yürügüüp kaldı. Əmma Pərvərdigarning Rohi uning üstigə qüxüp, kollırını baqlıqan arojamqıllar ot tutaxkan kəndir yiptək üzülüp, tüğüqlər kolliridin yexilip kətti. ¹⁵ Andin u exəkninq yengi bir engək səngikini kərüp, kolini uzitipla elip, uning bilən ming adəmni urup əltürdi..

¹⁶ Ximxon: —

«Exəkninq bir engək səngiki bilən adəmlərnı əltürüp,

Ularnı dəwə-dəwə kiliwəttim,

Exəkninq bir engək səngiki bilən ming adəmni əltürdüm!» — dedi..

¹⁷ Bularni dəp exəkninq engək səngikini taxliwətti. Xuningdək u xu jayoşa «Ramot-Lehi» dəp nam koydi..

¹⁸ U intayın ussap Pərvərdigar oja pəryad kılıp: — Sən Əz əkulungning koli bilən bunqə qong nusrətni barlıqka kəltürdüng, əmdi mən hazır ussuzluktin əlüp, hətnisizlərning kolioşa qüxüp kalarmanmu? — dedi..

¹⁹ Xuning bilən Huda lehidi ki azgalni yardı, su uningdin uroqup qıktı. Ximxon iqip, rohi uroqup jan kirdi. Bu səwəbtin bu bulakka «Ən-Hakkorə» dəp nam koyıldı; ta bügüngiqə u Lehida bar..

²⁰ Ximxon Filistiyılerning dəwrində yigirmə yiloqıq Israil oja həkim boldı..

Ximxonning məoqlup boluxi

16 ¹ Andin Ximxon Gazoşa bardı, u u yerdə bir pahixə ayalni kərüp, kirip uning bilən yekinqılıq kıldı. ² Lekin Gazalıklar birsining: — Ximxon bu yərgə kəldi, deginini anglap, xəhərni koxıp, keqiqə xəhərning kowukında ün qıqarmay marap turdi wə: Ətə tang yoruqanda uni əltürümüz, — deyixti.

³ Ximxon yerim keqiqığa yaddı; andin ornidin turup xəhər kowukining ikki ənənitini tutup, uni ikki kexiki wə baldak-takıçı bilən koxup, bıraqla əməkliyət etdi. Ənənəvi Hebronning udulidiki taoqka elip qıqıp kətti..

⁴ Keyin u Sorək jılıqısında olturuxluq Dililah isimlik bir ayalni kərüp, uningoşa axıq bolup kəldi. ⁵ Buri bilip Filistiyılerning əmirliri u ayalning kəxişa berip uningoşa: — Sən uni aldad, uning küqtünggürlikuning zadi nədin bolovanlığını kolap sorap, bizning kəndak kilsək uni yengələydiqənlikimizni, uni baqlap boysunduralaydiqənlikimizni eytip bərsəng, biz hərbirimiz sanga bir ming bir yüz kümüx təngə berimiz, — dedi.

⁶ Xuning bilən Dililah Ximxondin: — Sən küqtünggürliküngning zadi nədin bolovanlığını,

^{15:15} «u exəkninq yengi bir engək səngikini kərüp...» — kona səngək bolən bolsa, qürüklikidin asanla sunup kətkən bolatti.

^{15:16} «Ularnı dəwə-dəwə kiliwəttim» — yaxşı «Ularnı ikki dəwə kiliwəttim». Bu xeirdin əkəriyəndə, Ximxon ikki yaxşı uningdin kep ketim Filistiyılər bilən sokuxkan boluxi mümkün.

^{15:17} «Ramot-Lehi» — «Lehining egiżlikli».

^{15:18} 1Sam. 17:26, 36; 2Sam. 1:2

^{15:19} «Ən-Hakkorə» — «pəryad ketürgüqininq buluk».

^{15:20} «Ximxon ... yigirmə yiloqıq Israil oja həkim boldı» — Ximxonning həkim bolən wəkili bəlkim Abimələk wə Yəftahning həküm sürgən wəkili bilən zamandax bolsa kerək; u Pələstiniñning əqrəbidə, ular xərk wə ximalida həküm sürətti.

^{16:3} «Hebronning udulidiki taoq» — bəlkim Gazadin 40 kilometer yiraklılıqta idi.

«Batur həkimlər»

xundakla qandaq kılɔjanda seni baɔlap boysunduroqili bolidioqanlığını eytip bərgin! – dedi.

⁷ Ximxon uningoja jawabən: — Adəmlər meni yəttə tal kürutulmiojan yengi ya kiriqi bilən baɔlisa, mən ajizlap baxkə adəmlərdək bolup қalimən, — dedi.

⁸ Xuning bilən Filistiyərlərinə əmirləri yəttə tal kürutulmiojan yengi ya kiriqini elip kelip, bu ayaloja beriwidi, u bu kiriqlər bilən uni baɔlap կoydi ⁹ (Dililah birnəqqə adəmni hujrida paylap turuxkə yoxurup koyojanidi). U Ximxonə: — Əy Ximxon, Filistiyərlər seni tutkılı kəldi! — dedi. U kəpup kiriqlərni qigə xoyna otta kəyüp üzülüp kətkəndək üzüwətti. Xuning bilən uning küqtüngürlükining siri axkarılanmadi.

¹⁰ Buni kərüp Dililah Ximxonə: — Mana, sən meni aldap, manga yalojan eytipsən! Əmdi manga seni nemə bilən baɔlisa bolidioqanlığını eytip bərgin, — dedi..

¹¹ U jawap berip: — Adəmlər meni həq ixlətmigən yengi aroqamqa bilən baɔlisa, mən ajizlap baxkə adəmlərdək bolup қalimən, — dedi.

¹² Xuning bilən Dililah yengi aroqamqa elip kelip, uni baɔlap: — Əy Ximxon, Filistiyərlər seni tutkılı kəldi! — dedi (əslidə birnəqqə adəm hujrida yoxurunup, uni paylap turuxkənidi). Lekin Ximxon ez қolidiki aroqamqılları yipni üzgəndək üzüp taxlıdi.

¹³ Buni kərüp Dililah Ximxonə: — Sən həziroqıqə meni aldapsən, manga yalojan eytipsən; əmdi manga seni nemə bilən baɔlisa bolidioqanlığını eytip bərgin, — dedi. U jawap berip: — Sən mening beximdiki yəttə ərüm qaqnı dukandiki ərүx yip bilən koxup ərüp қoysangla bolidu, — dedi..

¹⁴ Xuning bilən Ximxon uhliojanda u uning bexidiki yəttə tal qaqnı ərүx yip bilən koxup ərüp, қozukkə baɔlap կoyup uningoja: — Əy Ximxon, Filistiyərlər seni tutkılı kəldi! — dedi. Ximxon uyğudın oyojinip, ərүx yip bilən қozuknı bıraklaşla tartip yuliwətti..

¹⁵ Andin ayal uningoja: — Manga kənglüng yok turup, қandaksıgə sanga axıq boldum, dəysən? Sən meni üç ketim aldap, küqtüngürlüküngning nədin bolovanlığını manga eytip bərmidingəq, — dedi.

¹⁶ Uning hərkünü səzləri bilən uni kistaxliri wə yalwuruxliri bilən Ximxonning əlgüdək iqi puxti wə xundak boldiki, ¹⁷ u kənglidiki sirini koymay uningoja axkara kılıp: — Mən anamning korsiķidiki qaqdın tartip Hudaqa atılıp nazariy bolqojinim üçün, beximoqa hərgiz ustira seli-nip bakmiojan; əgər mening qeqim qüxürüwetilsə, kūqüm məndin ketip, mən ajizlap baxkə adəmlərdək bolup қaliman, — dedi.

¹⁸ Dililah uning ezigə kənglidiki həmmə sirini dəp bərginini kərüp, Filistiyərlərinə əmirlərini qarkırıp kelixkə adəm mangdurup: — «Bu ketim silər yənə bir qığinglar, qunki Ximxon kənglidiki həmmə sirni manga axkara қildi» dedi. Xuning bilən Filistiyərlərinə əmirləri kollirioja kümüxlərni elip, uning kəxiçə qıktı.

¹⁹ Andin Dililah uni eż yotisiçə yatkuzup, uhlitip կoyup, bir adəmni qakırıp kirip uning bexidiki yəttə ərüm qaqnı qüxürüwətti; xundak kılıp u Ximxonning bozək kılıñixini baxlıqouqı boldı. Ximxon kükidin kətkənidi. ²⁰ U: — Əy Ximxon, Filistiyərlər seni tutkılı kəldi! — dewidi, u uyğudın oyojinip: — Mən ornumdin turup, ilgiriki birkənqə ketimkədək, boxinip ketimən, dəp oylidi. Lekin u Pərvərdigarning eziñin kətkinini bilməyətti. ²¹ Xuning bilən, Filistiyərlər uni

^{16:7} «Adəmlər meni yəttə tal kürutulmiojan yengi ya kiriqi bilən baɔlisa...» — Ximxon nazariy bolqajqa, «yengi ya kiriqları» əslidə eľük haywanning jəsitidin eliminiojını üçün uningoja nişbatən «napak» hesablinatti. Uning gepli yalojan bolqojin bilən, həkkikətə yekin idi; uning küqtüngürlükü uning nazariy bolovanlığının bolqan. Uning «yengi» (baxkilar ixlətmigən) deyixininə səwəbi «Birsi meni xundak yengi kiriqlər bilən baɔlisa, kiriqlərning meni napak kılıx təsiri azrak bolidu» dəp oylioninidən bolsa kerək.

^{16:10} «Mana, sən meni aldap, manga yalojan eytipsən!» — roxənki, «paylap olturoqular» baɔlax usulining nətijisini kütüp ezlizi yoxurunçan yərdin qıkmidi. Ximxon eyda Dililah bilən ikkimizlə bar, dəp oylayıdu.

^{16:13} «dukandiki ərүx yip bilən» — yaki «dukandiki təq yipi bilən», yəni tokulmilarning boyioja tarilojan yipi bilən.

^{16:14} «Ximxon uhliojanda u uning bexidiki yəttə tal qaqnı ərүx yip bilən koxup ərüp...» — muxu səzlərni kona grek nushisidin alduk.

«Batur həkimlər»

tutuwelip, kezlerini oyup, Gazaqə elip qüxüp, uni mis zənjirlər bilən bəqəlap, zindanda un tartixkə saldı..

²² Lekin bexidiki qüxürüwetilgən qeqi yənə əsüvkə baxlıdi.

Ximxonning xərəplik ələxi wə dəpnə қilinixi

²³ Keyin, Filistiyələrning əmirləri eż ilahı bolən Dagon üçün qong bir қurbanlık ətküzükə həm təbrikləp xadlinixkə yioqlidi. Qünki ular: — Mana, ilahımız düxminimiz bolən Ximxon ni қolimizoqa tapxurup bərdi, — deyixti.

²⁴ Həlk Ximxonni kərgəndə, eż ilahını danglap: — Ilahımız bolsa, yurtimizni wəyran қılouqını, adəmlirimizni kəp əltürgən düxminimizni қolimizoqa qüxürüp bərdi! — deyixti.

²⁵ Ular taza xad-huramılık kəypigə qəmüp: — Ximxon kəltürlüsün, u bizgə bir oyun kərsitip bərsün, deyixti; ular Ximxonni zindandin elip qıktı. U ularning alddıa oyun kərsətti. Əmdi ular uni ikki tüwrükning otturısida tohitip koyojanıdi. ²⁶ Xuning bilən Ximxon қolını tutup turoğan yigitkə: — Meni koyuwət, əyni kətürüp turoğan tüwrüklərni silap, ularqa yeliniwaloji koyojaysən, — dedi.

²⁷ U qəoşa eý ər-ayallar bilən lik tolojanıdi, Filistiyələrning əmirlirining həmmisimu xu yərdə idi; egzidimu Ximxonning kərsitiwatkan oyununu kerüwatkan təhminən üq mingqə ər-ayal bar idi.

²⁸ Ximxon Pərvərdigarə nida kılıp: — Əy Rəb Pərvərdigar, meni yad kılıp pəkət muxu bir ketim manga küq ata kılqaysən; i Huda, xuning bilən ikki kəzümning intikamını Filistiyələrdin bir yolila aloquzoqaysən! — dedi.

²⁹ Ximxon xularni dəp əyni kətürüp turoğan otturidiki ikki tüwrükni tutuwaldı; birini ong қoli bilən, yənə birini sol қoli bilən tutup, ularqa tayinip turdi.

³⁰ Andin: «Filistiyələr bilən birliktə əlüp kətsəm!» dəp bədinini egip küqini yioqip ittiriwidı, eý ərülüp, u yərdiki əmirlər bilən barlıq həlkəning üstügə qüxti. Buning bilən eż əlümü bilən əltürgən adəmlər uning tirik waktida əltürgənləridin kəp boldı. ³¹ Andin keyin uning kerindaxlırı wə atisining barlıq jəməti qüxüp, uni kətürüp, Zoreah bilən əxtəolning otturısıqa elip berip, atisi Manoahning қəbrisidə dəpnə kıldı. U yigirmə yil Israiloqa һakim boləjanıdi.

Israillarning butpərəslik yolioqa kirixi

17¹ Əframming taqlırıda Mikah isimlik bir kixi bar idi. ² U anisioqa: — Sening həlikj bir ming bir yüz kümüx tənggəng oqırılap ketilgənidir; sən tənggilərni karojiding wə buni manga dəp bərding. Mana, kümüx məndə, uni mən aloqandım, dewidi, anisi: — Əy oqlum, Pərvərdigar seni bərikətləgəyl!, — dedi.

³ Mikah bu bir ming bir yüz kümüx tənggini anisioqa yandurup bərdi. Anisi: — Mən əslidə bu pulni sən oqlumni dəp Pərvərdigarə beqixlap, uning bilən oyma but wə kuyuma but yasaxkə atıwətkənidim; əmdi yənilə sanga berəy, dedi.

⁴ Lekin Mikah kümüxnı anisioqa kəyturup bərdi; anisi uningdin ikki yüz kümüx tənggini elip bir zərgərgə berip, bir oyma but bilən bir kuyuma but yasattı; ular Mikahning əyigə koyup koyuldu. ⁵ Mikah degən bu kixi əslidə bir buthana pəydə kılqən, xuningdək əzığə bir əfod

^{16:21} «uni mis zənjirlər bilən bəqəlap, zindanda un tartixkə saldı» — un tartix adəttə ayal kixininə ixi idi.

^{16:28} Ibr. 11:32

^{17:2} «...tənggilərni karojiding...» — karojaxning məzmuni bəlkim «Bu pul bərikətlək bolmisun, aloqıq kixığə palakət qüxürsün» deyəndək bolsa kerək. «...wə buni manga dəp bərding» — ibraniy tilida: «...wə meninq kulaqlırimoja sezlidim».

^{17:4} «...anisi uningdin ikki yüz kümüx tənggini elip bir zərgərgə berip, bir oyma but bilən bir kuyuma but yasattı...» —

«Batur həkimlər»

bilən birnəqqə «tərafim»ni yasiqanidi; andin əz oğulliridin birini kahinlikkə məhsus təyinləp, uni ezigə kahin kıldı..

⁶ Xu künnlərdə Israildə həq padixaḥ bolmidi; hərkim əz nəziridə yahxi kərüngənni kılatti..

Mikahning bir Lawiyni «kahin bolux»ka yallixi

⁷ Yəhuda jəmətining təwəsidiki Bəyt-Ləhəmdə Lawiy kəbilisidin bolğan bir yigit bar idi; u xu yərdə musapir bolup turup kaloqanidi.. ⁸ Bu yigit bir jay tepip turay dəp, Yəhudaların yurtidiki Bəyt-Ləhəm xəhiridin qıktı. U səpər kılıp, Əfraim taqlıqioqa, Mikahning eyigə kelip qüxti.

⁹ Mikah uningdin: — Kəyərdin kəlding, dəp soriwidi, u uningoja jawabən: — Mən Yəhudaların yurtidiki Bəyt-Ləhəmlək bir Lawiyman, bir jay tepip turay dəp qıktım, — dedi.

¹⁰ Mikah uningoja: — Undak bolsa mən bilən turup, manga həm ata həm kahin bolup bərgin; mən sanga hər yili on kümüx tənggə, bir yürüx egin wə kündilik yemək-iqmikingni berəy, — dedi. Buni anglap Lawiy kixi uningkigə kirdi.

¹¹ Lawiy u kixi bilən turuxka razi boldi; yigit xu kixigə əz oğulliridin biridək bolup kəldi. ¹² Andin Mikah bu Lawiy kixini kahinlikkə məhsus təyinlidi. Xuning bilən Lawiy yigit uningoja kahin bolup, Mikahning eyidə turup kəldi..

¹³ Andin Mikah: — Bir Lawiy kixi manga kahin bolqını üçün, Pərvərdigarning manga yahxilik kılıdıcıjinini bilimən, — dedi..

Dan kəbilisining əzliri üçün bir miras jayni tepixi

18 ¹Xu künnlərdə Israildə həq padixaḥ bolmidi; xundakla xu künnlərdə Danlarning kəbilisi əzlirigə olturaklıxış üçün jay izdəwatkanidi, qunki xu küngiqə ular Israil kəbililəri arısida qək taxlinip bekitilgən miras zeminoqa erixmigəndi.. ² Xuning bilən Danlar pütkülmə jəmətidin Zoreah wə Əxtəolda olturuxluq bəx palwanni zeminni qarlap kelixkə əwətti wə ularoja tapılalı: — Silər berip zeminni qarlap kelinglər, dedi. Ular səpər kılıp Əfraim taqlıq yurtioqa kelip Mikahning eyigə qüçüp u yərdə kəndi. ³ Ular Mikahning eyining yenida turoqinida Lawiy yigitning awazını tonup, uning kəxiqoqa kirip uningdin: — Seni kim bu jayoja elip kəldi? Bu yərdə nemə ix kilsən? Bu jayda nemigə erixting? — dəp soridi..

⁴ Ularoja jawabən: — Mikah manga mundak-mundak kılıp, meni yallap ezigə kahin kıldı, dedi.

muxu səzdiñ kariçanda, apisi niyitidin yenip, pulning bir kismını eziðə kalduroqanidi.

17:5 «efod» — «fod» tooruluk 8:27 wə izahatini kərüng. «fod» əslida bax kahin kiyidioqan alahıda birhil kiyim idi. U tooruluk «Mis.» 28:5-30 wə izahatlırını kərüng. «tərafim» — ibraniy tilidiki söz bolup, «ey butliri» degənni bildürdü. Bu butlar qolda ketürküdək kiqil bolup, adətə kümüxtin yasılıttı. Kədimki wakıtlardıki bəzi butparas jəmiyatlarında «tərafim» oja iğə bolovan adəm eyning barlıq təsllükatının igisi, hojayını dəp hesəblinatti. «... əz oğulliridin birini kahinlikka məhsus təyinləp, uni ezigə kahin kıldı» — pəkət Həruning əwlədlirilə kahin boluxka hökukluk idı.

17:6 «Xu künnlərdə Israildə həq padixaḥ bolmidi; hərkim əz nəziridə yahxi kərüngənni kılatti» — muxu səzərlər, xübhisizki, Hudanıng wakti kəlgəndə Israiloşa Əzi padixaḥ təyinləx məksitidə bolqanlığını kərsiti.

17:6 Hək. 18:1; 21:25

17:7 «Yəhuda jəmatining təwəsidiki Bəyt-Ləhəm» — Bəyt-Ləhəm Lawiylaroja bekitilgən xəhərlərdin əməs idi. Bu kixinin xu yergə nemigə barojını enik əməs.

17:12 «Mikah bu Lawiy kixini kahinlikka məhsus təyinlidi» — ibraniy tilida: «Mikah bu Lawiy kixinin kolını toldurdı». Bu sez muxu yərdə ikki bisliktr — (1) u Mikahning kolını məhsus kahinlik wazipisi bilən «toldurdı» wə (2) (həjwiy jəhəttin) pul bilən toldurdı. «Xuning bilən Lawiy yigit uningoja kahin bolup, Mikahning eyidə turup kəldi» — pəkət Həruning əwlədlirilə kahin boluxka hökukluk idı; baxlaş Lawiyların kahin bolux hökuki yoktur, əlwattə.

17:13 «Bir Lawiy kixi manga kahin bolqını tıqün, Pərvərdigarning manga yahxilik kılıdıcıjinini bilimən» — demisəkmə, bu səzərlər pütiñləy hurapıy bir kezkarax, əlwattə. 18-babta sezlerning hatalıq qıkip turidi.

18:1 «Xu künnlərdə Danlarning kəbilisi əzlirigə olturaklıxış tıqün jay izdəwatkanidi» — «Yəxua» 19:40-48də bu ixlar bayan kilsənidü. Xu aystərlərin kariçanda: «qək taxlinip bekitilgən miras zeminoqa erixmigəndi» degənning mənisi «...toluk erixəlmigəndi» degəndək bolsa kerək.

18:1 Hək. 17:6; 21:25

18:3 «Lawiy yigitning awazını tonup...» — yaki «Lawiy yigitning tələppuzını tonup...».

«Batur həkimlər»

⁵ Buni anglap ular uningoşa: — Undak bolsa bizning mangojan səpirimizning onguxluk bolidiojan-bolmaydiojanlığını bilmikimiz üçün, Hudadin sorap bərgin, — dedi.

⁶ Kəhin ularoşa: — Hatırjəm beriwingərlər. Mangojan yoluqlar Pərvərdigarning alididur, — dedi..

⁷ Xuning bilən bu bəx adəm qıkıp, Laix degən jayoşa yetip kəldi. Ular u yərdiki həlkəning tinq-aman yaxawatkinini, turmuxining Zidoniylarning ərp-adətləri boyiqə ikənlilikini, hatirjəmlək wə rahət iqidə turuwatkinini kərdi; xu zemində ularni har kılqoqu həqkəndək hökükdər yok idi; ular Zidoniylardin yirakta turattı, xundakla baxkalar bilənmə həqkəndək bardi-kəldi kılıxmayıttı..

⁸ Bəx palwan Zoreah wə Əxtəoloşa əz kərindaxlirining kəxişə şaytip kəldi. Kərindaxliri ulardin: — Nema həwar elip kaldıngılar? — dəp soridi.

⁹ Ular jawabən: — Biz kəpop ularoşa hujum kılıayı! Qünki biz xu zeminni qarlap kəldük, mana, u intayın yahxi bir yurt ikən. Əmdi nemixkə kimir kılmay jim olturisilər? Əmdi dərəhal berip, u yurtnı elixkə əzmənglərni əzmənglər, berip hujum kılıp zeminni igilənglər. ¹⁰ U yərgə baroqınıngarda silər tinq-aman turuwatkan bir həlkəni, hər ətrapışa sozuləşən kəng-azadə bir zeminni kərisilər! Huda u yərni silərning kolunglarşa tapxuroqandur. U yurtta yər yüzidə tepiliçiyan barlıq nərsilərdin həqbırı kəm əməs, dedi.

¹¹ Xuning bilən Danlarning jəmətidin altə yüz adəm jənggə kərallinip, Zoreah wə Əxtəoldin qıkıp mangdı. ¹² Ular Yəhuda yurtidiki Kiriat-Yərim degen jayoşa berip, qedir tiki (xunga bu jay taki bügüngiçə «Danning ləxkərgahı» dəp atalmaqtı; u Kiriat-Yərimning arkə təripiga jay laxkanidi). ¹³ Andin ular u yərdin əfraim taqlıq rayonışa berip, Mikahəning eyigə yetip kəldi.

¹⁴ Laix yurtişi qarlx ugün baroşan bəx kixi əz kərindaxlirioşa: — Biləmsilər? Bu eydə bir əfod toni, birnəqqə tərafım butliri, bir oyma məbud wə կuyuma məbud bardur! Əmdi əndək kılıxinglar kerəklikini oylixinglər! — dedi..

¹⁵ Ular burulup Lawiy yigitning eyigə (Mikahəkə təwə əygə) kirip uningdin hal soridi. ¹⁶ Dan əkəbilisidin boloşan jəng kərallirini kətürgən altə yüz kixi dərwaza aldida turup turdu. ¹⁷ U zeminni qarlxakə baroşan bəx adəm buthanışa kirip, oyma but, əfod toni, tərafım butliri wə կuyuma butni elip qıktı. Kəhin jəng kərallirini kətürgən altə yüz kixi bilən billə dərwazida turattı. ¹⁸ Bu bəx adəm Mikahəning eyigə kirip oyma but, əfod tonini, tərafım butliri wə կuyuma butni elip qıkkanda kəhin ulardin: — Bu nema kılqojininglar?! — dəp soridi.

¹⁹ Ular uningoşa: — Ün qıqarmay, aqzıngı kolung bilən etip, biz bilən mengip, bizgə həm ata həm kəhin bolup bərgin. Sening pəkət bir adəmning eyidikilərgə kəhin bolojining yahximu, yəki Israilning bir jəməti boloşan pütün bir kəbiliğə kəhin bolojining yahximu? — dedi.

²⁰ Xundak dewidi, kəhjinin kəngli hux bolup, əfod, tərafım butliri wə oyma məbusunı elip həlkəning arisioşa kirip turdu. ²¹ Andin ular burulup, u yərdin kətti; ular balılırı wə qarpaylarnı wə yüksəkliklərinin həmmisini aldida mangduruwətkənidi. ²² Mikahəning eyidin heli yıraklıqanda Mikahəning eyining ətrapidiki həlkələr yioqılıp, Danlarşa kooqlap yetixti. ²³ Ular Danlarnı towlap qakırdı, Danlar burulup Mikahəkə: — Sanga nemə boldi, bunqıwilə kəp həlkəni yioqılıp kəlip nemə kilməkqisən?! — dedi.

^{18:6} «Mangojan yoluqlar Pərvərdigarning alididur» — demək, yoluqlar Hudanıng nəzirigə yahxi kerünüd.

^{18:7} «turmuxining Zidoniylarning ərp-adətləri boyiqə ikənlilikini» — muxu xəhər bəlkim Zidoniylarning bir mustəmlikisi boloşan boluxi mumkin idi. «xu zemində ularni har kılqoqu həqkəndək hökükdər yok idi» — əgər Laixtikilərdin paydılınadiojan baxka bir yərlik həkimiyət bar bolsa, Laixni igiləx ugün muxu həkimiyət bilənmə sokuxux kerək bolatti, alwatta.

-Xu sözündən baxka birhil tərjimi: «ularning üstidə nomus ixlarnı əyibləydiyən həqkəndək həkim yok idi».

^{18:12} «Danning ləxkərgahı» — ibraniy tilida «Mahənah-Dan». «arkə təripi» — bu sözündən baxka birhil tərjimi: «əqərb təripi».

^{18:12} Hək. 13:25

^{18:14} «tərafım butliri» — 17:5diki izahatnı kərung.

«Batur həkimlər»

²⁴ U jawab berip: — Silər mən yasatkan məbudlarnı kahinim bilən koxup aldinglar, andin kəttinglər! Manga yənə nemə қaldı?! Xundak turuqluk silər tehi: «Sanga nemə boldi?» — dəwatisiləroju! — dedi.

²⁵ Danlar uningoja: — Ününgni qıckarma, bolmisa aqqıki yaman kixılər seni tutuwelip, seni wə ailəngdikilərni janlıridin juda kilmisun, yənə, — dedi.

²⁶ Bularni dəp Danlar eż yolioja mangdi; Mikah ularning eżidin küqlük ikənlilikini körüp, yenip eż eyigə kətti.

²⁷ Ular Mikah yasatkuçozan nərsilər wə uning kahinini elip, Laixka hujum қaldı; u yərdiki həlk tinq-aman wə hatırjəm turuwtənəndi; ular ularni kılıqlap kirip, xəhərni otta keydürüwətti.

²⁸ Xəhərni kütküçozudək heq adəm qıkımıdi; qunki bu xəhər Zidondin yırakta idi, həlkı heqkim bilən bardi-kəldi kılıxmayıtti. Xəhər Bəyt-Rəhəbning yenidiki jılıqda idi. Danlar xəhərni kəytidin kürup, olturaklaxtı. ²⁹ Ular bu xəhərgə Israilning oqulliridin boləjan, eż atisi Danning ismini koyup Dan dəp atidi. Ilgiri u xəhərning nami Laix idi.

³⁰ Danlar xu yərdə bu oyma butni eżlirigə tiklidi; Musanıg oqlı Gərxomning əwlədi Yonatan wə uning oqulliri bolsa xu zəmiinining həlkı sürgün boluxka elip ketilgən küngiqə Danlarning kəbilisigə kahin bolup turojanıdi. ³¹ Hudanıng eyi Xilohda turojan barlıq wakıtlarda, Danlar eżləri üçün tikligən, Mikah yasatkuçozan oyma məbud Danda turozuzului.

Əxəddiy buzukqılık

19¹ Israilda tehi padixah tiklənmigən xu kün'lərdə, Əfraim taoqlik rayonining qət təripidə olturnuxluq bir Lawiy kixi bar idi; u Yəhuda yurtidiki Bəyt-Ləhəmlik bir kızni kenizəkklikkə aldı. ²Lekin u kenizək erigə wapasızlıq kılıp, uning yenidin qıkıp, Yəhuda yurtidiki Bəyt-Ləhəmgə atisining eyigə berip, tət ayqə turdi.

³ U waqtitta uning eri kopyup kenizikiga yahxi gəplərni kılıp, kənglini elip yandurup kelixkə kenizikining yenoqa қaldı. U bir hizmətkarını wə ikki exəknı elip bardi. Kenizək erini atisining eyigə elip kirdi; atisi uni körüp hux bolup қarxi aldı. ⁴ Uning keynatısı, yəni kizning atisi uni tutup қaldı, u u yərdə üq küngiqə yəp-iqip, uning bilən yetip köpti. ⁵Tətinqi künü Lawiy kixi səhər kopyup mangojili təyyarlini widi, kenizikining atisi küyoqlıq: — Bir toqram nan yəp yürükinqni kuvvətləndürüp andin mangojin, — dedi.

⁶ Xuning bilən ular ikkisi olturup billə yəp-iqip tamaklandı. Kızning atisi u kixigə: — Səndin etünəy, bu keqimu konojin, kənglüng eqilsun, dedi.

⁷ Bu kixi mangojili kopyuwidi, lekin keynatısı uni zorlap, yənə elip қaldı, u yənə bir kün kondı.

⁸ Bəxinqi künü u səhər kopyup mangojili təyyarlandı, lekin kizning atisi uningoja: — Awwal yürükinqni kuvvətləndürjin, dedi. Xuning bilən ular ikkisi kün egilgüpə olturup, billə tamaklandı.

⁹ Andin bu kixi keniziki wə hizmətkarını elip mangojili təyyarlini widi, keynatısı, yəni kizning dadası uningoja: — Mana, kəq kirəy dəwatidu, səndin etünəy, bu yərdə yənə bir keqini ətküzünglər; mana, kün məəqrilikə egiliptu, bu yərdə konojin, kənglüng eqilsun; andin ətə səhərdə yoloja qıkıp, əyünglaroja ketinglar, — dedi.

18:29 Yə. 19:47

18:30 «Gərsomning əwlədi» — ibraniy tilida «Gərsomning oqlı».

18:31 «Hudanıng eyi Xilohda turojan barlıq wakıtlarda» — Xiloh xəhəri mukəddəs qədir tunji tikləngən jay idi («Yə.» 18:10, 19:51, «1Sam.» 3:1ni körüng). Sulayman padixa ibadəthanıni Yerusalemda küruxtin ilgiri (kaysı wakit ikənlilik biżżeq naməlüm) Xiloh ibadət surəni süpitidə ixiltitməy taxliwetilganidi («Yə.» 7:12ni körüng).

19:1 Hək. 17:6; 18:1; 21:25

19:2 «Lekin u kenizək erigə wapasızlıq kılıp...» — yaki «lekin u kenizək eridin yamanlap ketip...».

19:9 «andin ətə səhərdə ... əyünglaroja ketinglar» — ibraniy tilida «andin ətə səhərdə ... qediringlaroja ketinglar».

«Batur həkimlər»

¹⁰ Lekin u kixi əmdi yənə bir keqə konuxka unimay, kəpup yoloja qikip Yəbusning, yəni Yerusalemning udulioja kəldi. Uning bilən billə ikki toşukluk exək wə keniziki bar idi. ¹¹ Ular Yəbuska yekin kəlgəndə kün olturay dəp қaloqaqka, hizmətkari oqojisioja: — Yəbusiyarning bu xəhərigə kirip, xu yərdə konaylı, dedi.

¹² Lekin oqoji uningoja jawab berip: — Biz Israillar turmaydiojan, yat əllər turidiojan xəhərgə kirməyli, bəlkı Gibeahka ettiüp keteyli, dedi.

¹³ Andin u yənə hizmətkarioja: — Kəlgin, biz yekindiki jaylardın birigə barayı, Gibeahda yaki Ramahda konaylı, dedi.

¹⁴ Xuning bilən ular mengip, Binyamin yurtidiki Gibeahning yenioja yetip baroqanda kün olturoqanidi. ¹⁵ Ular Gibeahka kirip, u yərdə konmakçı boldi; xəhərning qong məydani oja kirip oltruxtı; lekin həqkim ularnı konduruxka eyigə təklip kilmidi.

¹⁶ Həlbuki, u keqisi kəri bir adəm ixini tügitip, etizliktin yenip keliwatqanidi. U əslidə Əfraim taqlıq rayonılık adəm idi, u Gibeahda musapir bolup, olturaklıxip қalojanidi; lekin u yərdiki həlkələr Binyaminlardin idi.

¹⁷ U bexini kətürüp қarap, bu yoluqining xəhərning məydanında olturöjinini kərüp uningdin: — Kəyərdin kəlding? Kəyərgə barisən? — dəp soridi.

¹⁸ U jawab berip: — Biz Yəhuda yurtidiki Bəyt-Ləhəmdin Əfraim taqlıkining qət yakılırioja ketip barımız; mən əslı xu jaydin bolup, Yəhuda yurtidiki Bəyt-Ləhəmgə baroqanidim; ixlirim Parwərdigarning eyigə munasiwətlilik idi; lekin bu yərdə həq kim meni eyigə təklip kilmidi..

¹⁹ Bıznıg exəklirizmizgə beridiojan saman wə boozuzımız bar, eziüm, dedəkliri, xundakla kəminiliring bilən bolovan yigitkimu nan wə xarablar bar, bizgə həq nemə kəm əməs, — dedi.

²⁰ Buni anglap kəri kixi: — Tinq-aman bolovaysən; siləring möhtajlirlərlarning həmmisi mening üstümgə bolsun, əmma koqida yatmanglar! — dəp, ²¹ uni eż eyigə elip berip, exəklirigə yəm bərdi. Mehmanlar putlirini yuyup, yəp-iqip ojizalandı. ²² Ular könglidə hux bolup turojinida, mana, xəhərning adəmliridin birnəqqəylən, yəni birkənqə lükqək kelip eyni қorxiwelip, ixikni urup-kekip, əyning igisi bolovan kəri kixığo: — Sening əyünggə kəlgən xu kixini bizga qikirip bərgin, uning bilən yekinqılık kılımınız, — dedi..

²³ Buni anglap ey igisi ularning kexioja qikip ularoja: — Bolmaydu, ey buradərlirim, silərdin etünüp қalay, mundak rəzillikni kilmanglar; bu kixi mening eyümgə mehman bolup kalgonikan, silər bundak iplaslık kilmanglar. ²⁴ Mana, mening pak bir kizim bar, yənə u kixinining keniziki bar. Mən ularını kexinglaroja qikirip berəy, silər ularnı ayaq astı kilsanglar məyli, nəzirinqləroja nemə hux yaxşa ularnı xundak kilinglar, lekin bu kixığə muxundak iplaslık ixni kilmanglar, — dedi..

²⁵ Lekin u adəmlər uningoja kulaq salmidi; yoluqi kenizikini ularning aldişa sərəp qikirip bərdi. Ular uning bilən billə bolup kəqtin ətigəngiqə ayaq astı kıldı; ular tang yoruqanda andin uni koyup bərdi.

²⁶ Qokan tang sahərdə kaytip kelip, uning oqojisı konoqan əyning dərwazisinin bosuqisioja kəlgəndə yikiliп kelip, tang atkuqə xu yərdə yetip kıldı. ²⁷ Ətigəndə uning oqojisı kəpup eyning ixikini eqip, yoloja qikmakçı bolup texioja qikiwidi, mana, uning keniziki bolovan qokan əyning dərwazisi aldida kolliri bosuqinинг üstigə կոյukluk halda yatatti. ²⁸ U uningoja: — Kopkın,

^{19:18} «Parwərdigarning eyi, yəni mukəddəs qədir» — xu qərada Yerusalemda əməs, Xiloha idı.

^{19:22} «lükqək» — ibraniy tilida «Belialning (iblisning) balılırı».

-Baxka birhil tarjimişi «xəhərdiki adəmlər, lükqəklər...»

^{19:22} Yar. 19:1-4; Hox. 9:9; 10:9

^{19:24} «Mana, mening pak bir kizim bar, yənə u kixinining keniziki bar... silər ularnı ayaq astı kilsanglar məyli...» — xu keri adəm mehmandostlukni wə mehmanlaroja bolovan məs'uliyətqanlıknı xunqə «mukəddəs» dəp karışımı, uning aqzidin qikkan yüksəkliyi gəpliridin xu qəqdiki Israillarning buzuklıq-əhlaksızlıqının kəndak dərijigə berip yətkənlikli enik kərənidü. Mehmanlarning həyatını koğdax üçün eż həyatını pida bolatti; lekin eż kızını muxu rəzzillərgə «hədiyə kiliх»ka hərkəndək wijdan igisigə virginqlik bolsa kerək.

«Batur həkimlər»

biz mangaylı, dedi. Lekin qokan həqbir jawab bərmidi. Xuning bilən u qokanni exəkkə artip, közçəlip əz əyigə yürüp kətti.

²⁹ Əz əyigə kəlgəndə, piqaknı elip kenizikining jəsitini səngəkliri boyiqə on ikki parqə kılıp, pütkül Israil yurtining qat-yakılıriojıqə əwətti.

³⁰ Xundak boldiki, buni kərgənlərning həmmisi: «Israil Misirdin qıkqan kündin tartip bügüngiqə bundak ix bolup bəkmiojanidi yaki kərülüp bəkmiojanidi. Əmdi bu ixni obdan oylıxip, əndək kılıx kerəklikini məslühətlixayı» — deyixti.

Iqliki uruxning partlixi

20¹ Xuning bilən Israillarning həmmisi qikip, jamaət Dandin tartip Bəər-Xebaçıqə yiqiliplə Gilead zeminining həlkə bilən əksulup Mizpahda, Pərvərdigarning aldiçə kelip bir adəmdək boldı. ² Pütkül əkməning qongləri, yəni Israilning həmmə kəbilisining baxlıkları Hudanıng həlkining jamaiti arısında hazır boldı. Jamaət jəmiy bolup tət yüz ming kılıq tutkan piyadə əskər idi ³ (Binyamınlar Israilning Mizpahda jəmət bolojınından əmdi həwər tapkanidi). Israillar sürüxtə kılıp: «Bu rəzil ix əndək yüz bərdi?» — dəp soridi.

⁴ Oltürülən qokanning eri Lawiy kixi jawab berip mundaq dedi: — «Mən bolsam əz kenizikimni elip, Binyamının Gibeah xəhərigə könqili baroqanidim; ⁵ Gibeahning adəmləri keqidə manga hujum kılmakqı bolup, meni dəp əyni körxiwaldi. Ular meni oltürüxnə kəstlidi, kenizikimni bolsa ular ayaq astı kılıp oltürübəttı. ⁶ Xuning bilən mən kenizikimning jəsitini parqə-parqə kılıp, kixilərgə kətütküzülp Israilning mirasi bolojan zeminning hərbir yurtiçə əwəttim. Qünki ular Israil iqidə pasıqlıq wə iplaslıq kıldı. ⁷ Mana, əy barlıq Israillar, silər həmminglər oylınip, məslühət kərsitlingərlər.»

⁸ Xuning bilən həmmə həlk bir adəmdək kopyup: — Arimizdin nə həqkim əz qedirigə barmisun nə həqkim əz əyigə käytmişun, ⁹ bəlkı biz Gibeahka xundak kılıyılı: — Biz qək taxlap uningoja hujum kılıyılı; ¹⁰ biz Israilning həmmə kəbilisidikilərdin yuznıng iqidin onni, mingdin yüzni, on mingdin mingni tallap qikip, ularni həlk üçün ozuk-talxan yatküzüxkə təyinləyli. Xundak kılıp həlk Binyamin yurtidiki Gibeah xəhərigə berip, ularning Israil iqidə kilojan barlıq iplaslığını ularning əz bəxçiə yandursun, — deyixti.

¹¹ Xuning bilən Israilning həmmə adəmləri bir adəmdək bolup, u xəhərgə hujum kılıxka toplandı.

¹² Andin Israil kəbililəri Binyamının barlıq jəmətlirigə əlqi əwətip: — Aranglarda yüz bərgən bu rəzillik zadı nemə ix? ¹³ Əmdi Gibeahdiki bu lükqəklərni bizgə tutup beringlər. Xuning bilən biz ularnı əlüməgə məhküm kılıp, Israildin rəzillikni yok kılıyılı, — dedi. Lekin Binyamınlar əz kərindaxlıri bolojan Israillarning sezini tingxiymi, ¹⁴ bəlkı Binyamınlar Israiloja karxi jəng kılıx üçün xəhər-xəhərlərdin kılıp Gibeahda yiqıldı. ¹⁵ U wağıtta Binyamılardın xəhər-xəhərlərdin tizimlənənlər yigirmə altə ming kılıq tutkan ərkək idi. Uningdin baxka Gibeahdın hillanoğan yəttə yüz əskər bar idi. ¹⁶ Bu pütkül əksun arısında hillanoğan yəttə yüz solhay əskər

^{19:28} «Lawiy kixi uningoja: — Kopkin, biz mangaylı, dedi» — bu qokanning «ojoja»sining tax yürəkli bilən xu yərlik lükqəklərning rəzillikinən pərkə barmu?

^{20:1} «Dandin tartip Bəər-Xebaçıqə yiqilipl, Gilead zeminining həlkə bilən əksulup...» — Dan xəhəri (18:29də kərsitilən) zeminning ximaliy qetidə; Bəər-Xeba xəhəri bolsa zeminning jənubiy qetidə; «Gilead» bolsa zeminning lərdən dəryasının xərək taripidiki qat kismı idi. Demək (Binyamın halkından baxka), pütkül Israilning adəmləri Mizpahka yiqildı.

^{20:3} «... Israillar sürüxtə kılıp: «bu rəzil ix əndək yüz bərdi?» — dəp soridi» — xu qaşa Binyamılarning wəkillirinən nək möydanda bar-yolaklı eniç əməs. Lawiy kixi, xübhəsişk, kenizikining jəsitindən bir kismını ularqımu əwətən (11:29). Bu soal Binyamin wəkillirigə qoyulmuş bolsa, «Bu rəzil ixning səwəbini bizgə qızəndürüp beringlər» degəndək tərijə kılıñixi kerak idi. Lekin 4-ayattın kariçəyanda soal Lawiy kixığa koyulmuş.

^{20:5} «...meni dəp əyni körxiwaldi» — yaki «... mən bar əyni körxiwaldi».

^{20:13} «lükqəklər» — ibranıy tilidi «Belialning (İblisning) balılırı».

^{20:13} Hək. 19:22; Həq. 9:9; 10:9

«Batur həkimlər»

bolup, saloqoşa taxni selip nixanqa atsa, kılqimu keyip kətməydi..

¹⁷ Binyamin kəbilisidin baxka, Israilning adəmliri sanaqtın etküzüliwidi, kılıq tutkanlar tət yüz ming ərkək qıktı; bularning həmmisi jəngqilər idi.

¹⁸ Israil kopup Bəyt-Əlgə qıkip Hudadin: — Bizning arimizdin kim awwal qıkip Binyaminlar bilən sokuxsun, dəp soriwidi, Pərvərdigar jawab berip: — Yəhuda awwal qıksun, dedi.

¹⁹ Xuning bilən Israillar ətisi səhər kopup Gibeahning udulida qedirgəh tikti. ²⁰ Andin Israilning adəmliri Binyamin bilən uruxuxka qıkip, Gibeahning yenida raslinip ularqa karxi səp tüzdi. ²¹ Xu künii Binyaminlar Gibeahdin qıkip, Israildin yigirmə ikki ming kixini eltürüp, yərgə yəksan kiliwətti.

²² Lekin Israilning adəmliri jasarətkə kelip, awwalkı künii səp tüzgən jayda ikkinqi künii yənə səp tüzdi. ²³ səp tüzüxtin awwalkı axhimi Israil Pərvərdigarning aldiçə berip, kəq kirgüqə pəryad kılıp yioqlap, Pərvərdigardin yol sorap: — Biz eż kerindiximiz bolovan Binyamin nəsilliri bilən yənə uruxuxka qıksak bolamdu, bolmamdu? — dəp soriwidi, Pərvərdigar jawab berip: — Ularqa hujum kiliinglar, dedi.

²⁴ Xuning bilən Israillar ikkinqi künii Binyaminlarqa yekin kelip hujum kıldı. ²⁵ Binyamininmü ikkinqi künii Gibeahdin qıkip Israillar bilən sokuxup, ularning on səkkiz ming adimini eltürüp, yərgə yəksan kiliwətti; bularning həmmisi kılıq tutkanlardan idi.

²⁶ Andin Israillarning həmmisi, yəni pütün koxun kopup Bəyt-Əlgə qıkip yioqlap, xu künii Pərvərdigarning alidda kəqkiqə roza tutup, Pərvərdigarning alidda keydurmə kurbanlıq bilən inaqlıq kurbanlıq etküzdi. ²⁷⁻²⁸ Xu künnlərdə Hudanıng əhdə sanduçı xu yərdə bolup, Hərunning əwlədi, əliazarning oqlı Finiħas uning alidda hizmət kılatti; xuning bilən Israillar Pərvərdigardin yol sorap: — Biz eż kerindiximiz bolovan Binyaminning nəsilliri bilən yənə uruxuxka qıksamduk yaki tohtap kalamduk? — dəp soridi; Pərvərdigar jawabən: — Qıqinglar, qünki ətə Mən ularnı sening kolungoşa tapxuriman, dedi.

²⁹ Buni anglap Israil həlkə Gibeahning ətrapıqə əskərlərni pistirma koydi; ³⁰ üqinqi künii Israillar ilgiriki ikki kətimkidek Binyaminlarqa hujum kılıxka Gibeahning udulioja kelip səp tüzdi. ³¹ Binyamin Israil həlkigə karxi jənggə qıkiwidı, həlk ularnı xəhərdin azdurup qıktı. Ular Bəyt-Əlgə qıkidioqan yol wə Gibeahka baridioqan yolning üstidə həm dalada həlkni ilgiriki ikki kətimkidek urup kırıqli turdi. Israilning adəmliridin ottuzqə kixinı eltürdi. ³² Binyaminlar: — Ular yənilə awwalkıdak məqəlup boldı, — deyixti. Əmma Israil: — Bizlər keqip ularnı xəhərdin əgəxtürüp qıkip, yollarqa elip qıqayı, dəp məslihatlıxiwalovanıdi.

³³ Xuning bilən Israilning həmmə adəmliri eż jayidin kopup Baal-Tamaroşa berip səp tüzdi, pistrimida turqan Israillarmu eż jayidin, yəni Gebadiki qıməndin qıkip kəldi. ³⁴ Israilning arisidin sərhil on ming kixi Gibeahning udulidin uningoşa hujum kıldı, jəng kattik boldı. Lekin Binyaminlar əzlirining üstigə bala yekin laxxınıni bilməy kaldi.

³⁵ Pərvərdigar Binyaminlarnı Israilning alidda məqəlup kılqaqqa, ular u künii Binyaminlardan yigirmə bəx ming bir yüz kılıq tutkan adəmni eltürdi. ³⁶ Əmdi Binyaminlar əzlirining məqəlup bolojinini kerdilər.

20:16 Hək. 3:15

20:18 «Israil kopup Bəyt-Əlgə qıkip Hudadin: ... dəp soriwidi» — bu ayəttin karioqanda, Hudanıng mukəddas qediri gərqə xu yillarda Xiloha bolsımı («Yə.» 18:1, «Hək.» 18:31, 21:12, «1Sam.» 1:3ni kerüng), məlum səwəbtin (düxmənlərinə tajawuzluları tūpuylidin?) Bəyt-Əldə wakitlik turquzulojan ohxaydu (27-28-aystnı kerüng).

20:27-28 «Israillar Pərvərdigardin yol sorap: ... — dəp soridi» — xu qaçıda, Israillarning Pərvərdigardin «yol sorixi» xübhisizki, bax kahin Finiħasın kañınlıq kiyimigə takalojan əfodtiki «urim wə tummim» arkılık idi («Mis.» 28-babni wə izhätlirini kerüng).

-Israillarning tartkan talapətləri, xübhisizki, Hudanıng pütküll kowmining üstigə koyojan agah-jazalırı idi. Hudanıng yolidin qıqqınlar poğat Binyaminlara əməs, bəlkı pütküll Israil həlkı boluxi mümkün idi.

20:29 Yə. 8:4

20:33 «Gebadiki» — yaki «Gibeahdiki», «Gibeah» wə «Geba» (a) ohxax bir jay boluxi mümkün, yaki (ə) bir-birigə intayın yekin ikki jay boluxi mümkün. «qıməndin qıkip kəldi» — yaki «oşerb tərəptin qıkip kəldi».

«Batur həkimlər»

İsrailning adəmliri əslidə Gibeahkə köyənən pistirmidiki kixilirigə ixənq kılıp, Binyaminlarnı aldad, aldida qekingəndi.³⁷ U waqtta pistirmidikilər tezdirin atlinip Gibeahkə hujum kılıp besip kirip, xəhərdikilərnin həmmisini kılıqlap kirdi.³⁸ Israillar əslidə pistirmidikilər bilən aldin'ala nixan üçün bəlgə bekitkəndi, yəni xəhərgə ot kuyup, kəlin tütün tüwrükining asmanoja ketürülüxini bəlgə kilişkə kelixiwaləjanidi.³⁹ Xunga İsrailning adəmlirini uruxtin waktingə qekingəndə, Binyaminlar İsrailning adəmlirini urup sokup, ottuzqə kixini oltürüp: — Mana, İsrail awwalkı jəngdikidək aldimizda xəksiz tarmar bolidu, — deyixti.

⁴⁰ Ləkin xəhərning iqidin tütün tüwrük ərləp qıkkanda, Binyaminlar kəynigə burulup əriwidi, mana, pütkül xəhər is-tütək bolup asmanlarqa kətürülüp ketiwatatti.⁴¹ Xu əhaman İsrailning adəmliri burulup yenip kəldi, Binyaminning adəmliri bolsa: Bizgə bala yekinlaxtı dəp, wəhimigə qüxti.

⁴² Ular Israillarning aldidin burulup qəllükə mangidiojan yol bilən keqip kətti; lekin jəng ularning kəynidin iz besip mangdi; ətrapidiki hərkəysi xəhərlərdin adəmlər qıkıp ularni arişa elip əhalək kıldı.⁴³ Xu tərikidə ular Binyaminlarnı körxiwaldı, ularni kün qıqış təripidiki Gebaninq uduliojqə tohtimay kooqlap berip, qaylap oltürdü.⁴⁴ Buning bilən Binyaminlardin on səkkiz ming kixi eldi, ularning həmmisi batur palwanlar idi.⁴⁵ Baxkılıri burulup qəl tərəpkə keqip, Rimmon koram texiqa bardı; əmma Israillar yollarda huddi baxaş tərgəndək ulardin bəx ming adəmni oltürdü; andin ularning kəynidin Gidomojqə kooqlap berip, yənə ikki ming adəmni oltürdü.

⁴⁶ U künü Binyaminlardin oltürülənlər yigirmə bəx ming adəm idi. Bularning həmmisi palwanlar bolup, kiliq tutkanlar idi.

⁴⁷ Həlbuki, ulardin pəkət altə yüz adəm əhaləjanidi, ular burulup qəl tərəpkə keqip, Rimmondiki tik yaroqa bardı. Ular Rimmondiki tik yarda tət ay turdi.

⁴⁸ Israillar yənə Binyaminlarning zeminiqa yenip kelip, həmmə xəhərlərdiki adəmlərni, qarpaylarnı həm uqriojanlarning həmmisini kiliq bilən kiriwətti, xundakla ot kuyup, udul kəlgən xəhərlirinə həmmisini kəydürübətti.

Binyamin əbilisining nəslı kuyup ketixtin əkululuxi

21¹ Əslidə İsrailning adəmliri Mizpahda kəsəm kilihip: — Bizning iqimizdən həqkim eż kizini Binyaminlarqa hotunlukka bərmisin, — deyixəndi. ² Xuning üçün həlk Bəyt-əlgə kelip, u yərdə kəq kirğıqə Hudaninq alidda pəryad kətürüp kəttik yiçlihip: — ³ Əy İsrailning Hudasi Pərvərdigar, İsrailda nemixkə xundak ix yüz beridu, nemixkə İsrailning əbililiridin biri yokap kətsun? — deyixti.

⁴ Ətisi həlk səhər kopup, u yərdə kurbangah yasap, kəydürmə kurbanlıq wə inaqlik kurbanlıqları sundı. ⁵ Israillar əzara: — İsrailning hərkəysi əbililiridin jamaatkə koxulup Pərvərdigarning alidda hazır boluxkə kəlmigən kimlər bar? — dəp soraxtı, qunki ular kimki Mizpahkə Pərvərdigarning alidda hazır bolmisa, u xəksiz əlümə məhkum kiliñsun, dəp kəttik kəsəm kilişkənidi. ⁶ İsrail eż kərindixi bolən Binyamin toqıruluq puxayman kılıp: — Mana, əmdi İsrail arisidin bir əbilə üzüwtəldi. ⁷ Biz Pərvərdigarning namida bizning iqimizdən həqkəsimiz eż kizimizni Binyaminlarqa hotunlukka bərməymiz, — dəp kəsəm kilişanıdu; əmdi əndək kəlsək ulardin əhaləjanlarını hotunluk kılalaymız — deyixti.

^{20:37} «Gibeahkə hujum kılıp...» — bu sezlərning baxka birhil tərjimisi: «Gibeahqıqə baxlamqılık kılıp».

^{20:43} «Geba» — yaki «Gibeah». Əmma xu zemining juorapıylıq orniqa kəriqənda u Geba boluxi mümkün. Bu ayetning baxka birnəqqə hil tərjimiləri bar. «...ularni kün qıqış təripidiki Gebaninq uduliojqə tohtimay kooqlap berip, qaylap oltürdü» — bu sezlərning baxka hil tərjimisi: «ularni Nohahdin kooqlap berip, Gebahning xərk təripidiki bir yərdə qaylap oltürdü».

^{20:47} Hək. 21:13

«Batur həkimlər»

⁸ Ular yənə əzara: — Israfil kəbililiridin əksisi Mizpahka, Pərvərdigarning aldişa qıqmidi? — dəp soraxtı. Mana, Yabəx-Gileadlıklardin həqkəsisi qedirgahka, jamaətə қoxuluxka kəlmigənidi.

⁹ Qünki həlkni sanap kərgəndə Yabəx-Gileadning adəmliridin u yerdə həqkim yok idi. ¹⁰ Xuning bilən jamaət on ikki ming palwanni u yərgə əwətip, ularoja tapılıp: — Yabəx-Gileadta turuwtənənləri, jümlidin ayallar wə balılları urup-kırıp kılıqlap əltürütəwetinglər; ¹¹ xundak kılincələr, barlıq ərkəklərni wə ərlər bilən billə bolovan barlıq ayallarnı əltürütəwetinglər, dedi. ¹²

Ular xundak kılıp Yabəx-Gileadtiki halkının iqida tehi ərlər bilən billə bolup bəkmiojan tət yüz kizni tərip, ularını tutup Kanaan zeminidiki Xiloğka, qedirgahqa elip kəldi.

¹³ Andin pütükəl jamaət Rimmondiki tik yardımı Binyaminlərə adəm əwətip, ularoja tinqlik salimini jakarlıdı. ¹⁴ Xuning bilən Binyaminlər kayıtip kəldi; İsaillar Yabəx-Gileadtiki həyat ələşən kızlarını ularoja hotunlukka bərdi, lekin bular ularoja yetixmidi. ¹⁵ Wə həlk, Binyamin toqərələk puxayman kıldı; qünki Pərvərdigar Israilning kəbililirinə arisida kəmtük pəyda kılıp koyonganı.

¹⁶ Bu wakıttı jamaətning aksakalları: — Binyaminning kız-ayalları yokitiwetildi, əmdi biz kəndək kılısaq ələşənərini hotunluk kılalayımız, — dedi.

¹⁷ Andin yənə: — Binyamindən keçip kətuşən kəldisişa miras saklinixi kerəkki, Israilning bir kəbilisimə ekip kətməslikerək. ¹⁸ Pəkət bizla kizlirimiz ularoja hotunlukka bərsək bolmayıdu, qünki İsaillar: «Əz kizini Binyaminlərə hotunlukka bərgən kixi lənətə kəlsun!» dəp kəsəm kılıxıqan, — deyixti.

¹⁹ Ular yənə: — Mana, Bəyt-Əlning ximal təripidiki, Bəyt-Əldin Xəkəmgə qıkıdiaojan yolning xərk təripidiki, Libonahning jənub təripidiki Xiloğda hər yili Pərvərdigarning bir həyti bolup turdu, — dedi. ²⁰ Andin İsaillar Binyaminlərə buyrup: — Silər berip, xu yərdiki üzümzarlıqlarə yoxuruniwelinglər. ²¹ Kəzitip turunglar, əqəmək Xiloğdiki kizlarning ussul oyniojili qılıqınını kərsənglər, üzümzarlıqlardın qılıq hərbiringlər Xiloğning kizliridin birini əzüngərək hotunlukka elip keqinglər, andin Binyaminning zeminişa ketinglər. ²² Xundak boliduki, əgər ularning atılıri ya aka-ukiliri kılıp bizgə pəryad kətürə, biz ularoja: «Bizgə yüz-hatırə kılıp, ularoja yol koyunqlar, qünki biz jəngdə ularning həmmisigə hotunlukka toluk birləşdirən kiz alalmiduk; uning üstigə silər bu ketim kizliringlərni əz ihtiyanlıqlar bilən ularoja bərmidinglər; ihtiyanən bərgən bolsanglar, gunahka tartılattinglər», dəymiz, — dedi..

²³ Binyaminlər xundak kılıp sani boyiqə ussul oynaydiojan kizlardin ezlirigə hotunlukka elip keçip, əz miras zeminişa kayıtip berip, xəhərlərni yənə yasaq u yerdə turdi.

²⁴ U wakıttı Israil u yerdin ayrılip, hərbərini əz kəbililirini wə jəmətigə yenip bardı, andin hərbərini əz miras zeminişa kətti.

²⁵ Xu künnlərdə Israilda həq padixah bolmidi; hərkim əz nəziridə yahxi kərüngənni kılatti. ²⁶

^{21:11} Qəl. 31:17

^{21:13} Hək. 20:47

^{21:22} «...jəngdə ularning həmmisigə hotunlukka toluk birləşdirən kiz alalmiduk» — əslidə Binyaminlərin altı yüz kixi aysalsız kələşənidi. İsaillar Yabəx-Gileadlılar bilən jəng kılıp kizdintət yüzünü tapkanidi, lekin yənilə ikki yüd adam aysalsız kəldi. Xuning üçün ular «jəngdə ularning həmmisigə hotunlukka toluk birləşdirən kiz alalmiduk» dəydi. «Silər ... kizliringlərni əz ihtiyanlıqlar bilən ularoja bərmidinglər; ihtiyanən bərgən bolsanglar, gunahka tartılattinglər» — ularning əzliki «həqkim Binyaminlərə əz kizini bərmisən» deyən kəsimi bilən, «silər Xiloğtiklər kizliringlərini Binyaminlərə ihtiyanət yatiş kələşən bolsanglar, gunahkar bolattinglər. Həzir bolsa, kizliringlər bulup ketildi, Xua silər gunahkar hesablanmaysılər» deyəndək məntikdə bolən.

^{21:25} «...hərkim əz nəziridə yahxi kərüngənni kılatti» — 17:6 wə izahatını kərüng.

^{21:25} Hək. 17:6; 18:1; 19:1

Əhdisi Kitabning məksiti (2)

Hudanining Israil bilən bağılıqlan əhdisigə bolğan sadakətlikining namayəndisi

Kirix səzimizdə biz məzkrə kitabning tüp məksitini, yəni Israilning gunahning küllükida bolğanlığını, xundakla ularning Kütküzəsuqı-Məsihgə bolğan mutlak möhtəjalılığını (həm bizningkini, əlwətta) ayan əqlixtin ibarət bolidu, dəp bayan kılğılanıdu.

Muxu səhəpilərdə Hudanining Əz həlkə bilən bağılıqlan əhdisigə mutlak sadakətliki birinqidin, ular Əziga itaətmən bolsa bəht-bərikət ata əqlixi bilən, ikkinqidin, itaət kilmisə ularını kədəmmü-kədəm jazalixi bilən, üçinqidin, ularda əhəkikiy towa bolsa ularını kəqürüm kılıp əsligə kəltürüxi bilən enik kərünidu. Baxxaq «köxumqə sezlər»də biz Hudanining Israil bilən bolğan əhdisidə uning «jaza-tərbiyisining bəx başkuqı» barlığını kərsətkəniduk. Biz təwəndə okurmənlər üçün bularını yəna bayan kılımımız: —

Hudanining Israil bilən tüzgən əhdisi — «Hudanining jaza-tərbiyisining bəx başkuqı»

(Huda Israil bilən tüzgən əhdidiki «jaza-tərbiyining bəx başkuqı»ning təpsilatlari Musa pəyojəmbər arkılık berilgən, «Law.» 26:14-26 wə «Kan.» 28-babta tepilidu).

Kıskıqə kılıp eytkanda, Huda Israiloja, Əzümgə itaətmən bolsanglar, silərgə mehîr-xəpkət kərsətküqi wə қoңdioquqi bolımən, dəp kəp yərlərdə enik wədə kılğıjan. Biraq ular əksiqə itaətmən bolmioğan bolsa, uning jaza-tərbiyi tədrisi bəxioğa qüxicidu. Bu jaza-tərbiyining bəx başkuqını təwəndikidək yioinqaqlaxkə bolidu. Itaətsizlikli eoqirlaxkənsəri jaza-tərbiyimu eoqırılıxip baridu: —

(1) Waba-ķizitmining qübüxi, düxmənlərning «ixik aliddə» turuxi, düxmənlər aldida asanla məəqlup boluxi («Law.» 26:14-17).

(2) Yaməjur az, həsulning naqar boluxi («Law.» 26:18-20).

(3) Yawayi yirtküq həywənlərning kepiyixi, ularning insanlar oja wə mallar oja hujum əqlixi (buning keqmə mənisi bəlkim delət iqidiki mükimsizlik, tərtipsizlik wə əkanunsızlığınımı kərsətidü) («Law.» 26:21-24).

(4) Xəhərlərning muhəsirigə elinixi, kəhətqilik, ularning düxmənlər wə yaqə yurtluqlarının aldida boysunduruluxi wə xularning əqqəbəxaxşax tüzümi astida yaxixi («Law.» 26:25-27).

(5) Düxmənlərning eq elixi, kaytidin xəhərlərni körxiwelixi, xəhərlər wə yər-zeminning wəyran boluxi, sürgün boluxi, sürgün bologjinida wəhəmə astida yaxixi («Law.» 26:27-39).

«Batur həkimlər»diki hatirilərdin okurmənlərning ezi bu tədrisiyyət jazalar arkılık Israiloja wə Yəhūdaqa kərsitilgən agah-bexarətlərni baykiyalaydu. Həlbuki, bəxinqi başkuq, yəni «sürgün əqlixi» bolsa pəkət Israilning tehimu kəp itaətsizlik wə asiylikidin keyin kelidu. Israil

«Batur həkimlər»

kət'iy towa kilmioqaqqa, sürgün boluxiqıqə xunqə uzun muddətning berilixi bizgə Pərvərdigarning səwr-takitining uluqlukıqə qong bir ispat boluxi kerəktür.

Gideonning tarhidin elinojan bəzi sawak-ibrətlər

Gideon batur həkimlər iqidə rosul Pawlus Injilda bayan kılınan ikki zərür rohiy prinsipni namayan kılınan ajayib ülgə idi.

Birinci prinsip: — «**Bəlkı Huda danalarnı hijalətkə kaldurux üçün bu dunyadiki əhmək sanaloqlarını talliwaldı; küqlüklərni hijalətkə kaldurux üçün bu dunyadiki ajiz sanaloqlarını talliwaldı;** U yənə bu dunyadiki kədirlərlərni, pəs kərəlidioqlarını talliwaldı, «yoq, bolqan nərsilər»ni məwjuṭ xəyilərni yokka qıkırıqtıx üçün talliwaldı. Uning məksəti Huda aldida həq et igisi mahtanmaslıq üzündür... xuningdək Təwratta pütülgəndək: «Pəhirlinip mahtanıqası bolsa Rəbdin pəhirlinip mahtisun!»» («1Kor.» 1:27-29, 31).

Huda Israilni Midiyanlardın kütkuzux üçün tallıqan kixi ixənqi kamil, əzi batur, əzimət kixi əməs idi; u bəlkı «**Midiyanınlıarning bulangqılıkidan saklinı üçün xarab kəlqiki iqidə buoqday tepiwatkan,** «ajiz sanaloq», «pəs kərəlidioqan» bir adəm idi. U yənə əzi toqqruluq «**I Rəb, mən Israilni əndək kütkuzalamaymən? Mening ailəm bolsa Manassəh, əbilisi iqidə əng namriti, əzüm atamning jəmətida əng kiqidurmən?**» — dəydu. Huda uningoja ailisidiki «Baal» degən butka ataloqan kurbangahı ərüp, yengi bir kurbangah yasap, uningda ailisidə məhsus kurbanlıqka saklanıqan bir torpaknı kurbanlıq kılıxını əmr kılınandan keyin, u bu ixni yoxurunqə kılıdu. Həlbuki, Huda uning xundak kılınanını Əzığə itaət kılıx dəp kobul kılıp, uning atisining wasitisi bilən Gideonning etikadını küqləndürdü (6:11-32).

Gideon dadillik bilən Israilni koxun boluxka qakıroqandın keyin Huda «köy terisi wə xəbnəm» alamətliri arkılıq yənə uning iman-ixənqını riqbətləndürdü (6:36-40). Andin U koxunning sanini 32000din 300gə azaytixi bilən uning iman-ixənqını sinaydu. Awwal Huda Gideonqa: «**Barlık korkup kətkənlər eygə kaytsın**» degən əmrni tapxuruxi bilən 22000 adəm eygə kaytip ketidü; 10000i kəlidü. Andin u ularqa «**Su boyıqja qüxüp su iqsun**» degən pərman qikiridü. Pəkət «**It su iqlindək tili bilən yalap su iqlinlər**» Huda təripidin Midiyanınlıarning sanaksız koxunu bilən sokuxuxka bekitildidü!

Dərwəkə, nusrət kəzanıqandın keyin Israil bu nusrəttin «**pəhirlinip mahtiqanda**» əzini əməs, bəlkı «**Rəbdin pəhirlinip danglaydioqan**» bolidü! Bərhək, xan-xərəp Gideonningki əməs, Hudanıngki idi!

İkkinci prinsip: (təwəndiki sezlərdə tepildidü) — (Huda İbrahim pəyəqəmbərgə eytilən) «**Seni nuroqun կօմոնց ətisi կիլմ**» dəp yeziqəndək, İbrahim համմիմizning atisidur. Dərħəkikət, u əlülərni tirildüradioqan, məwjuṭ bolmioqan nərsilərni bar dəp məwjuṭ kılıdioqan, əzi etikad baoqlıqan Huda aldida համմիմizning atisi boldi» («Yar.» 17:4, «Rim.» 4:17). Bərhək, Huda bolsa «**əlülərni tirildüradioqan, məwjuṭ bolmioqan nərsilərni bar dəp məwjuṭ kılıdioqan**» Hudadur. Mana bu ikkinçi prinsiptin ibarəttür.

Muxu yerdə Huda İbrahim ola səzligən waqtida, gərqə İbrahim warislik nuktisidin balisiz bolsimu, Huda yənilə uningoja «**Seni nuroqun կօմոնց ətisi կիլմ**» dəydu. Kimdə həkikiy iman-ixənq bolsa, məyli barlık kərənəklər wə əhəwallar Hudanıng deginining əksi bolsimu, u yənilə Uning deginini həkikət dəp hesablaydu. Gideon əzini ajiz həm kerəksiz dəp kerətti

«Batur hakimlar»

(dərwəkə ezip xundaq idi); həlbuki, Pərvərdigarning Pərixtisi uningoja söz kılɔjanda, U uni «**Əy jasarətlik palwan, Pərvərdigar sən bilən billidur!**» dəp qaqırdı (6:12). İbrahim Hudaning: «Seni ata կildim» degən səzini qın kənglidin (allikəqan əməlgə axurulojandək) қobul կilixi bilən Hudaning bu səzi əməlgə axuruldu; ahirida Yəhədiy wə ərəbiy həlkələr uningdin qıktı. Ohxax yolda, Hudaning səzini қobul kılɔqaqka, Gideonmu қorkunqaq bir yigittin əzimət wə batur yetəkqıgə aylanduruldu.

Gideonning tarihidin yənə kəp kimmətlik sawat-ibrətlərni əgəngili bolidu; muxu yərdə biz pəkət uning padixahlıq ornını қobul կilixnı rət kiloqanlıqı üstidila tohtılımiz (8:23). Bu ixta u həkikətən Hudaning «hakimlar» dəwrigə boləjan iradisini bilip yetkənidi. Hudaning halioqını xuki, həlkə padixah, bekitilixtin ilgiri, ularning ezlirining həkikiy həküm sürgüqisining Unıng Өzi ikənlikini obdan bilip yetixidin ibarət idi («1Sam.» 8:1-9, 11:16-25nimü kərüng). (Etikadqılar jamaətlirimu muxundak «Özi üçün padixah izdəx» degən azduruxlardın saklinixi kerək; demək, jamaətlər iqidə həmmə adəmgə həmmə ixta nemini կiliixerək, dəp əmr կilidiojan məlum bir kixini tikliməslik yaki yoloja koymaslikı kerək; qünki Hudaning «yengi əhdisi»də, Unıng iradisi xuki, hərbir ailə həm ayrım xəhs ez məs'uliyətqanlıq bilən wijdaniqə karap eziqə kerəklik kararlarını əzliqi qıqarsun, degənliliktər).

Əmdi Gideon padixahlıq ornını rət kiloqandın keyin, ezip kətkini nemidegən pajıəlik ix-hə! (bu «əfod»ning təpsilatlari toqrułuk «Mis.» 25:14-26 wə izahatlarrı kərüng). Keyin, xu «tor-tuzak»tin, yəni կahinlik ornını izdəxtin (8:27) eż ailisidə qılkən əz'ara həsəthorluklar pütkül eyidikilərni degündək һalakətkə elip bardı («Hək.» 9-bab).

«Batur hakimlar»diki tarix toqrułuk:

11:26 «**Yənə kelip, Israil Həxbon wə uningoja қaraxlıq yeza-kixlaqlarda, Aro'ər wə uningoja қaraxlıq yeza-kixlaqlarda həmdə Arnon dəryasining boyidiki bərlək xəhərlərdə üq yüz yil makan tutup olturojan wakıtlarda, nemixka silər xu yərlərni kayturuwalmidinglar?**» (Yəftahıning səzi).

Yəftahıning Israil Kanaan zeminini ixojal kılıp turojan wakıtnı «üq yüz yil» dəp eytixi (bəlkim təhminiy bir san boluxi mumkin) «batur hakimlar»ning həküm sürgən dəwrinинг təhmininən 350 yil ikənlikini ispatlaydu (Yəftah həküm sürgən waktidin Samuil pəyərəmbərninq waktiqi qə bəlkim təhmininən 50 yil boluxi mumkin). Yəftah həküm sürüp, ikinçi yıldının Sulayman səltənitining tetinqi yilioqıqə boləjan 144 yilni, wə «Misirdin qıqxı»tin Həxbonni ixojal kiloquqa boləjan 38 yilni bu 300 yiloqa koxkanda, undakta omumiy wakit 482 (38+300+144) yil bolidu. «1Pad.» 6:1də Sulayman səltənitining tetinqi yili, yəni padixah mukəddəs ibadəthanını Hudaşa atap beqixliojan yili dəl «**İsraillar Misirdin qılkəndin keyinki 480-yili idi**» deyilidu; bu ikki san bir-birigə bək yekin.

İsraillar Kanaan zeminiqə kirgəndin tartip «Hək.» 11:26diki wakıtkıqə jəmiy 319 yil bolidu; birək Ammoniyalar Israilning zeminini ixojal kılıp ularoja zulum salojan 18 yilni xu sandın qıkırıwətkəndə 301 yil bolidu. Xundak həsablanoğanda, Yəftah eytikan təhminiy san «300 yil» toqra qıkidu; xuning bilən Ammoniy padixahıning hatalıqı pax kılınıdu.

Huda buyrusu biz kəlgüsidi Mukəddəs Kitabtiki yilnamılerni təpsiliy jədwəlləxtürüp qıqarmakqımız.

«Batur həkimlər»

Həzirqə «batur həkimlər» tarihining yilnamilirini təwəndiki jədwəldikidək dəp oylaymiz: —

Isra'il dəwri wə həküm sürgüqi	Yıl sani
«Misirdin qıkıx» wə qəl-bayawanda yürüxlər — Musa pəyəqəmbərninq yetəkqılıkida	40
Kəanaan zeminini ixqal kılıx jəryani — Yəxua pəyəqəmbərninq yetəkqılıkida	7
Zeminning təkşim kılınidixidin Kuxanning zulum selixioğıqə (Yəxua pəyəqəmbər)	10
Kuxanning zulum selixi (2-bab, 8-ayət)	8
Otniyəlninq həküm sürüxi; aman-tinqılık kün'lər	40
Moabning zulum selixi	18
Əhuduning həküm sürüxi; aman-tinqılık kün'lər	80
Yabinning zulum selixi	20
Barakning həküm sürüxi; aman-tinqılık kün'lər	40
Midiyanning zulum selixi	7
Gide'onning həküm sürüxi; aman-tinqılık kün'lər	40
Abimələk «padixah»ning həküm sürüxi	3
Tolaning həküm sürüxi	23
Ya'irning həküm sürüxi	22
	jəmiy 358

I'ordan dəryasining ikki təripi

Qərbiy – Filistiyər	Xərkiy
(1) Əhdə sandukidin məhərum boluxi	(1) Ammoniyarning zulum selixi
(2) Ximxonning əməlliri, Samuil pəyəqəmbərninq qıkixi	(2) Yəftahning həkim boluxi
(3) Filistiyərlarning məoqlup kılıniyi; Samuilning həküm sürüxi	(3) Ibzanning həkim boluxi
(4) Əhdə sandukidin kayturuluxi	(4) Elonning həkim boluxi
	(5) Abdonning həkim boluxi
	jəmiy 59

«Batur həkimlər»

Saulning həküm sürüxi (Samuil pəyoqəmbərning həkim bololandın keyinkı 20 yil)	20
Dawutning Həbronda həküm sürüxi	7
Dawutning Yerusalemda həküm sürüxi	33
Sulaymanning mukəddəs ibadəthanini beoixlixioiqə həküm sürüxi	3
Yillarning omumiy sani («Padixahlar (1)» 6:1 bilən selixturung)	480

Oğurmən kərələyduki, 10:4də puritiloqandək, «batur həkimlər»din bəziliri zamandax bolup ohxax wakitta Israilning baxka-baxka kismi üçün məs'ul bolovan.

Yəftahning iqlikən kəsimi — U həkikətən ez kızını қurban қildimu? (11:29-40)

(11:29-40) Yəftah «**uning üstigə kılıqan kəsimini bəja kəltürdi**». Yəftah ez kızını қurbanlık kılıqanmu-yok? Yəki bu səzlərning baxka mənisi barmu?

Yəftah həkikətən ez kızını Hudaşa kəydürmə қurbanlık süpitidə sunoqan, dəp կարածiojan wə xundak կարimadiojan alımlar bar. «Қurbanlık kilmiojan» dəp կարածiojanlar Yəftah, əməliyəttə kızını mukəddəs qediroja munasiwətlik Hudaning hizmitigə atap beoixliojan, dəp կաraydu. Ularning muxu kəzkaraxta boluxi təwəndikidək munasiwətlik səwəbliri bar: —

(1) Mükəddəs qedirdə ixləydiojan, ezlirini Hudaşa atap beoixliojan bir türküm kız-ayallar bolovan boluxi mumkin («Mis.» 38:8, «1Sam.» 2:22)

(2) «Insan қurbanlığı» Musa pəyoqəmbərgə tapxurulojan қanun boyiqə oquk mən'i kılınojan, xundakla Hudaşa «yirginqlik ix» dəp կaralojan («Law.» 18:21, 20:2-5, «Qan.» 12:31, 18:10)

(3) Yəftahning bu kəsəmni kılıqan waktı dəl «**Pərwərdigarning Rohi uning üstigə qüvkən**» wakittin keyin idi (11:30-31). Kəsəm dərwəkə Mükəddəs Rohning təsiri bilən kılınojan bolsa, undakta uning heqkəndək insan қurbanlığını sunuxka kəsəm kılıxi kət'iy mümkün əmas bolatti. Bu kəzkaraxning əksiqə karaxta bolovanlar 30-ayət wə 31-ayətning arısında məlum bir wakıt bar, dəp կaraydu; lekin öyni tekistə bundak wakıtning heqkəndək sayısı kərünməydi.

(4) Bu tekistlərdə pəkət Yəftahning kızining «kızlılıq üçün matəm tutuwelix» təkitlinidü. Əgər mukəddəs qediroja xu yol bilən beoixlanovan bolsa, undakta əy-oqaqlıq, balılık boluxka muyəssər bolalmayıtti.

(5) Məzkur kitabning müəllipi Yəftahning ez kızını kəydürmə қurbanlık kılıqanlığı toqrluluk biwasitə heqyərdə hatiriligidən əməs.

(6) Yəftahning Ammoniyarning padixahışa eytikan məntikilik səzləri uning eoşir-besik, salmaç bir xəhs ikənlikini ispatlaydu. U կaram, təntək adəm əməs idi.

«Batur hakimlar»

Halbuki, baxqa alimlar, tekist bizgə Yəftang tooqruluk pəkət: «**Uning** (demək, kizining) **üstigə kilojan əsimini bəja kəltürdi**» degən intayin addiy, biwasitə həwər yətküzidü, dəp oylaydu. Xu ərəxiqə, gərqə Musaoja qüxürülən mukəddəs əsan boyiqə insan kurbanlıq ət'iy bolmaydu (yükirik (3)-səwəbini kərung) degən bolsimu, «batur hakimlar»ning künləridə kahinlər wə Lawiylar həlkə mukəddəs əsanunni egitix wəzipisidə («Mal.» 2:7) heli məs'uliyatlətsizlik kılıp həlkəni tolımı oğoplətta əldədirdi. Xunga «**Xu künlərdə Israilde həq padixah bolmidi; hərkim ez nəziridə yahxi kərungənni kılatti**» (17:5, 18:1, 19:1, 21:25). Injilda Yəftah, iman-etikəti tüpəylidin təriplinidü («İbr.» 11:31). Xuning bilən bu alimlarning pikri mundak: U həkikətən «**uning** (demək, kizining) **üstigə kilojan əsimini bəja kəltürdi**», kizni kurbanlıq əldi. Xundak kılızı səmimiyyət bilən qın kenglidin bolovan bolsimu, uning undak kılıjını Huda aldida toqra bolmadi. Xunga (bu alimlarning pikriqə) «batur hakimlar»ni yazışan tarihqining bu ixlərni hatırınləxtiki məqsəti: «**Xu künlərdə Israilde həq padixah bolmidi; hərkim ez nəziridə yahxi kərungənni kılatti**» degən pakitni təkitləx üçün idi.

«Batur hakimlar» degən kitabning «Rut» degən kitab bilən bolovan munasiwiti

«Batur hakimlar»da hatırınləngən qüxkünlük həm pajiələrdin Israil həlkiniñ həmmisini ərəngələşdirmək wə zulmat-çəpələt iqidə yaxawatkan, dəp hulasığə keliximiz mümkün. Xuning üçün biz «Batur hakimlar» degən tarix bilən zamandax bolovan «Rut» degən hatırındıki güzəl tarixni okuqinimizdə, kənglimiz kətürəlidü. Qünki «Rut» degən tarixdə bir ailə iqidə bolovan əz'ara mehər-muhabbat, sadakətlilik wə hərmət-izzətni kərələyimiz. Muxu tarix bizgə Hudanıñ kəlgüsidiə Israiloja nisbətən nemə pilanlıri barlıqını kərsitidü. «Rut»tiki «köxumqə səz»imizdə məzkur ikki kitabning munasiwiti üstdə tohtilimiz.